



Bu sayımızda

Təhsil Nazirliyində qanvermə aksiyası

→səh.2

Təlim-tərbiyə prosesinin humanistləşməsi

→səh.7

Təhlil, müqayisə və müstəqil qərar qəbul etmə

→səh.8

"Hər dərs müəllimin pedaqoji əsəridir"

→səh.10

Heydər Əliyev ideyaları ilə yetişən nəsil

"Ən yaxşı təqdimat" layihəsinin qalibləri mükafatlandırıldı



O, biri üçün xilaskar, başqası üçün sadəcə Günəşdir. Biri hər sətrində onu görməyində təəssüflənir, digəri istəyəndə onunla danışa bilir. Ümummilli lider Heydər Əliyev hər məktəbli üçün bir çox mənə ifadə edir. Danışanda jestləri, baxışları, ifadə tərzləri ilə böyük qədər ağıllı görünən məktəblilərin yazılarında hər kəlmə, hər cümlə onları ələ verir. Bu nümunələrin hər birində uşaq məsuliyyəti üzə çıxır.

Söhbət "Ən yaxşı təqdimat" layihəsinin bulki qaliblərindən gedir. Gözü yaşlı, həyəcanlı dili söz tutmayan bu uşaqların əksəriyyəti ümummilli liderlə bağlı yazı müsabiqəsinin rəqibsiz qalibi olmağa hazırlaşmışdılar. Ancaq burada məlum oldu ki, sən demə, tək deyillər. Məktəbli dostları arasında kifayət qədər güclü rəqibləri var.

Mayın 7-də "Ən yaxşı təqdimat" müsabiqəsinin növbəti qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü münasibətilə təşkil olunmuş tədbir yenə möhtəşəm, yenə həyəcanverici olub.

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

→Ardı səh.3

Təhsil hamı üçün əlçatan olur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncam I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsilə əlçatanlığını təmin etmək və onların təhsil almaq imkanlarını genişləndirmək məqsədini özündə ehtiva edir. Sərəncama əsasən, ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində

rində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

"Təhsil" televiziyaşının "Təməl" verilişinin qonağı olan Təhsil nazirinin müavini İdris İsayev ölkəmizdə bu kateqoriyadan olan şəxslərin təhsil hüququnun təmin edilməsi istiqamətində görülən işlərdən danışdı. Nazir müavininin sözlərinə görə, Azərbaycanda 70 minə yaxın əlilliyi olan şəxs var. Ümumtəhsil pilləsində təxminən 10 minə yaxın uşaq təhsil alır. "Həmin uşaqların təxminən 6700 nəfəri evdə təhsil alır. Onların təhsil müəssisəsinə gəlib-gətmək imkanı yoxdur. Təxminən 4700-ə yaxın uşaq xüsusi təhsil müəssisələrində, eyni zamanda inteqrasiya təlimli təhsil müəssisələrində təhsil alır. Onların da bir qismi ümumi təhsil müəssisələrindədir. Biz də on çox buna üstünlük veririk. İmkan varsa, sağlamlıq imkanları məhdud uşaqların öz yaşları ilə bir yerdə təhsil müəssisələrində oxuması daha məqsəduyğun hesab edirik. Hazırda 500-ə yaxın uşağın təhsil aldığı 86 belə sinif təşkil olunub".

Ümumiyyətlə, ümumi təhsil müəssisələrində inklüziv təhsilin təşkil olunması ilə bağlı ilk addımlar 2004-cü ildən atılmağa başlayıb. 3 pilot layihə icra edilib. 15 ümumtəhsil məktəbində, 13 məktəbəqədər hazırlıq müəssisəsində təxmi-

nən 300-ə yaxın sağlamlıq imkanları məhdud uşaq ümumtəhsil müəssisələrində təhsilə cəlb edilib.

Peşə təhsili sistemində 24 minə yaxın sağlamlıq imkanı məhdud və ya əlilliyi olan şəxs oxuyur. İdris İsayevin sözlərinə görə, hər il peşə təhsilində bu kateqoriyadan olan 100-ə yaxın şəxs daxil olur. Orta ixtisas təhsili müəssisələrində 52 minə yaxın tələbə təhsil alır. Həmin tələbələrin 3.5 faizi əlilliyi olan və ya sağlamlıq imkanları məhdud şəxslərdir. Say nöqtəyi-nəzərindən ən böyük göstərici ali təhsil müəssisələrində 171 minə yaxın tələbə təhsil alır.

→Ardı səh.2

Mobil və konkret məsələyə fokuslanmış

Müəllimlərin ixtisasartırma təlimlərinə qatılmaq həvəsi artır

Bir müddət öncə Təhsil naziri Ceyhun Bayramov "Azərbaycanda müəllimlərin ixtisasartırma modulları yenilənəcək", - deyə mətbuata açıqlama verib. Bu, təhsilin bütün sahələrində olduğu kimi, əlavə təhsil sahəsində də mütəmadi yeniləşmənin aparıldığını göstərir.

Əslində, təhsildə mütəmadi olaraq yeniliklər gedir. Xüsusən, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul olunmasından sonra bu proses daha mütəşəkkil və planlı şəkildə həyata keçirilir. Bütün istiqamətlərdə paralel aparılan yeniləşmə

məqsədyönlüdür və görülən hər iş hədəfə doğru bir addım yaxınlaşdırır. Maraqlıdır, bəs, əlavə təhsildə hədəf nədir?

Öncəliklə qeyd edək ki, təhsilverənin keyfiyyətinin artırılmasından söhbət getdiyi zaman ilk növbədə əlavə təhsil yada düşünür. Azərbaycanda həyata keçirilən təhsil siyasətində "Təhsilin keyfiyyəti müəllimlərdən başlayır" fikrinin əsas inkişaf istiqamətlərindən biri olduğunu nəzərə alsaq, əlavə təhsilin əhəmiyyəti ilə bağlı təşəvvür yaratmaq çətin olmaz. Qaydalara görə, müəllimlər üçün bir ixtisasartırma dövrü 5 il müəyyən edilib və təhsilverən bu müddət ərzində ümumi

həcmi minimum 120 saat olan ixtisasartırma proqramlarında iştirak etməlidir ki, bu da müəllimə 20 kredit qazandırır və ona növbəti illərdə fəaliyyətini davam etdirməyə imkan verir.

3 istiqamətdə saysız-hesabsız proqram

Əlavə təhsilin təşkili və aparılmasını təmin edən sənəddə 3 modul - yəni 3 istiqamət müəyyənləşdirilib. Müəllimlər həmin 3 istiqamətdən biri, yəni ya peşə sahəsi üzrə ümumi biliklər, ya ixtisas sahəsi, ya da innovasiyalar üzrə ixtisasartırma təlimlərinə cəlb edirlər. Ölkəmizdə əlavə təhsilin təşkili, monitorinqi və qiymətləndirilməsini həyata keçirən Təhsil İşçilərinin Peşəkar İnkişafı Insti-

→Ardı səh.7

Təhsil Nazirliyi fövqəladə hallarla bağlı "Qaynar xətt"i (146-2) istifadəyə verdi

Təhsil Nazirliyində təhsil müəssisələrində baş vermə təhlükəsi olan və ya baş vermiş fəvqəladə hallarla bağlı "Qaynar xətt" (146-2) istifadəyə verilib.

"Qaynar xətt" in əsas məqsədi baş vermə təhlükəsi olan və ya baş vermiş fəvqəladə hallarla bağlı məlumatların vətəndaşlar tərəfindən birbaşa nazirliyə verilməsidir. Bu cür məlumatlar nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən operativ araşdırılaraq müvafiq qərar qəbul ediləcək, həmçinin belə halların qarşısının alınması məqsədilə lazımı tədbirlər görülməkdir.

146-2 "Qaynar xətt" inə daxil olmuş məlumatlar nazirlikdə bu məqsədlə təhkim olunmuş əməkdaşlara yönləndiriləcək, nazirliyin və ya yerli təhsil idarəetmə orqanının aidiyyəti məsul şəxsləri tərəfindən dərhal nəzarətə götürüləcək. Fəvqəladə hallarla bağlı daxil olmuş məlumatlar təhlil edilərək mütəmadi olaraq ümumiləşdiriləcək və aidiyyəti təkliflərlə birlikdə nazirliyin rəhbərliyinə təqdim ediləcək.

146-2 "Qaynar xətt" in fəaliyyəti ilə bağlı məlumat lövhələri yeni tədris ilindən başlayaraq bütün təhsil müəssisələrində yerləşdiriləcək.

Fövqəladə hallara təhsil müəssisəsi və onun ərazisində baş vermə təhlükəsi olan və ya baş vermiş yanğın, zəhərlənmə, təhsilçilərin, təhsil işçilərinin xəsarət almasına səbəb olan bədbəxt hadisələr, təhsilçilərə və ya müəssisə işçilərinə qarşı fiziki və ya psixi zorakılıq halları, təhsil müəssisəsinin normal fəaliyyətinin ciddi pozulmasına səbəb ola bilən digər hallar aiddir.

"Azərbaycan məktəbi"nin beynəlxalq nüfuzu möhkəmlənir

Mayın 8-də ADA Universitetində fəaliyyətə başladığı ilk gündən pedaqoji mətbuat tariximizdə öz ənənələrini yaradan "Azərbaycan məktəbi" jurnalının 95-ci ildönümünə həsr olunmuş "Nüfuzlu elmi jurnallarda məqalələrin dərci və yerli jurnalların nüfuzunun yüksəldilməsi yolları" mövzusunda elmi-praktik seminar keçirilib.


Seminarla çıxış edən ADA Universitetinin prorektoru Vəfa Kazdal Təhsil Nazirliyinin elmi-nəzəri orqanı olan jurnalın fəaliyyətinin təhsilimiz üçün mühüm töhfə olduğunu deyərək, tədris və elmi mövzularda mütəmadi olaraq bu cür təqdimatların keçirilməsinin vacibliyini bildirib.

→Ardı səh.6

Universitetlər cəsarətli təşəbbüslər sərgiləməlidir

Asiyanın ən yaxşı universitetlərinin
növbəti reytingi bunu göstərir

Səh.9



RƏSMİ XRONİKA



- Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonunda səfərdə olublar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan Rayon Mərkəzi Xəstəxanasının, "Azərxaç" Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının, "Azərxaç" Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədrisi və montajınınin və Qobustan-Poladlı avtomobil yolunun açılışlarında iştirak ediblər.
- Ölkə başçısı İlham Əliyev mayın 7-də Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 nömrəli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştəldə etməsi Qeydiyyatı"nda və 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Güzəştli mənzil" sistemi haqqında Əsasnamə" də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
- Mayın 7-də dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
- Prezident İlham Əliyev mayın 7-də Qobustan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Qobustan rayonunun Bakı-Şamaxı-Yevlax (88 km)-Ərəbqədım-Göydağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncamlar imzalayıb.
- Mayın 6-da Azərbaycan Prezidenti İlham Əliyev "Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozorovu qəbul edib.
- Ölkə başçısı İlham Əliyev mayın 6-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Şeremeteyev aeroportunda təyyarənin qəza eniş nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.
- Mayın 6-da dövlət başçısı İlham Əliyev Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında fərman imzalayıb.
- Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
- Mayın 6-da dövlət başçısı İlham Əliyev Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatları Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
- Ölkə başçısı İlham Əliyev mayın 3-də Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2011-ci il 20 may tarixli 1514 nömrəli, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli, "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli 195 nömrəli, "Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə müqavilə qurumlarına dövrü hesabatlarla birlikdə təqdim ediləcək "Ümumi əsas sənəd" in hazırlanması haqqında" 2017-ci il 28 aprel tarixli 2826 nömrəli və "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2018-ci il 14 fevral tarixli 3672 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Qobustan rayonunun Sündü kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qobustan rayonunun Sündü kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılınsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2019-cu il

I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsilə əlçatanlığını təmin etmək və onların təhsil almaq imkanlarını genişləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas baza ali) tıbb təhsili və reditura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2019-cu il

Təhsil hamı üçün əlçatan olur

Əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar təhsil haqqından azad edilib



← Əvvəlki səh.1

Ruhiyyə DASSALAHLI

Onların da 1.5 faizi əlilliyi olan şəxslərdir: "Sevindirici hal ondan ibarətdir ki, bu təhsil pilləsinə daxil olan sağlamlıq imkanları məhdud uşaq və ya əlilliyi olan şəxslərin sayı hər il artır. Əgər 2015-ci ildə ali təhsil müəssisələrində 660-a yaxın sağlamlıq imkanları məhdud uşaq və ya əlilliyi olan şəxslər daxil olmuşdusa, 2016-cı ildə 1019 belə şəxs ali məktəblərə daxil olub. Bu da bir ildə 54 faiz artım deməkdir. Növbəti il bu göstərici daha 24 faiz artıb və 1258 nəfər bu kateqoriyadan olan şəxs ali təhsil sistemində daxil olub. 2018-ci ildə ali təhsil sistemində daxil olanların sayı 1500 nəfərə yaxındır. Burada da 19-20 faiz artım var. Bu artım onu göstərir ki, belə şəxslərə münasibətdə təhsil əlçatandır".

Nazir müavininin sözlərinə görə, ali və orta ixtisas təhsili müəssisələrində sağlamlıq imkanları məhdud və ya əlilliyi olan 4500-ə yaxın şəxs təhsil alır. Onların da böyük bir qismi, yəni 47 faizi sağlamlıq imkanları məhdud uşaqlardır. İkinci də-

rəcə əlilliyi olan şəxslərin xüsusi çəkisi təxminən 24 faiz, birinci qrup əlilliyi olan tələbələrə isə bütün əlilliyi olan şəxslərin 2.3 faizini təşkil edir: "Təhsil səviyyələri üzrə statistikaya diqqət yetirsək, görürük ki, bakalavr pilləsində daha çoxdur. Sağlamlıq imkanları məhdud və ya əlilliyi olan şəxslərin 56 faizi bakalavrdır. 3 faiz magistr, qalan 41 faizi isə orta ixtisas təhsili müəssisələrində tələbələrdir. Azərbaycan orta ixtisas və ali təhsil pilləsində təhsil alanların ümumi sayı 223 min nəfərdir. Onların böyük bir qismi, 70 faizinin ödənişli əsaslarla təhsil aldığı nəzərə alsaq, bu sərəncamın onların sosial vəziyyətinə böyük təsiri olacağı şübhə doğurmur".

Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır. Həmin tələbələr illik təhsil haqqı xərclərindən ödənilməsi üçün orta hesabla 4 milyon manat vəsait tələb olunur.

İdris İsayev onu da vurğulayıb ki, bu sərəncam nəzərdə tutulan kompleks tədbirlərin bir hissəsidir:

"İkinci mərhələ tədbirlər planı paketi olaraq nəzərdə tutmuşuq ki, ali məktəblərə qəbul planı təsdiqlənərkən dövlət sifarişli yerlərin sayını artıraraq". Onun sözlərinə görə, hər il 12300 dövlət sifarişli yer təsdiq olunsaydı, 2019-2020-ci tədris ili üçün bu göstərici 20400-ə yaxın olacaqdı. Bu da 65 faizə yaxın artım deməkdir. Bu, 20 mindən artıq şəxsin dövlət hesabına təhsil almaq imkanını əldə etməsi deməkdir.

Xatırladaq ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə görə, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətinə, sosial vəziyyətinə, məşəğsindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanını yaratmaq, hər bir vətəndaşa təhsil almaq imkanını yerinə yetirməsinə təminat verir. Həmin qanuna əsasən, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir və dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir.

2018-ci ildə qəbul edilmiş "Peşə təhsili haqqında" Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıkları müddətdə təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanununda xüsusi təhsil, evdə təhsil və inteqrasiyalı təhsilin təşkil olunması ilə bağlı normalar yer alıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli sərəncamı ilə sağlamlıq imkanları məhdud şəxslərin fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, öz həmyaşdları ilə eyni formada təhsilə cəlb edilməsi məqsədi ilə "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələrində digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.

Təhsil naziri Çilin ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb

Təhsil naziri Ceyhun Bayramov Çili Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Qabriel Xara Maldonado ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikası ilə Çili Respublikası arasında təhsil sahəsində əlaqələrin hazırlıq vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilmişdir.

Təhsil Nazirliyində qanvermə aksiyası

8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Təhsil Nazirliyində qanvermə aksiyası keçirilib. Aksiyada Təhsil Nazirliyinin rəhbərliyi, Nazirliyin kollektivi və təbəqələrinin əməkdaşları iştirak edib. Qanvermə aksiyası ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub.

Aksiyada Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfizyologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qayda qan götürüblər.

Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə edilməsi üçün Mərkəzi Qan Bankında toplanacaq.

İşə qəbul imtahanına start verilib

Mayın 6-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışa qədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatçı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinə start verilib.

Bakı şəhəri 220 nömrəli məktəb-lisədə keçirilən imtahanlara ilk olaraq laborant vəzifəsinə işə qəbul üzrə namizədlər cəlb olunub. Laborant vəzifəsinə işə qəbul üzrə test imtahanı mərhələsində 570 nəfər iştirak edib.

Müsabiqəyə qatılan şəxslər 30 sualdan ibarət test tapşırığını 45 dəqiqə ərzində cavablandırılar.



Laborant və kitabxanaçı vəzifəsinə işə qəbul imtahanı mayın 7-də, uşaq birliyi təşkilatçı rəhbəri vəzifəsinə isə mayın 8-də davam edib. Həmin gün mayın 10-da təlim-tərbiyə işləri üzrə direktor müavini, gənclərin çağırışa qədərki hazırlığı rəhbəri, 11-də isə

tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi keçiriləcək.

Qeyd edək ki, I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müərcət et-

miş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda müsabiqənin keçirilmə yeri və vaxtı barədə məlumatlar artıq namizədlərin şəxsi sahifələrinə göndərilib.

Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-22; 60-25; 60-28), mob: 055-336-36-39 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.

Növbəti imtahanlarda qeydiyyat və yerləşdirmənin təşkilatçıları ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir. İştirakçılar imtahanə gələrkən şəxsiyyət vəsiqəsini götürməlidirlər.

Heydər Əliyev ideyaları ilə yetişən nəsillər

⇐ Əvvəli səh.1

Ruhiyyə DAŞSALAHLI

“Ümummilli liderin uzaqgörənliklə söylədiyi konseptual fikirlər ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənəndirilməsində öz töhfəsini verir”

“Ümummilli liderin fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə olub. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirləri, tarixi tövsiyələri bu gün ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənəndirilməsində öz töhfəsini verir”, - deyən Təhsil naziri Ceyhun Bayramov çıxışında əsas Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası nəticəsində əldə olunan nailiyyətlər arasında 2018-ci ildə təhsil qanunvericiliyinin əsaslı şəkildə yeniləndiyini, təhsil islahatlarının daha çevik şəkildə aparılmasına əlverişli zəmin yarandığını qeyd edib. “Təhsil haqqında” Qanuna 62 dəyişiklikliyi özündə əks etdirən təkliflər paketi, “Peşə təhsili haqqında” Qanun qəbul edilib. Qanunların tətbiqi ilə əlaqədar olaraq 25-dək normativ sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Onların böyük əksəriyyəti təsdiq edilib. Bu ilin mart ayında “Ümumtəhsil haqqında qanun” Milli Məclisdə qəbul olunub.

Ali təhsilin əlçatanlığının artırılması, tələbələrə sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixisaslı peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli

“Ən yaxşı təqdimat” layihəsinin qalibləri mükafatlandırıldı



rantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsi məqsədi daşıyır”.

Peşə təhsili sisteminin yenidən qurulması, çevik idarəetmənin təmin edilməsi məqsədi ilə 55 təhsil müəssisəsinin bazasında 24 ixtisaslaşmış peşə təhsil mərkəzi yaradılıb, peşə təhsilinin yeni dövlət standartları təsdiq edilib. Nazir peşə təhsilinin əhatə dairəsinin genişlənməsi, daha çox məzunun bu təhsil pilləsinə cəlb edilməsi, qeyri-formal yollarla əldə edilən sənədlərin tanınması istiqamətində görülən tədbirlərin növbəti illərdə də davam etdirilməsinə vəd edib.

Çıxışında müəllimlərin ildən-ilə artan nüfuzundan da danışan Təhsil naziri deyib ki,

çəyini deyən nazir bunu əlamətdar hadisə kimi xüsusi qeyd edib.

Ölkəmizdə 1 milyondan çox şagirdin təlim vəziyyətinin yaxşılaşdırılması deyən nazir növbəti illərdə qəzalı məktəblərin tələfinin həll ediləcəyini vurğulayıb.

Məktəblərdə həyata keçirilən uğurlu layihələrdən də danışan Təhsil naziri 71 məktəbdə 26 min şagirdi əhatə edən “Rəqəmsal bacarıqlar” layihəsinin yaxın illərdə 100 mindən artıq şagirdi əhatə edəcəyini planlaşdırıldığını qeyd edib.

Nazir bildirib ki, müasir dövrdə şagirdlərin zərərli informasiyalara çıxışının asanlaşması təhsil sistemi qarşısında əsaslı çağırışlar yaradır. Bu baxımdan təhsil sahəsində işlə-

də qorunur”, - deyən Baş nazirin müavini Əli Əhmədovun sözlərinə görə, gənc nəslin formalaşmasına Heydər Əliyev ideyalarının təsir etməsi nəticəsində onlar daha böyük vətənpərvərlik hissələrinə malik olacaq, dövlətçilik məfkurəsi gənclərdə özünü daha aydın şəkildə göstərəcəkdir.

“Bizim gənclərimiz dövlətə sadıq vətəndaşlar kimi Heydər Əliyev ideyalarını dərinləndirərək özlərinin vətəndaş mövqeyini ifadə edə bilərlər”.

Əhmədov qeyd edib ki, Azərbaycanın bugünkü vəziyyəti 1990-cı illərin əvvəllərində mövcud olan vəziyyətdən əhəmiyyətli dərəcədə fərqlənir, bugünkü gerçəkliklər o zamanlardan tam seçilir:

həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, tələbələrə inkişaf verən, işçilərin əməkhaqlarını artırılıb”.

Təhsilin, elmin hər bir cəmiyyətin inkişafını təmin etdiyini vurğulayan Əhmədov əlavə edib ki, dövlətin prioritet istiqamətlərindən biri də təhsilin inkişafıdır: “Müasir cəmiyyətdə inkişafın əsasını elm, bilik təşkil edir. Bu mənada Azərbaycanda təhsilin inkişafına önəmli yer verilməsi, təhsillə əlaqədar çox böyük islahatların aparılması, yetişməkdə olan nəslin biliklərlə silahlandırılması Azərbaycanın gələcəyinin təmin edilməsi kimi çətin və şərəfli bir vəzifəyə xidmət edir”.

Əhmədov hər il yüzlərlə məktəblinin ulu öndər Heydər Əliyev adına bağlı olan bu müsabiqədə iştirakına diqqət cəkərək deyib: “Bu, məktəblilərin sadəcə bilik yarışını qəbul edilməməlidir. Bu, ölkəmizin gələcəyinin formalaşmasında rol oynayacaq nəslin Heydər Əliyev ideyaları ilə yetişməsi deməkdir”.

Əhmədov “Ən yaxşı təqdimat” layihəsinin 50-yədək qalibinin Yeni Azərbaycan Partiyasının təqəüdüünə layiq görüldüyünü vurğulayaraq, bu qaliblər arasında da tələbə adı qazanacaq gənclərin olacağına inanmışdır deyib: “YAP-ın təqəüdüünə həm müsabiqədə iştirak edən məktəblilərin əməlinin qiymətləndirilməsi, həm də stimullaşdırıcı addımdır. Ən önəmli, bu tədbirdə yaxından iştirak edən yetişməkdə olan nəslə Heydər Əliyev irsinə göstərdiyi həssaslığa görə ifadə etdiyimiz minnətdarlığımızı kiçik təzahürüdür”.

6 nəfər I, 11 nəfər II, 18 nəfər III dərəcəli diplom, 27 nəfər isə tərifnəmə

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri



qərarlar qəbul olunub. Dövlət hesabına maliyyələşən təqəüdü yerlərinin sayı martın 1-dən 16 min vahid artırılıb. 110 mindən çox tələbə və doktorantı əhatə edən qərarə görə, təqəüdümlərin məbləği orta hesabla 20 faiz qalxıb. Bakalavriat səviyyəsində dövlət sifarişli yerlərin sayı 66 faiz artaraq 12300-dən 20500-ə çatdırılıb. Həmin tədbirlərin davamı olaraq, I və II dərəcəli əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək olan uşaqların təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə ölkə Prezidenti növbəti sərəncam imzalayıb.

Ötən ilin noyabrında təsdiq edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyi artırılması üzrə Dövlət Proqramı”nı da xatırladan nazir bu sənədin ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni bir mərhələnin əsasını qoyduğunu deyib: “Proqram ali təhsilin məzmunu və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, xaricdə dokto-

son illərdə müəllimlik peşəsi rəqabətli sahəyə çevrilib: “Müəllimlərin iş qəbulu müsabiqəsində iştirak edənlərin sayı son 5 ildə 3 dəfədən çox artıb. Ceyhun Bayramovun sözlərinə görə, istedadlı şəxslərin müəllim peşəsinə cəlb olunması əsas məqsədlərdəndir”.

C.Bayramov qeyd edib ki, məktəbəqədər təhsil pilləsi təhsilin sonrakı pilləsində göstəricilərin yüksəlməsinə təsir göstərdiyindən Təhsil Nazirliyi üçün son illərdə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması prioritet istiqamət olub. Ölkədə 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunması 75 faizə çatdırılıb, növbəti illərdə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur.

Azərbaycanda məktəblilərin beynəlxalq olimpiadalarda iştirakına və qazandıqları uğurlara diqqət cəkən nazir 2019-cu ilin uğurlarından da danışdı. Olimpiada qaliblərinin müsabiqədənkənar Azərbaycan ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsinin bu hərəkatın genişlənməsinə şərait yaradacağını vurğulayıb. İnformatika üzrə dünya olimpiadasının bu il Azərbaycanda keçiril-

yən rəhbər şəxslərin və təhsil verənlərin ailələrlə sıx əməkdaşlığı olduqca vacibdir:

“Məktəb rəhbərləri üçün məktəb-aile münasibətləri ilə bağlı təlimlərin və maarifləndirmə işinin təşkili, o cümlədən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də fəvqəladə hallar zamanı davranış kodeksinin müəyyənəndirilməsi həyata keçiriləcək əsas tədbirlərdəndir. “Məktəblinin dostu” layihəsinin əhatəliyi üçün 5 dəfə artırılaq 150 məktəbə çatdırılması, psixoloji xidmətin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin təşkilatı da qarşıda duran hədəflərdəndir”.

“Bu, məktəblilərin sadəcə bilik yarışını kimi qəbul edilməməlidir”

“Bu gün Azərbaycan gələcəyə inamla baxır, indi insanlar övdlərlərinin gələcəyi ilə bağlı qorxu hissi keçirmirlər, çünki Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərdəndir, vətəndaşların hüquqları etibarlı şəkil-

“Güman edirəm ki, gənc nəslin 1990-cı illərin əvvəllərində Azərbaycanın hansı çətinliklərdən keçməsi barədə məlumatlı olmaları onların gələcək üçün daha düzgün seçim etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan vətəndaşının Azərbaycan hakimiyyətinə, Heydər Əliyev ideyalarına böyük inamı formalaşmışdır. Gənclərimizin Heydər Əliyev ideyalarını mənimləməsi, Azərbaycanın müasir tarixini öyrənməsi gələcəyimizin etibarlı olmasına zəmin yaradır”.

Baş nazirin müavini əlavə edib ki, bu gün Azərbaycan bütün dünyada uğurlu bir dövlət kimi tanınır. Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması istiqamətində çox ciddi tədbirlər görülür. Bu tədbirlər öz növbəsində hər bir Azərbaycan vətəndaşının həyatının yaxşılaşmasına təsir göstərir:

“Azərbaycanın simasının dəyişdirilməsi üçün möhtəşəm addımlar atılır. İnsanlarımızın rifahının yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirilir. Təkcə bu ilin bir neçə ayı ərzində 3 milyondan çox insanın

Səttar Möhbəliyev ümummilli liderlə bağlı yazı yazmağın çətin, məsuliyyətli və şərəfli olduğunu xatırladaraq qalib məktəbliləri təbrik edib. Qaliblərin hər birinə 200 manat məbləğində mükafat ayırdıqlarını deyib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə gənclərin inkişafının hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb, ulu öndərin irsinin yaşadılması baxımından bu müsabiqənin rolunu diqqətə çatdırıb və qalibləri qazandıqları uğurlu münasibət ilə təbrik edib.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 11 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 27 nəfər isə tərifnəmə ilə təltif olunub. Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilmişdir.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdləri öz ifaları ilə tədbirə rəng qatıblar.

Paytaxtdakı 295 nömrəli tam orta məktəbdə ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, millət vəkili Sona Əliyeva, YAP Respublika Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcov, İdarənin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

Tədbirdən öncə İdarə müdiri Rəşad Tağıyev və qonaqlar məktəblə yaxından tanış olub, tədris prosesinin gedişini izləyiblər.

“Heydər Əliyev və azərbaycançılıq”

“Heydər Əliyev və azərbaycançılıq” adlı tədbirdə Dövlət himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şagirdlər də xüsusiyyətli Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin məktəblilərin milli musiqi alətlərində ifaları və vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanmışdır.

Tədbir giriş sözü ilə açan məktəbin direktoru Dilrə Cəbraylova qonaqları salam-

layaraq ulu öndərin xatirəsinin nəsillərə yaddaşında hər zaman yaşadığını bildirib. Məktəb direktoru dahi şəxsiyyət Heydər Əliyevinin ölkənin təhsil sistemində göstərdiyi diqqət və qayğısından danışdı.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev müasir Azərbaycanın memarı Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. R.Tağıyev bildirdi ki, dahi lider Heydər Əliyevin müdriyyəti, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi təhsil sahə-

sində də böyük nailiyyətlər əldə olunub.

Ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini deyən İdarə müdiri ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətli həyata keçirildiyini diqqətə çatdırıb.

R.Tağıyev həmçinin ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsinin, onun zəngin irsinin tədqiqi və təbliğinin şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaratdığı bildirib.

Daha sonra çıxış edən YAP Respublika

Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, millət vəkili Sona Əliyeva və digər qonaqlar ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki xilaskarlıq missiyasından bəhs edib, təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Tədbirdə həmçinin müxtəlif müsabiqələrdə qalib olmuş məktəb şagirdləri təltif olunublar.

Sonda Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevinin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

“Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif edilməsi barədə

Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 2018–2019-cu dərslər ilində ümumtəhsil məktəb şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif olunması ilə əlaqədar “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. Aşağıda adları göstərilən şagirdlər I, II, III dərəcəli diplomlar və tərifnamə ilə təltif edilsinlər:

I dərəcəli diplomla

1. Kərimli Bahar Şamil qızı – Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyasının X sinif şagirdi
2. Vəliyeva Səadət Anar qızı – Abşeron rayonu Məmmədli kənd tam orta məktəbinin X sinif şagirdi
3. Tağıyeva Şahənə Eldəniz qızı – Ağdam rayonu 52 nömrəli tam orta məktəbin X sinif şagirdi
4. Yusifli Pünar Səbutər qızı – Bərdə rayonu akademik Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü məktəb-liseyin XI sinif şagirdi
5. Şabanov Mais Eldəniz oğlu – Qax şəhəri 2 nömrəli məktəb-liseyin X sinif şagirdi
6. Cəfərzadə Səbinə İlqar qızı – Xızı rayonu Sitalçay 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi

II dərəcəli diplomla

1. Sultanova Fidan Azər qızı – Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi
2. Salehova Gülşən Elçin qızı – Ağdaş şəhəri M.Şeyxzadə adına Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyasının X sinif şagirdi
3. Məmmədli Lalə Vüqar qızı – Ağstafa şəhəri 2 nömrəli tam orta məktəbin X sinif şagirdi
4. Babayeva Səkinə Rauf qızı – Goranboy rayonu Quşçular kənd tam orta məktəbinin X sinif şagirdi
5. Quluzadə Qarakişi İlqar oğlu – Göyçay şəhəri 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi
6. İbrəhimova Elnarə Polad qızı – Hacıqabul şəhəri 10 nömrəli tam orta məktəbin XI sinif şagirdi
7. Sovziyeva İlkanə Zöhrab qızı – Masallı rayonu Yolağac kənd tam orta məktəbinin XI sinif şagirdi
8. Məcidli Şəbnəm Ceyhun qızı – Oğuz rayonu Tərkeş kənd tam orta məktəbinin X sinif şagirdi
9. Mirzəliyeva Zəfirə Vüsal qızı – Qobustan şəhəri 2 nömrəli tam orta məktəbin X sinif şagirdi
10. Əlimxanova Arzu Mustafa qızı – Saatlı rayonu Varxan kənd kənd tam orta məktəbinin X sinif şagirdi
11. Hacıyeva Aydan Ruhid qızı – Şəmkir şəhəri M.Füzuli adına Təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdi

III dərəcəli diplomla

1. Məmmədova Jalə Ənvər qızı – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki A.S.Makarenko adına Humanitar fənlər təmayüllü gimnaziyasının IX sinif şagirdi
2. Əliyeva Rəmziyyə Fuad qızı – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki S.C. Pişəvəri adına Humanitar fənlər gimnaziyasının X sinif şagirdi
3. Hətəmovna Ulduz Anar qızı – Gəncə şəhəri 39 nömrəli tam orta məktəbin XI sinif şagirdi
4. Şərəfxanlı Ərturqut Nəsimi oğlu – Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin X sinif şagirdi
5. Məmmədova Ülker Suliddin qızı – Naftalan şəhəri 2 nömrəli tam orta məktəbin X sinif şagirdi
6. Eyvazova Jalə Habil qızı – Füzuli rayonu 59 nömrəli tam orta məktəbin X sinif şagirdi
7. Mərəndski Nərimin Nadir qızı – Göygöl şəhəri Texniki-təbiət fənlər təmayüllü liseyin XI sinif şagirdi
8. Quliyeva Günel Barat qızı – Xocavənd rayonu Salakət kənd tam orta məktəbinin XI sinif şagirdi
9. Əsgərli Gülsüm Mais qızı – İsmayıl rayonu Təzəkənd kənd tam orta məktəbinin XI sinif şagirdi
10. Sarıyeva Sahilə Aqil qızı – Qazax rayonu Aşağı Salahlı kənd tam orta məktəbinin X sinif şagirdi
11. Mirzəliyeva Səbinə Samir qızı – Qəbələ şəhəri 4 nömrəli tam orta məktəbin X sinif şagirdi
12. Əhədova Nuriyyə Rasim qızı – Qubadlı rayonu Çaytumas kənd tam orta məktəbinin XI sinif şagirdi

13. Əsədzadə Abdulla İdrak oğlu – Salyan rayonu Yenikənd kənd tam orta məktəbinin IX sinif şagirdi
14. Məmmədova Ülker Elşad qızı – Şuşa rayonu 9 nömrəli tam orta məktəbin IX sinif şagirdi
15. Məmmədova Günel Bayram qızı – Ucar şəhəri 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi
16. Nərimanlı Rəfiqə Füzuli qızı – Yardımlı rayonu Şəfəqli kənd tam orta məktəbinin XI sinif şagirdi
17. Cavadova Şahənə Rizvan qızı – Yevlax şəhəri 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi
18. Haqverdiyeva Türkan Hafiz qızı – Zaqatala şəhəri 1 nömrəli tam orta məktəbin X sinif şagirdi

Tərifnamə ilə

1. Rəsulzadə Cavid Rakif oğlu – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki T.Həsənov adına 23 nömrəli tam orta məktəbin XI sinif şagirdi
2. Əli Cavid Rəsul oğlu – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi
3. Hətəmovna Nigar Mahir qızı – Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının XI sinif şagirdi
4. Şükürova Ayana Laçın qızı – Bakı şəhəri 60 nömrəli tam orta məktəbin IX sinif şagirdi
5. Talışlı Lalə Rahim qızı – Bakı şəhəri 67 nömrəli tam orta məktəbin X sinif şagirdi
6. Məmmədova Fidan Anar qızı – Gəncə şəhəri 1 nömrəli tam orta məktəbin X sinif şagirdi
7. Mustafayeva Aytac Vüqar qızı – Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin X sinif şagirdi
8. Abuşova Lalə Valid qızı – Mingəçevir şəhəri 16 nömrəli tam orta məktəbin XI sinif şagirdi
9. Məmmədova Zeynəb Cəmil qızı – Astara şəhəri 1 nömrəli tam orta məktəbin X sinif şagirdi
10. Səfərlilə Bəhram Sərvan oğlu – Balakən şəhəri 2 nömrəli tam orta məktəbin X sinif şagirdi
11. Əliyeva Aysel Vüsal qızı – Daşkəsən rayonu Alunitdağ qəsəbə tam orta məktəbinin XI sinif şagirdi
12. Hüseynzadə Nigar Şahin qızı – Gədəbəy rayonu Zəhmət kənd tam orta məktəbinin XI sinif şagirdi
13. Məmmədova Azər Azər qızı – Xaçmaz şəhəri 9 nömrəli tam orta məktəbin X sinif şagirdi
14. Səmədova Dilarə Dilavər qızı – İmişli rayonu Kürdəmahmudlu kənd tam orta məktəbinin XI sinif şagirdi
15. Quluyeva Nərimin Ədalət qızı – Kürdəmir şəhəri 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi
16. Asəfova Səma İlham qızı – Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin X sinif şagirdi
17. Seyidova Aynur Ağası qızı – Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin X sinif şagirdi
18. Allahverdiyeva Tərlan Elçin qızı – Laçın rayonu 10 nömrəli tam orta məktəbin IX sinif şagirdi
19. Cəfərova Səbinə Asif qızı – Lerik rayonu Günəşli kənd tam orta məktəbinin XI sinif şagirdi
20. Abbaszadə Xəlilə Əflən qızı – Sabirabad şəhəri 4 nömrəli tam orta məktəbin X sinif şagirdi
21. Məmmədova Nigar Mehdi qızı – Samux rayonu Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin IX sinif şagirdi
22. Əliyarova Zərifə Rahim qızı – Siyəzən şəhəri 1 nömrəli tam orta məktəbin X sinif şagirdi
23. Bədəlova Firuzə Firudin qızı – Şabran şəhəri 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi
24. İsayeva Aysel Mehman qızı – Şəki şəhəri Fizika-riyaziyyat və humanitar fənlər təmayüllü liseyin XI sinif şagirdi
25. Məmmədova Aysel Firdovsi qızı – Tərtər şəhəri 6 nömrəli tam orta məktəbin IX sinif şagirdi
26. Sadıqlı Zakir Samir oğlu – Zəngilan rayonu 4 nömrəli ümumi orta məktəbin IX sinif şagirdi
27. Əhmədli Müşfiq Məmmədalı oğlu – Zərdab şəhəri 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi

2. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının Təhsil naziri

6 may 2019-cu il

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda konfrans keçirilib



Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Şagirdlərin təşkil və idarə etdiyi konfransda Bakı Şəhər İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul nümayəndələri, paytaxtın bütün rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər, onların elmi rəhbərləri iştirak ediblər.

Əvvəlcə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Əsas məqsədi orta məktəb şagirdləri arasında tarixə, mədəniyyətimizə, keçmişə və tarixi şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib müvafiq nəticə çıxarmaq bacarığı aşılamaq olan bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən ulu öndər Heydər Əliyev və Prezident İlham Əli-

yev Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər.

Paytaxt rayonları üzrə qalib olan şagirdlərdən-Pirallahı rayonundan Qorxmaz Məmməd-zadə, Qaradağ rayonundan Şəbnəm Feyzili, Suraxanı rayonundan Vəsilə Mahmudova, Səbail rayonundan Zəhraxanım Məmmədova, Nizami rayonundan Ayla Atakişiyeva, Nəsimi rayonundan Səba Ağayeva, Xətai rayonundan Aygün Hüseynova, Binəqədi rayonundan Həsni Qubatoğlu, Sabunçu rayonundan Səma Əliyeva, Xəzər rayonundan Gülşən Yusibzadə, Nərimanov rayonundan Abdulsübhən Nəcəfli, Yasamal rayonundan Yunis Quliyev və başqaları hazırladıkları referatları təqdim etdilər.

Konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev rayonlarda keçirilən konfranslar, şagirdlərin hazırladıkları referatlar barədə məlumat verərək bildirdilər ki, ulu öndərin Azərbaycan tarixində qoyduğu iz, onun tariximizin bir çox məqamlarının aşkar olunması, dərinləndirilməsi və geniş ictimaiyyətə çatdırılması əvəzolunmaz rolu var.

Saatlıda əsaslı təmirdən sonra məktəbin açılışı olub



Saatlı rayonu Sarcılar kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək, əsaslı təmir olunan məktəb binasında şagirdlərə təhsil almaq üçün lazımı şəraitin yaradıldığını qeyd edib.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin baş məsləhətçisi Əhliyətdən Adıgözəlov çıxışında bildirib ki, son bir neçə il ərzində ölkəmizdə 4500-ə yaxın məktəbdən təxminən 3000-i əsaslı təmir olunub və yeni məktəb binaları istifadəyə verilib. Əhliyətdən Adıgözəlov təhsilə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsi olaraq tədris

keyfiyyətinin yüksəldiyini vurğulayıb.

Qeyd olunub ki, 624 şagird yerlik 2 mərtəbəli məktəb binası 17 sinif otağı, 2 emalatxana, 3 laboratoriya, hərbi hazırlıq otağı, tibb məntəqəsinə malikdir. Məktəbdə idman zalı, sanitariya qovşaqları və yeməkhana istifadəyə verilib.

Təhsil müəssisəsinin ərazisində abadiyyət işləri aparılıb, açıq idman meydançası tikilib. Məktəbin dam örtüyü dəyişdirilib, binada müasir istilik sistemi quraşdırılıb. Təhsil müəssisəsi lazımı avadanlıqlarla təchiz edilib.

Açılış mərasimindən sonra qonaqlar məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə tanış olublar.

Heydər Əliyev - 96

Təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər



Mayın 7-də Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək ulu öndərin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Bakı məktəbliləri Naxçıvanda ekskursiyada olublar

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bir qrup müəllim və şagird heyəti Naxçıvanda ekskursiyada olub.

Ekskursiya çərçivəsində qonaqlar Muxtar Respublikanın bir sıra muzey və səhiyyə müəssisələri ilə tanış olublar.

Ekskursiya çərçivəsində Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov və Gənclər və idman naziri Azad Cabbarov Bakı məktəbliləri ilə görüşüblər. Nazirlər ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışdılar.

Bakı məktəblilərinə müxtəlif hədiyyələr təqdim olunub.

AzMIU Elmi Şurasının iclasında

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının (AzMIU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov və Gənclər və idman naziri Azad Cabbarov Bakı məktəbliləri ilə görüşüblər. Nazirlər ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışdılar.

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyəmizin və azərbaycançılıq məfkurasının banisi, xalqımızın və dövlətimizin xilaskarı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışdı. Bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq, dövlət, cəmiyyət üçün yorulmadan fəaliyyət göstərmiş, dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur. Bu gün Azərbaycan xalqı bir daha ulu öndərin əziz xatirəsinə öz hörmət və ehtiramını bildirir. Fenomen şəxsiyyət Azərbaycan dövlətinin və xalqının bü-tövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər görüb. Dahi rəhbərin

müəyyən etdiyi siyasi kursu xalqımız yekdiilliklə dəstəkləyərək onun davam etdirilməsini Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi və bayraqdarı, bütün fəaliyyətini Azərbaycan dövlətinin strateji maraqlarının aliliyinə və işıqlı gələcəyinə həsr edən Prezident cənab İlham Əliyevə etibar edib.

Nəqliyyat fakültəsinin dekani Elçin Yusifzadə ulu öndərin Azərbaycan təhsilinin inkişafı üçün gördüyü işlərdən, aparılan islahatlardan danışdı.

Yeni Azərbaycan Partiyası Yasamal rayonu, 43 saylı ərazi ilk partiya təşkilatının sədri, İqtisadi nəzəriyyə və marketing kafedrasının müdiri Asəf Ağayev çıxışında ulu öndərin rəhbərliyi dövründə aparılan genişmiqyaslı islahatlardan, dahi rəhbərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafındakı xidmətlərindən bəhs edib.

AzMIU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov isə çıxışında ümummilli lider Heydər Əliyevin ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirməsinə toxunub.

Şura üzvləri iclasdan sonra ümummilli liderin universitetin heyətində ucaldırılan büstünün önünə əkilmiş, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub. Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmişdir.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Möhbəliyev, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələr iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrin, xüsusilə, təhsil sahəsinin sürətlə inkişaf etdiyini vurğulayıb və bu uğurlu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.

Firudin Qurbanov bildirib ki, bu il festivala respublika üzrə ümumilikdə 17 ali məktəb və 10 kollec qatılıb. 2 mərhələdə keçirilən festivalda 800-ə yaxın tələbə iştirak edib.

Bədii yaradıcılıq festivalının yekun konserti



Çıxışının sonunda nazir müavini tələbələrə uğurlar arzulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbəliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışdı.

Səttar Möhbəliyev bədii yaradıcılıq festivalının şagird və tələbələrin əsas vaxtının səmərəli təşkil edilməsi, istedadlı gənclərin aşkarlanması baxımından əhəmiyyətli rolunu qeyd edib.

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar

İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi tələbələrə və-tənpörvərlik, milli adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, istedadlı gəncləri üzə çıxarmaq və onların bədii-estetik səviyyəsini yüksəltməkdir.

BSU-da X Beynəlxalq elmi konfrans



Şakir CƏFƏROV

Mayın 7-də Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" adlı X Beynəlxalq elmi konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib, abidələri

önünə əkilmiş və gül dəstələri qoyublar.

Konfransın açılış mərasimi BSU-nun Akt zalında Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimi giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva iştirakçıları salamlayaraq konfransın məqsədi, iş prinsipi və vəzifələri barədə onlara qısa məlumat verib. Nurlana Əliyeva tədbirin

ümummilli liderin geniş siyasi-elmi irsinin öyrənilməsinə, dövlətçilik təcrübəsinin araşdırılmasına, onun tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyasının tədqiqinə həsr edildiyini və artıq onuncu dəfə keçirildiyini bildirib. O deyib: "Dahi şəxsiyyət Heydər Əliyev qısa müddət ərzində müstəqil Azərbaycanı stabil, inkişaf etmiş güdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əli-

vey ümummilli liderin dövlətçilik ənənəsini daha da inkişaf etdirərək iqtisadi baxımdan güclü, siyasi-diplomatik baxımdan çevik, hərbi baxımdan güdrətli bir Azərbaycan kimi dünyada tanınmasına nail oldu. Ulu öndərin siyasi varisi cənab İlham Əliyevin Azərbaycanda demokratik cəmiyyət quruculuğundakı rolu, ölkəmizin daxili və xarici siyasətində qazandıqı uğurlar, Birinci vitse-prezident Mehriban Əliyevanın sülhsevər missiyası, onun Azərbaycanın dünyada tanınması sahəsində gördüyü işlər göz qabağımdadır". N.Əliyeva hər il BSU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb, həmin tədbirlərdə xarici ölkələrdən gələn qonaqların, xarici ölkə səfirlərinin, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin, nüfuzlu hökumət adamlarının, Milli Məclisin üzvlərinin iştirakının önəmi hal aldığını bildirib. N.Əliyeva çıxışının sonunda konfrans materialları əsasında dərc olunan "Azərbaycanşünaslığın aktual problemləri" adlı toplunu iştirakçılara təqdim edib, konfransın işinə uğurlar arzulayıb.

Sonra söz təhsil nazirinin müavini İdris İsayevə verilib. İ.İsayev çıxışında ulu öndərin Azərbaycanın müstəqillik tarixindəki rolundan danışdı. Nazir müavini ümummilli liderin irəli sürdüyü ideologiyanın Azərbaycanı bu gün regionun ən güdrətli dövlətinə çevirdiyini bildirdi. O deyib: "Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının bütün istiqamətlərdə sürətlə inkişaf strategiyasını yaratmış, dünya dövlətləri arasında ölkəmizin mövqelərini möhkəmləndirərək beynəlxalq müqavilələrə imza atmış, elm və təhsili müstəqil dövlətimizin prioritet istiqamətinə çevirmiş dahi şəxsiyyətdir. Azərbaycanşünaslığın aktual problemlərinin ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş konfransda araşdırılması müasir dövlətçiliyimizin strategiyasının dahi şəxsiyyətin qoyduğu prinsiplərdən kənara çıxmadığının bir göstəricisi kimi dəyərləndirilməlidir".

Konfransda çıxış edən Əqli Mülkiyyət Agentliyinin idarə heyətinin sədri, professor Kamran İmanov bildirdi ki, ulu öndər Heydər Əliyevin xalq qarşısındakı xidmətlərinin qarşılığını zaman özü

verəcək. O deyib: "Heydər Əliyevin innovativ yeniliklərlə zəngin dövlət siyasəti, varislik yolu Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan realitətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlər sübut edir ki, ölkəmizin dövlət siyasəti beynəlxalq səviyyədə öz sözünü deməkdədir. Azərbaycanda hökm sürən multikultural mühit dünyanın diqqət mərkəzindədir". K.İmanov nitqinin davamında dövlət başçısı İlham Əliyevin innovasiyalı inkişafı bağlı yürütdüyü iqtisadi islahatlar siyasətindən, əqli mülkiyyətin bu siyasətin təsirinə və innovativ inkişafa uyğun xidmət etməsindən söz açıb.

Rusiya Altay Dövlət Universitetinin Regional iqtisadiyyat və idarəetmə şöbəsinin müdiri, professor Vitaliy Mişşenko, Rusiya Volqoqrad Dövlət Sosial - Pedaqoji Universitetinin professoru Olqa Dmitriyeva, Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, professor Azər Kərimov çıxışlarında konfransın aktuallığından, bu konfransın beynəlxalq əməkdaşlığın inkişafına verəcəyi töhfələrdən danışdılar.

Bütün dövrlərdə cəmiyyətin inkişafında təhsil həlledici amil olmuşdur. Bu istiqamətdə müstəqillik əldə edildikdən sonra ölkəmizdə milli təhsil sisteminin yaradılması üçün ciddi təhsil islahatlarına start verildi. Adətən təhsil islahatları tədrici yolla həyata keçirildə daha effektiv olur. Lakin ölkəmiz müstəqillik əldə etdiyi dövrdə dünya təhsil sistemi artıq əzəmətli yeni innovasiyaların işığında nurlanırdı. Bizim isə qarşımızda keçən əsrin 70-ci illərinə qədər dünya təhsil sisteminə hegemon yerini qoruyan, 70-ci illərdən sonra isə islahatlar həyata keçirərək, innovasiyalar təbii qədərək təhsil sistemini müasirləşdirmək əvəzinə,

mövcud sistemi yeniliklər adı ilə təkrarlar içərisində daha da qəlizləşdirən, nəticədə dünya təhsil sisteminin uğurlarından çox geri qalan, sovet təhsil sistemindən uzaqlaşmaq məqsədi dururdu.

Təhsil tarixinə ekskurs etsək, aydın olar ki, 60-70-ci illərə qədər təhsilin fəlsəfi mənimisə episentri üzərində köklənmişdi. Bu dövrlərdə Sovet hökuməti dünyada ən öncül təhsil sistemini qura bilmişdi. 70-ci illərdən etibarən dünya təhsil sisteminin fəlsəfi inkişaf episentri üzərində qurulmağa başlayanda metodiki cəhətdən yeniliklər imza atılsa da SSRİ təhsilin yeni fəlsəfi üzərində köklənməsini həyata keçirə bilmədi.

rin sonlarından etibarən ölkəmizdə müəllim nüfuzu nəzərəcərpacaq dərəcədə aşağı düşmüşdür. Strateji planda çox mühüm əhəmiyyət kəsb edən bu problemi Təhsil Nazirliyi öz fəaliyyətində prioritet məsələ kimi mənalandırır və müəllim nüfuzunun artması ilə bağlı müəyyən diqqətçəkən işlər həyata keçirir. Bu fəaliyyətin nəticəsidir ki, müəllim peşəsinin nüfuzunun artmasında dinamik inkişaf hiss olunur. Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan gənclər arasında müəllimlik ixtisasını seçənlərin sayının artması, ötən illərə müqayisədə müəllim vəzifəsində işləmək arzusunda

bacarıqlarını artırmaq, məktəbdə təlim prosesində bilik, bacarıq və vərdislərə yiyələnmələri üçün onlarda sadə əqli əməliyyatların formalaşması məqsədindən çıxış edərək, şagirdlərin məktəbhazırlığı ilə bağlı Təhsil Nazirliyi tərəfindən xüsusi məzmun hazırlanmış və bu istiqamətdə həyata keçirilən işlər genişləndirilir. Keçən tədris ilində məktəbhəqədər yaşlı uşaqların məktəbhazırlıq təhsilinin əhatəliliyi 75%-ə çatdırılmışdır. Fikrimizcə, bu qruplarda məşğələlərdə məntiqi oyunların üstünlük kəsb etməsi qarşıya qoyulan hədəfə daha tez nail olmaq imkanı verir.

2008-ci ildə məktəblərdə kurikulumun təbii də təhsilin keyfiyyətinin yeni səviyyəyə qaldırılması üçün atılan mühüm addımlardan biri idi. Kurikulumun təbii köhnə sistemin yenisi ilə əvəz olunması prosesi idi. Bu, həyata keçirilməsi çox mürəkkəb, çətin bir addım idi və onu asanlıqla həyata keçirmək, təbii ki, mümkün deyildi. Belə ki, kurikulumun təbii məktəbin bütün fəaliyyətinin yeni məzmununda qurulması demək idi: təhsilin fəlsəfi, müəllimin rəhbərlik üslubu, müəllim - şagird münasibətləri, təlimin prinsipləri, metodları, dərsin təşkili qaydaları, dərslük, dərslük, dərslük, qiymətləndirmə mexanizmləri dəyişməli, yenilənməli idi. Bu həcmdə işi qısa müddət ərzində səlissərinə yetirmək sadəcə olaraq mümkün deyildi. Mətbuatda bununla bağlı gen - bol danışılıb. Yeniliklərin təbii prosesində həmişə çətinliklərin yaranması müşahidə olunur. Fikri-

yə də həssaslıqla yanaşaraq Dövlət İmtahan Mərkəzi ilə birlikdə buraxılış imtahanlarının və qəbul imtahanlarının yeni formatını müəyyən etmişlər.

Yeni modelə əsasən, cari ildə abituriyentin bəli buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq. Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Yeni modelə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verirlər və verdikləri hər bir imtahanın onların həyatına təsiri olur.

Təklif olunan bu model öz məzmunu və mütlərəqiliyi baxımından fərqlənir. Düşünürük ki, bu imtahanlarda açığı sualların cəkisi məntiqi qurulmuş baxımdan artırılacaq, imtahan verənlərin təkə yaddaş meyan əsasında deyil, həm də analiz və sintez qabiliyyətlərinin ölçülməsinə üstünlük verilecəkdir. Fikrimizcə, yaxın gələcəkdə bütün ixtisaslar üzrə qəbul imtahanları zamanı qabiliyyət imtahanlarının keçirilməsi bu modelin daha da təkmilləşməsinə xidmət edə bilər.

Təhsil sistemində uğurlu addımlardan biri də İKT-dən istifadənin genişləndirilməsidir. Bu, bir tərəfdən şəffaflığı təcəssümü kimi diqqət çəkirsə, başqa tərəfdən isə valideynlərin işini yüngülləşdirir. 2018/2019-cu dərslər ilində elektron sistem vasitəsilə həm

yaradılıb, peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq genişləni, peşə təhsili müəssisələrinin fəaliyyətinə dəstək məqsədilə Avropa İttifaqının 4 grant layihəsinin icrasına başlanılıb (bu layihələr peşə təhsili müəssisələrinin həm məzmun baxımından, həm də onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir). “ASAN Peşə” layihəsi çərçivəsində peşə təhsili sahəsində də müəllimlərin diaqnostik qiymətləndirməsinə və yeni əməkhaqqı sisteminin tətbiqinə artıq başlanılıb. Cari tədris ilində “Peşə təhsili haqqında” Qanunun qəbul olunması bu işlərin daha yüksək səviyyədə həyata keçməsinə imkan verəcəkdir. Fikrimizcə, biz yaxın gələcəkdə yeni nəsil peşə təhsil müəssisələri şəkəsinin şahidi olacağıq.

Lakin uğurlarımızla yanaşı xeyli sayda öz həllini gözləyən problemlər də vardır. Fikrimizcə, Təhsil Nazirliyi öz qüvvəsini həmin problemlərin həllinə yönəltməklə, təhsilin inkişaf sürətinin artmasına təkən verər. Ən ümumi şəkildə bu problemləri aşağıdakı kimi şərh etmək olar:

- Ailə bütün dövrlərdə mühüm tərbiyə institutu kimi mənalandırılıb. Lakin valideynlərin heç də hamısı uşağın tərbiyəsi üçün zəruri biliyə malik olmur. Bu istiqamətdə məktəb valideynlərinin pedaqoji maarifləndirilməsi ilə məşğul olmalıdır. Lakin bu gün məktəblə ailənin bu müstəvidə əlaqələri çox zəifləyib. Fikrimizcə, məktəb bu vəzifəni yerinə yetirmədən şagirdlərin təlim fəaliyyətində yüksək uğur qazana bilməz;

- Ölkəmizdə liseyli fəaliyyət göstərir. Onların fəaliyyətində uğurlar az deyil. Liseyler müxtəlif ixtisaslara təmayül istiqamətində fəaliyyət göstərir və onların hər birinin tədris planı var, lakin bu tədris planının tələblərinə cavab verən dərslərləri yoxdur. Onlar ümumtəhsil məktəbləri üçün olan dərslərlərdən istifadə edirlər. Fikrimizcə, liseylerde alternativ dərslərlərin olması ilə onların fəaliyyəti daha da yaxşılaşa bilər;

- Mənimisə konsepsiyası təbii qəbulunda təhsil məsələlərini pedaqoq və metodistlər həll edirdi. İnkişaf konsepsiyasının təbii təhsil məsələlərinin həllində psixoloqların rolunu zəruri etdi. Bu müstəvidən hadisələrin qiymətləndirəndə həm yeni kurikulumların hazırlanması və tətbiqində, həm dərslərlərin təkmilləşdirilməsində, həm müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində psixoloq, pedaqoq və metodistlərin cəlb edilməsi zəruri hadisə kimi görünür.

Təhsil dövlət və cəmiyyət həyatının əl spesifik sahəsidir ki, bu sferada görülən işlər gələcəyə, daha uzaq hədəflərə hesablanaraq strateji məqsəd daşıyır. Odu ki, bu sahəni qiymətləndirərək təkə diaqnostik yanaşma deyil, futuroloji təhlil imkanlarından da istifadə olunması məqsədəuyğun olardı. Təhsil sferasında qiymətləndirmə apararkən elementarist yanaşma ilə kifayətlənməyərək, sistemli və kompleks yanaşma daha faydalı olardı.

Gələcəyə hesablanmış strategiya

mizcə, Təhsil Nazirliyi hər bir vaxt bu çətinliklərin aradan qaldırılması müstəvisində zəruri taktiki addımlar atmışdır.

2018-2019-cu dərslər ili yeni kurikulumların məktəbin sonuncu - XI sinfinə təbii qəbulunda bir tərəfdən müəllimlərin işə qəbulunda məsələ mənəviliyinə, digər tərəfdən stimullaşdırıcı tədbirlər mühüm əhəmiyyət kəsb edir. Fikrimizcə, stimullaşdırıcı tədbirlərin təbii istiqamətdə işlər davam etdirilməlidir. Məsələn, müəllimlərin yerli və beynəlxalq konfranslarda məruzə ilə, pedaqoji mətbuatda məqalələrlə çıxış etməsi, təhsil ilə bağlı təşkilatların maarifləndirici tədbirlərində, müxtəlif müsabiqələrdə iştirak etməsi və s. stimullaşdırıcı diferensial məsələləri müəyyən edilmiş üçün əsas meyar ola bilər. Amma qeyd edilməlidir ki, keyfiyyət dəyişiklikləri müstəvisində müəllim nüfuzunun artması üçün hələ çox işlərin görülməsi tələb olunur.

Məktəbi maraqlandıran əsas problemlərdən biri, bəlkə də başlıcası təhsilin keyfiyyəti məsələsi olmalıdır. Daha dəqiq desək, təhsilin keyfiyyəti məktəbin pedaqoji fəaliyyətinin nəticəsidir. Bu baxımdan məktəbhəqədər yaşlı uşaqların məktəbə hazırlığı mühüm əhəmiyyət kəsb edir, şagirdin məktəb fəaliyyətinə uğurla başlaması onun yüksək təlim hədəflərinə nail olmasının ilkin şərtidir.

Uşaqların məktəb həyatına psixoloji dayanıqlığını artırmaq, onların təhsil mühitinə uyğunlaşdırılması imkanlarını genişləndirmək, uşaqlarda birgə fəaliyyət və ünsiyyət

məktəbhazırlıq qruplarına, həm də I sinif şagird qəbulunun əhatə dairəsi genişləndirilmişdir. Fikrimizcə, bu istiqamətdə atılan uğurlu addımlar daha da genişləndirilməli və təkmilləşdirilməlidir.

2018-2019-cu dərslər ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri - müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bəyraqdan” mövzularına həsr olunması, bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird həyətini tərfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlanılması Təhsil Nazirliyinin bu gün çox vacib olan Azərbaycançılıq müstəvisində milli-mənəvi tərbiyəni prioritet kimi qəbul etdiyi anlamını verir. Qloballaşan dünyada dəyərlərimizin itməməsi üçün məktəblərdə milli-mənəvi tərbiyənin daha da gücləndirilməsi vacib problem kimi gündəmə çıxır. Fikrimizcə, bu istiqamətdə pedaqoji işlərin aparılması daha çox məktəbin üzərinə düşən əsas vəzifədir. Hər bir məktəbdə milli-mənəvi dəyərləri təbliğ və təşviq edən tədbirlər çoxalmalı, gənc nəslin milli-mənəvi dəyərlər əhatəsində böyüməsi hər günün vacib tələbinə çevrilməlidir.

Gənclərin peşə təhsilinin təkmilləşdirilməsi Təhsil Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Cari tədris ilində bu aspektdə maraqlı innovasiyaya imza atılıb. Mingəçevirdə Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “ASAN Peşə” təhsil mərkəzi

olanların sayının nəzərəcərpacaq dərəcədə çoxalması cəmiyyət dəyişiklikləri kimi xarakterizə olunsada, onlar bu fikrin doğruluğunu sübut etmək üçün əsas arqument kimi qiymətləndirilə bilər.

Müəllim peşəsinin nüfuzunun artmasında bir tərəfdən müəllimlərin işə qəbulunda məsələ mənəviliyinə, digər tərəfdən stimullaşdırıcı tədbirlər mühüm əhəmiyyət kəsb edir. Fikrimizcə, stimullaşdırıcı tədbirlərin təbii istiqamətdə işlər davam etdirilməlidir. Məsələn, müəllimlərin yerli və beynəlxalq konfranslarda məruzə ilə, pedaqoji mətbuatda məqalələrlə çıxış etməsi, təhsil ilə bağlı təşkilatların maarifləndirici tədbirlərində, müxtəlif müsabiqələrdə iştirak etməsi və s. stimullaşdırıcı diferensial məsələləri müəyyən edilmiş üçün əsas meyar ola bilər. Amma qeyd edilməlidir ki, keyfiyyət dəyişiklikləri müstəvisində müəllim nüfuzunun artması üçün hələ çox işlərin görülməsi tələb olunur.

Məktəbi maraqlandıran əsas problemlərdən biri, bəlkə də başlıcası təhsilin keyfiyyəti məsələsi olmalıdır. Daha dəqiq desək, təhsilin keyfiyyəti məktəbin pedaqoji fəaliyyətinin nəticəsidir. Bu baxımdan məktəbhəqədər yaşlı uşaqların məktəbə hazırlığı mühüm əhəmiyyət kəsb edir, şagirdin məktəb fəaliyyətinə uğurla başlaması onun yüksək təlim hədəflərinə nail olmasının ilkin şərtidir.

Uşaqların məktəb həyatına psixoloji dayanıqlığını artırmaq, onların təhsil mühitinə uyğunlaşdırılması imkanlarını genişləndirmək, uşaqlarda birgə fəaliyyət və ünsiyyət

“Azərbaycan məktəbi”nin beynəlxalq nüfuzu möhkəmlənir

ADA Universitetində seminar keçirilib

← Övvəli səh.1

Oruc MUSTAFAYEV

Belə bir jurnalın dərcinin qürurverici olduğunu deyən Vəfa Kazdal qeyd etdi ki, bu gün təhsilimizdə çox mühüm dəyişikliklər baş verir. O, elmi-tədqiqat məhsullarının təkə impakt faktorlu beynəlxalq jurnallarda deyil, həm də milli jurnallarımızda dərcinin əhəmiyyətini qeyd etdi. ADA-nın magistrant və doktorantlarının da adıçəkilən jurnalda məqalələrinin dərc olundu-

ğunu və onların sayının getdikcə artacağını bildiren Vəfa Kazdal ölkəmizdə gənc müəllimlərin elmə marağının artdığını vurğulayıb.

Tədqimatda da qeyd olunduğu kimi, tədbirin keçirilməsində məqsəd Azərbaycanda tələbə və magistrantlar, doktorantlar və tədqiqat işi aparənlər üçün beynəlxalq nüfuzlu elmi jurnallara çıxış mexanizmlərinin öyrədilməsi və eləcə də 95 ildir ki, fəaliyyət göstərən “Azərbaycan məktəbi” jurnalının ən yeni elmi standartların təbiiq və uğurları barədə tələbə və müəllim - tədqiqat-

çı kontingentini məlumatlandırmaq olub.

Tədbirdə “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rəhil Nəcəfov “Bir əsrlik tarixə malik “Azərbaycan məktəbi”nin yeni formatda və üslubda nəşri və əldə edilən uğurlar” mövzusunda çıxış edərək, mətbu orqanın inkişaf tarixindən, keçdiyi inkişaf yolundan bəhs edib, qarşıya qoyulan məqsədlər barədə ətraflı məlumat verib. Rəhil Nəcəfov jurnalın yeni üslub və dizaynda dərc olunduğunu deyərək, müasir dünyada aktual elmi məqalə

lərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Azərbaycan məktəbi” jurnalının hədəfinin dünyanın bir sıra nüfuzlu elmi bazalarında yer alması olduğunu vurğulayan baş redaktor magistr və doktorantları hazırda 6 min tirajla çap olunan jurnalda elmi məqalələrlə çıxış etməyə dəvət edib.

Sonra çıxış edən baş redaktor müavini Nəsəddin Musayev “Azərbaycan məktəbi” jurnalının tarixinə qısa rəkrus: Dünyada ilk special Issue təcrübəsi: Azərbaycan məktəbi jurnalının əlavələri” barədə iştirakçılara məlumatlandırıb. Jurnalın əlavələrlə birlikdə 685 nömrəsi çap edilib, tirajı 700 min nüsxə olub. Nəsəddin Musayev dünyanın nüfuzlu elmi bazalarında nəşr olunan jurnallar barədə məlumat verərək, “Azərbaycan məktəbi”nin alimlərimizin elmi potensialı ilə beynəlxalq nəşrlər arasında yer



alacağına ümidvar olduğunu bildirib.

Daha sonra çıxış edən jurnalın şöbə müdiri Böyükəğa Mikayillı jurnalların beynəlxalq indekslərə üzvlüyü yolları, əhəmiyyəti və perspektivi barədə danışdı. Böyü-

kağa Mikayillı bir mühüm məqamı da qeyd etdi ki, “Azərbaycan məktəbi” jurnalı Türkiyənin dünyada tanınan SOBIAD istinad indeksinə üzv qəbul olunub. Bu isə jurnalın beynəlxalq nüfuzunun möhkəmlənməsi deməkdir.

Mobil və konkret məsələyə fokuslanmış

Müəllimlərin ixtisasartırma təlimlərinə qatılmaq həvəsi artır

← Övvəlki səh.1

Ruhியə DAŞSALAHLI

İxtisas sahəsi üzrə modulda bütün proqramlar həmin ixtisasa fokuslamb: “İbtidai sinif müəllimlərinə uşağın erkən inkişafından, oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikasından danışa bilərik. Çünki bu, məhz ibtidai sinif müəllimlərinin işidir. Bunu kimya müəlliminə keçmək lazım deyil. Kimya müəllimlərinə “Kimya dərslərində laboratoriya işlərinin təşkili metodikasını” proqramı uygundur”.

Nəhayət, üçüncü istiqamət olan innovasiyalar üzrə modulda təhsildə olan yeni metodikalardan öyrənilməsi əksini tapıb. Bu istiqamət üzrə təlim keçən ali və ya əlavə təhsil müəssisələrində “İKT savadlılığı”, “Veb-2” alətlərindən tədrisdə istifadə”, “Elektron dərslər resurslarının hazırlanması” kimi bir neçə proqram təklif edirlər ki, bunlar da TİPİ-də dəyərləndirilib müsbət rəy aldıqdan sonra təlimlər aparılır. Bu modul üzrə hazırlanan proqramlar ümumi pedaqoji də ola bilər, sifət sahə üzrə də. Vəfa Yaqublunun fikrinə, innovasiyalar üzrə təlim modulunda əsas məsələ odur ki, yeniliklər və onların tətbiqi yolları müəllimlərə çatdırılsın: “Uzun zaman bizim üçün yenilik İKT-dən istifadə olub. Bu modul üzrə “İKT savadlılığı” proqramı, bu proqramı keçib mənimsəyənlər üçün daha yüksək səviyyəli “İKT-dən istifadə etməklə resursların hazırlanması” proqramı təklif edilir. Ondan daha yüksək səviyyəli proqram isə “Veb 2” alətlərindən tədrisdə istifadə”dir. Bu gün isə dünya artıq “Veb-3” alətlərindən danışır. “Dərslərdə layihə metodikasının tətbiqi” proqramı da bizim təhsil üçün “innovasiya” hesab olunmalıdır.”

Beləliklə, ixtisasartırma təlimləri hər istiqamət üzrə müxtəlif proqramlar əsasında aparılır. Bu və ya digər proqramı müvəffəqiyyətlə başa vuran dinləyicilər təlimin sonunda müvafiq təhsil kreditləri əldə edirlər. Qaydaya uyğun olaraq bir ixtisasartırma təhsili krediti ixtisasartırma proqramının 6 təlim saatına bərabər tutulur. Rəhbər və pedaqoji kadrlar bir ixtisasartırma dövründə hər modul üzrə nəzərdə tutulmuş təhsil

kreditlərini öz seçiminə uyğun olaraq bir və ya bir neçə proqramda iştirak etməklə toplaya bilər. Lakin bölgünün proporsional olması tövsiyə edilir, yəni hər 3 modul üzrə proqramlarda iştirak müəllimin hərtərəfli inkişafına kömək edir. Vəfa Yaqublunun fikrinə, bu, həm də arzuolunan ən ideal variantdır: “Ancaq müəllimlərin diaqnostik qiymətləndirilməsindən sonra aparılan təlimlərin nəticəsi olaraq bu qənaətə gəldik ki, ixtisas sahəsi üzrə müəllimlərin ciddi problemləri var. Ona görə də hazırda əsas diqqətimizi ikinci istiqamət üzrə təlimlərin keçirilməsinə yönəltmişik”.

Qiymətləndirmədə yeni mexanizm korrupsiyaya qarşı bir addımdır

Bəs, bu təlimlərin nəticəsi nə olur? Əgər müqayisə etsək, bu məsələdə də həlləddici addımlar atılıb. Xüsusən, korrupsiyanın qarşısının alınması istiqamətində. Belə ki, əvvəllər müəllimlər təlimlərdə iştirak edir, nəticəsinin necə olmağından asılı olmayaraq, “məqbul” yazılmış sertifikat alırdılar.

Qeyd edək ki, müəllimləri yeni tədris proqramı ilə tanış etmək məqsədilə 2008-ci ildən etibarən 10 il ərzində ölkədə bütün ixtisasartırma təlimlərinin böyük hissəsini “kurikulum kursları” təşkil edirdi. Həmin təlimlərdə müəllimlər 3 səviyyə üzrə qiymətləndirilirdi. Müəllimin neçə bal yığdığını daxili qiymətləndirmə müəyyən edirdi, bu da bəzi hallarda qeyri-obyektiv olur, hətta korrupsiyaya yol açırdı.

Vəfa Yaqublu deyir ki, hazırda ixtisasartırma proqramından keçmiş bütün müəllimlər TİPİ-tərəfindən keçirilən yekun qiymətləndirmədə iştirak edir və müdavimlərin verildən sertifikatda müəllimin topladığı bal yazılır. Xarici qiymətləndirmə və sertifikatda balın göstərilməsi neqativ halların qarşısını almağa hesablanır.

Qapalı test imtahanı hər bir proqram üçün ayrıca hazırlanır. Övvəlcədən müəyyən olunur ki, hər proqramın yekun qiymətləndirilməsində müəllim neçə suala cavab verməlidir. Fənnin məzmunu üzrə 120 saatlıq



kifayət qədər geniş proqramlar var ki, burada maksimal bal 60 müəyyən edilib. 36 saatlıq proqramın qiymətləndirilməsi isə 25 baldır. “Sertifikat”da hər bir proqram üzrə həm müəllimin toplaya biləcəyi maksimal bal,

Qapalı test imtahanı hər bir proqram üçün ayrıca hazırlanır. Övvəlcədən müəyyən olunur ki, hər proqramın yekun qiymətləndirilməsində müəllim neçə suala cavab verməlidir. Fənnin məzmunu üzrə 120 saatlıq kifayət qədər geniş proqramlar var ki, burada maksimal bal 60 müəyyən edilib. 36 saatlıq proqramın qiymətləndirilməsi isə 25 baldır. “Sertifikat”da hər bir proqram üzrə həm müəllimin toplaya biləcəyi maksimal bal, həm də topladığı bal yazılır.

həm də topladığı bal yazılır. Məsələn, məktəb direktoru eyniadlı təlimdə iştirak etmiş 2 müəlliminin nəticələri ilə onların sertifikatına baxmaqda tanış ola, dərslərinin bölünməsinə qərar verə bilər. Yeri gəlmişkən, müəllimlərin ixtisasartırma təhsili haqqında sertifikatlarında əks edilmiş məlumatlar həmçinin ÜTİS-ə daxil edilir.

Müsbət tendensiya

Qeyd etmək lazımdır ki, ilböl müəllimlərin ixtisasartırma təlimlərinə qatılmaq həvəsi artır. Bunun səbəbləri müxtəlifdir: proqramların məzmunu və keçirilmə keyfiyyəti, müəllimlərin qazandıqları real sərəhşərə, eləcə də müəllimlər arasında sağlam rəqəbat hissi bu səbəblərdəndir. Məsələn, “Sinfin idarə edilməsi”, “İbtidai siniflərdə oxuyub-anlama bacarığının inkişafı”, “Riyazi-mənəvi tərbiyənin inkişafı”, “Yazı işinin təşkili metodikasını”, “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikasını” kimi proqramlar son illər müəllimlərin arasında rəğbət qazanıb.

necə müəyyənəndirir”, “şağirdlərin hansı biliyini, hansı bacarığını ölçürəm” kimi suallara cavab tapırlar.

Təlimləri kim, necə keçirir?

Bir sözlə, TİPİ-nin qarşısına qoyulan məqsəd ondan ibarətdir ki, proqramlar keyfiyyətli hazırlansın, təlimlər müasir tələblərə cavab versin, qiymətləndirmə obyektiv aparılsın. Hər il TİPİ-tərəfindən prioritet proqramlar müəyyənəndirilir. Nazirliyin təsdiqindən sonra tender elan olunur. Müəyyən olunmuş mövzuya uyğun proqram hazırlayan, həmçinin qiymət təklifi uyğun olan təşkilatları Təhsil Nazirliyinin tender komissiyası seçir. 2015-ci ildən bəri ixtisasartırma proqramları Təhsil Nazirliyinin elan etdiyi tenderin qalibi olan ali və ya özəl əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilir.

Vəfa Yaqublunun fikrinə, proqramın məzmunu müasir olmalı, təlimlərə cəlb edilən müəllimlərə sadəcə nəzəri biliklər deyil, praktik bacarıqlar da aşılanmalıdır. Odur ki, TİPİ-nin təsdiq etdiyi proqram əsasında keçirilən təlimlərə mütləmadi nəzarət edilir. Keçirilən monitorinqlər keyfiyyətdə nəzarət xarakteri daşıyır. Həmin proqram əsasında təlim keçən müdavimlərin qiymətləndirilməsini də TİPİ həyata keçirir. Məqsəd isə yuxarıda qeyd edildiyi kimi, obyektivliyi təmin etməkdir.

Vəfa Yaqublu qeyd edib ki, hazırda ixtisasartırma proqramları daha qısamüddətli (əsasən 36 akademik saatlıq), mobil, konkret məsələyə fokuslanıb. Müəllimlərdə müəyyən bir bacarığın formalaşdırılmasına və inkişafına yönəlib. Əsas məsələ isə biliyin keyfiyyətdir. Biz proqramı keçənlərdən tələb edirik ki, müəllim üçün oxu materialı hazırlansınlar. Müəllimin ölkədə konkret məzmununda müasir material olmalıdır.

Son 3 il ərzində TİPİ-tərəfindən 30 adda ixtisasartırma proqramı hazırlanıb. Bununla yanaşı, seminar, ustad dərslər və “dəyir-mi masa”ların keçirilməsinə də xüsusi diqqət verilir. İnstitutun ən faydalı fəaliyyətlərindən biri “Reflleksiv müəllim” seminarıdır ki, hər ay keçirilməklə eyni fənni tədris edən müəllimləri dərin pedaqoji refleksiya aparmağa alışdır.

İnstitut Azərbaycan müəllimləri üçün öyrədici resurs bazasını genişləndirməyi öz işinin əsas hissəsi kimi qəbul edir. www.tipii.edu.az saytında və rəsmi FB səhifəsində davamlı olaraq müasir pedaqoji və metodik ədəbiyyat, öyrədici videoçarxlar və animasiya filmləri paylaşılır, qurumun üzünə düşən missiyaları həyata keçirməyə çalışılır.

Təlim-tərbiyə prosesinin humanistləşməsi



Məlahət MÜRŞÜDLÜ,
pedaqogika üzrə fəlsəfə doktoru

Keçən dəfə “İctimai fəal məktəblər: imkanlar və perspektivlər” başlıqlı yazımızda məktəbin dövlət-ictimai idarəçiliyində dünyada geniş yayılmış modelin üç baza komponentinin ən mühümü olan məktəbin demokratikləşməsindən söhbət açmışdıq. Bu vacib prosesin həyata keçirilməsi humanistləşmə və humanitarlaşma ilə sıx bağlıdır. Çünki hər üç proses birlikdə cəmiyyətin müasir tələblərə baxımından inkişafında mühüm rol oynayan insan resurslarının yetişdirilməsində ən vacib amildir. Çünki demokratik prinsiplər əsasında mövqə, baxış, iş üslubu olmadan humanistləşməni, humanitarlaşdırmanı reallaşdırmaq mümkün deyil. Bu amil cəmiyyəti təşkil edən və formalaşdırən insanın təhsili, təlimi və tərbiyəsində xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə də “demokratik baxış və ideyalar humanistləşməni doğurmuş-

III yazı

dur” fikrini söyləyənlərlə razılışmamaq mümkün deyil. Bu fikir bir sistem halını alaraq inkişaf etmiş ölkələrin təhsil sistemlərində daha qabarıq şəkildə özünü göstərməkdədir. Məhz bu proses nəticəsində cəmiyyətin ali sərvəti olan insan amili ön plana çəkilir, məktəb sosial təsisat kimi yalnız dövlət deyil, dövlət-ictimai sistemi olur. O, dövlətin və cəmiyyətin qarşılıqlı fəaliyyəti nəticəsində inkişaf edir. Müəllim inhisarçılıqdan çıxır, xalqın müvəkkili olur, təlim-tərbiyənin məzmununda, forma və metodlarda yeknəsəklilik aradan qalxır, onların rəngarəngliyi, çoxvariantlılığı təmin edilir. Məktəbin uşağa dönməsi, yaşından asılı olmayaraq, onun şəxsiyyətinə hörmət, etimad prosesi baş verir. Bir şəxsiyyət kimi şagirdin meyil və marağı, tələbatı nəzərə alınır. Bir sözlə, şagirdə bir “obyekt” kimi baxılmasına son qoyulur, məktəbdə sağlam təlim-tərbiyə mühiti yaradılır.

Əks halda cəmiyyətdə və düşüncədə ictimai-siyasi mühitə adaptə oluna bilməyən, tənqidi tərffəkkürə, ünsiyyət qurmaq, müzakirə aparmaq və s. qabiliyyətlərinə malik olmayan insanlar yetişəcəkdir. ABŞ sosioloqu K.Feryer aşağıda gətirdiyim sitatda sovet məktəbi timsalında bu tip məktəbləri xarakterizə edərək yazır:

- Uşağın təbiəti sevir, ancaq onu dörd divar arasında qapadılar
- Uşağın düşüncəsində ki, onun işi hansısa mənə kəsb edir, onda hər şeyi ələ təşkil etdilər ki, onun fəallığı heç bir xeyir gətirməsin
- Uşağın hərəkətsiz qala bilmir, ancaq onu buna vadar etdilər

Məktəb humanizm emalatxanasıdır.

Yan Amos Komenski

- Uşağın əli ilə işləməyi sevir, lakin ona nəzəriyyəni və ideyanı öyrətdilər
- Uşağın danışımağı sevir, amma ona susmağı ömr etdilər
- Uşağın düşüncəyə can atır, ancaq ona əzbərləməyi öyrətdilər
- Uşağın istəyir ki, bilik axtarsın, ancaq ona bunu hazır vəziyyətdə verdilər

Ona uşaqlar başqa şərəitdə öyrənmədikləri şeyi - yalanı və riyakarlığı öyrəndilər. Ona görə də görün bir nələr baş verdi, insanlar solub-saraldı, ölüvay və passiv oldu, həyata qarşı həvəsi itidilər. Onlar xoşbəxtlikdən və sağlamlıqdan məhrum oldular, sevgi və məhəbbət itidilər, fikirləri quru və boz oldu, qəlbələri sərinləşdi, ürəkləri daşlaşdı. Elə şeytan da bunu istəyirdi və şeytanın belə bacarıqla fikirləşib tapdığı məktəb “çiçəklənməyə” başladı”.

Fikrimcə, sosioloq sovetlər birliyi məktəbinə ən doğru qiymət verib. Totalitar rejimdə siyasi bir alətə çevrilmiş, 70 ildən artıq yaradıcı, düşüncənə, mühakimə yürüdən, demokratik dünyagörüşünə malik şəxsiyyətin formalaşmasında böyük maneələr yaratmış bu məktəbdə təhsil almış yaşlı nəsil oxucuları yəqin ki, mənimlə razılışarlar.

Amma dövr dəyişib. Dəyişən dövr təhsil sistemi qarşısında XXI əsr vətəndaşını yetişdirmək kimi ali məqsəd və vəzifə qoyur. Bu vəzifəni isə problemə nəzəri və praktiki cəhətdən fundamental yanaşma ilə yerinə yetirmək olar.

BMU-nun tələbəsi Londonda 54 ölkənin nümayəndəsi ilə yarışacaq

Dünyanın ən böyük natiqlik yarışmasını həyata keçirən “The English-Speaking Union” təşkilatının tərəfdaşı olan “Azerbaijan Public Speaking Competition” öz fəaliyyətini uğurla davam etdirir. Bir çox natiqlik yarışması və öyrədici layihələr həyata keçirən Platformanın təşkilatçılığı ilə Gənc Natiqlər Konfransı keçirilib. Konfransın əsas məqsədi ölkənin ən yaxşı gənc natiqlərini bir araya toplamaq və onların öz fikirlərini ifadə etmələrinə şərait yaratmaqdır. Həmçinin, peşəkər, beynəlxalq natiqlərin iştirakı ilə həyata keçirilən panel sessiyası müzakirələri ilə gənclərə 21-ci əsrin tələbi - natiqliyin karyera, şəxsi brendinq, biznes kimi müxtəlif sahələrdəki imkanlarını çatdırmaq olub.

Konfransda 10 natiqin “Gələcəyi təxmin etməyin ən yaxşı yolu onu kəşf etməkdir!” mövzusu ətrafındakı çıxışları hər kəs tərəfindən maraqla qarşılıb və münisiflər heyəti tərəfindən qiymətləndirilib. Müsəbiqədə Azərbaycanın ən yaxşı 3 natiqi müəyyən olub.

Birinci yerə Bakı Mühəndislik Universitetinin tələbəsi Adil Qafarlı layiq görüldü və final mərhələsində Azərbaycanı təmsil etmək hüququ qazanıb. Adil Qafarlı 13-17 may 2019-cu il tarixlərində Londonda 54 ölkənin nümayəndəsi ilə yarışaraq dünyanın ən yaxşı natiqi olmaq uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, eyni zamanda, APSC Amerika Birleşmiş Ştatlarının PSA “Public Speakers Association” təşkilatı ilə əməkdaşlıq edir. Hər il müxtəlif ölkələrdə baş tutan “Beynəlxalq Natiqlər Konfransı” dünyanın hər yerindən korporativ işçiləri, şirkət rəhbərlərini, natiqləri, biznes liderlərini bir araya gətirir. Konfransda Azərbaycandan seçilən şəxslər də iştirak edirlər.



Universitetlər cəsarətli təşəbbüslər sərgiləməlidir

Oruc MUSTAFAYEV

Qlobal dünyanın ali təhsil sistemləri qarşısında qoyduğu mühüm şərtlərdən biri universitetlərin çevik təşəbbüslərlə çıxış etməsi, beynəlxalq əməkdaşlıq və elmi tədqiqat sahəsində nəticələrə hesablanmış fəaliyyətləridir.

Bütün bunlar Böyük Britaniyanın təhsil xidmətləri sahəsində nüfuzlu şirkəti olan “The Times Higher Education” (THE) dərgisinin növbəti tədqiqatının mövzusu olub. Mayın 3-də THE 2019-cu il üzrə Asiyanın ən yaxşı ali məktəblərinin reyting cədvəlini (The Times Higher Education Asia University Rankings 2019) təqdim edib. Bu il reyting sıralamasına Çin Tsinxua Universiteti başçılıq edir. Universitet

Asiyanın ən yaxşı universitetlərinin növbəti reytingi bunu göstərir



müəllimlərinin elmi məqalələrindən sitatgötürmənin sayının artması, təhsil mühiti, eləcə də beynəlxalq əməkdaşlıq sahəsində fəallığı Tsinxua Universitetinin Asiyada lider mövqeyini təmin edib.

2016-cı ildən bu reytingdə birinci olan Sinqapur Milli Universiteti (NSU) bu il ikinci sıraya keçib. Reytingin təqdimatı zamanı NSU-nun təhsil, tədqiqatlar və sahibkarlığın aparıcı sahələrində uğurlu nəticələrə gətirmiş “cəsarətli təşəbbüsləri” yüksək qiymətləndirilib. Reyting cədvəlinə əsasən 2-ci yerdə

Sinqapur Milli Universiteti, 3-cü yerdə Honkonq Elm və Texnologiyalar Universiteti qərarlaşıb. Bundan əlavə, ən yaxşı 10 universitet arasında Honkonq, Pekin, Tokio, Seul Milli, Nanyanq Texnologiya universitetləri daxil olublar. Beləliklə ilk 10-luğa Asiya regionunun elm və texnologiya sahəsində davamlı liderləri olan Çin, Cənubi Koreya, Honkonq, Yaponiya, Sinqapurun ali məktəbləri daxil olub. Reytingin əsasını da bu ölkələr təşkil edir. Bütövlükdə reyting Çindən 26 ali məktəb daxil

olub. Türkiyənin ən yaxşı universitetlərinə Sabancı Universiteti (36-cı yer) başçılıq edir. Builki reyting 27 ölkədən 400 ali məktəbi əhatə edir. Qeyd edək ki, Londonda qərarlaşan “Times Higher Education” həftəlik qəzeti 2004-cü ildən universitetlərin reytingini tərtib edir. Reyting tərtib olunarkən təhsilin keyfiyyəti, tədqiqat işlərinin səviyyəsi, elmi tədqiqatlardan əldə olunan gəlirlərin həcmi üzrə göstəricilərdən və beynəlxalq fəaliyyətdən istifadə olunub. Bundan əlavə, ali məktəbin akademik və tələbə mühitində, universitet rəhbərləri arasında, eləcə də hökumət səviyyəsində və real sektorda nüfuzu nəzərə alınıb. Tədqiqatla daha ətraflı www.timeshighereducation.com/student/best-universities/best-universities-asia səhifəsindən tanış olmaq olar.

Reyting	Ali məktəbin adı	Ölkə	Tələbələr (ümumi say)	Tələbə-müəllim nisbəti	Beynəlmillət tələbə	Qadın-k kişi nisbəti
1	Tsinghua University	Çin	36912	11.9	11%	34 : 66
2	National University of Singapore	Sinqapur	30727	17.4	28%	50:50
3	Hong Kong University of Science and Technology	Honkonq	10394	23.6	31%	n/a
4	University of Hong Kong	Honkonq	18,122	18.1	43%	54 : 46
5	Peking University	Çin	42547	17%	17%	48 : 52
6	Nanyang Technological University, Singapore	Sinqapur	25738	16.7	28%	48 : 52
7	Chinese University of Hong Kong	Honkonq	17883	18.4	33%	n/a
8	The University of Tokyo	Yaponiya	25828	7.6	11%	n/a
9	Seoul National University	Cənubi Koreya	26066	12.3	12%	n/a
10	Sungkyunkwan University (SKKU)	Cənubi Koreya	23359	19.5	14%	42 : 58
11	Kyoto University	Yaponiya	22420	8.8	8%	24 : 76
12	University of Science and Technology of China	Çin	16152	8.4	4%	n/a
13	Korea Advanced Institute of Science and Technology (KAIST)	Cənubi Koreya	9587	10.4	9%	20 : 80
14	Zhejiang University	Çin	36031	10.9	18%	21 : 79
15	City University of Hong Kong	Honkonq	9928	11.2	41%	57 : 43
16	Pohang University of Science and Technology	Cənubi Koreya	3238	10.7	4%	24 : 76
17	Fudan University	Çin	34393	12.2	11%	51 : 49
18	Nanjing University China	Çin	34580	15.6	9%	48 : 52
19	Korea University	Cənubi Koreya	22705	15.6	21%	n/a
20	Hong Kong Polytechnic University	Honkonq	21977	27.8	25%	52 : 48
21	Yonsei University (Seoul campus)	Yaponiya	17875	14.7	22%	46 : 54
22	Ulsan National Institute of Science and Technology	Cənubi Koreya	4255	13.5	8%	27 : 73
23	King Abdulaziz University	Saudiyyə Ərəbistanı	33111	8.0	21%	55 : 45
24	Shanghai Jiao Tong University	Çin	40711	11.0	9%	41 : 59
25	National Taiwan University	Tayvan	31783	11.5	8%	40 : 60
26	Tel Aviv University	İsrail	22878	22.9	5%	54 : 46
27	Hebrew University of Jerusalem	İsrail	16492	11.5	5%	56 : 44
28	Khalifa University	Birləşmiş Ərəb Əmirlikləri	3288	8.1	28%	51 : 49
29	Indian Institute of Science	Hindistan	4071	9.4	1%	21 : 79
30	Tokyo Institute of Technology	Yaponiya	9612	7.5	14%	14 : 86
=31	Kyung Hee University	Cənubi Koreya	22013	16.9	23%	45 : 55
=31	Tohoku University	Yaponiya	17687	5.5	11%	26 : 74
33	Hanyang University	Cənubi Koreya	20010	14.8	19%	n/a
34	Nagoya University	Yaponiya	15630	9.2	10%	29 : 71
35	Alfaisal University	Saudiyyə Ərəbistanı	2407	10.6	40%	58 : 42
36	Sabancı University	Türkiyə	3632	22.0	10%	38 : 62
37	Wuhan University	Çin	50015	14.2	8%	n/a
=38	University of Malaya	Malayziya	17095	8.9	23%	57 : 43
=38	Sun Yat-sen University	Çin	51061	16.2	9%	51 : 49
40	Osaka University	Yaponiya	23173	7.8	10%	31 : 69
41	Southern University of Science and Technology	Çin	2115	6.3	n/a	33 : 67
42	University of Macau	Makao	9893	15.2	36%	58 : 42
43	Babol Noshirvani University of Technology	İran	5353	30.9	n/a	33 : 67
44	Technion Israel Institute of Technology	İsrail	14703	21.8	5%	36 : 64
45	Nankai University	Çin	28336	13.7	6%	n/a
46	Gwangju Institute of Science and Technology	Cənubi Koreya	1964	11.6	6%	26 : 74
=47	Huazhong University of Science and Technology	Çin	56282	16.6	5%	35 : 65
=47	Kaç University	Türkiyə	5378	15.7	8%	52 : 48
49	United Arab Emirates University	Birləşmiş Ərəb Əmirlikləri	7494	9.2	24%	81 : 19
=50	Indian Institute of Technology Indore	Hindistan	1118	8.6	n/a	15 : 85



=50	Tongji University	Çin	36511	13.5	10%	40 : 60
52	Qatar University	Qatar	14395	17.5	43%	75 : 25
53	Harbin Institute of Technology	Çin	30116	9.9	10%	31 : 69
=54	Indian Institute of Technology Bombay	Hindistan	10001	17.1	1%	18 : 82
=54	Indian Institute of Technology Roorkee	Hindistan	7925	17.4	2%	10 : 90
=54	Jordan University of Science and Technology	İordaniya	22318	12.1	19%	57 : 43
57	Bar-Ilan University	İsrail	16637	17.7	5%	59 : 41
58	Kyushu University	Yaponiya	18647	8.3	12%	28 : 72
59	National Tsing Hua University	Tayvan	16037	15.6	8%	41 : 59
60	China Medical University, Taiwan	Tayvan	7730	17.0	10%	54 : 46
61	National Taiwan University of Science and Technology	Tayvan	8087	18.9	13%	30 : 70
=62	American University of Beirut	Livan	8214	8.6	21%	51 : 49
=62	JSS Academy of Higher Education and Research	Hindistan	5421	8.6	8%	55 : 45
64	Taipei Medical University	Tayvan	5895	10.5	9%	57 : 43
65	South China University of Technology	Çin	42472	14.5	5%	36 : 64
66	Tokyo Medical and Dental University (TMDU)	Yaponiya	2986	3.2	8%	50 : 50
67	King Saud University	Saudiyyə Ərəbistanı	38917	11.0	10%	51 : 49
68	Hokkaido University	Yaponiya	18114	7.9	10%	30 : 70
69	National Chiao Tung University	Tayvan	12053	16.8	12%	28 : 72
=70	Chung-Ang University	Cənubi Koreya	13815	18.9	18%	n/a
=70	Hong Kong Baptist University	Honkonq	10872	10.5	31%	62 : 38
72	Soochow University	Çin	42684	15.2	7%	58 : 42
73	Southeast University	Çin	33063	11.8	5%	40 : 60
=74	Beihang University	Çin	29520	14.4	6%	n/a
=74	Fujita Health University	Yaponiya	2810	3.1	n/a	55 : 45
=76	Indian Institute of Technology Kharagpur	Hindistan	9397	13.9	n/a	14 : 86
=76	University of Tsukuba	Yaponiya	16717	13.3	20%	39:61
=78	National Cheng Kung University (NCKU)	Tayvan	20511	13.7	12%	36 : 64
=78	Teikyo University	Yaponiya	23711	18.1	2%	34 : 66
=80	Amirkabir University of Technology	İran	11918	21.7	2%	35 : 65
=80	Tokyo Metropolitan University	Yaponiya	9185	13.4	4%	36 : 64
=82	Bilkent University	Türkiyə	10659	15.0	7%	46 : 54
=82	Indian Institute of Technology Kanpur	Hindistan	6609	15.2	1%	14 : 86
=82	Tianjin University	Çin	33429	12.9	5%	n/a
85	Central South University	Çin	53069	17.3	2%	41 : 59
=86	Sharif University of Technology	İran	9435	19.0	n/a	26 : 74
=86	Xiamen University	Çin	40507	14.9	5%	49 : 51
88	Boğaziçi University	Türkiyə	12374	25.4	7%	49 : 51
89	Renmin University of China	Çin	25168	11.8	6%	n/a
90	Xi'an Jiaotong University	Çin	33973	10.8	5%	34 : 66
=91	Indian Institute of Technology Delhi	Hindistan	8130	14.9	1%	16 : 84
=91	Shandong University	Çin	46351	13.7	6%	n/a
=93	King Saud bin Abdulaziz University for Health Sciences	Saudiyyə Ərəbistanı	8122	4.4	1%	47 : 53
=93	National Taiwan Normal University	Tayvan	10621	12.6	26%	56 : 44
95	University of the Philippines	Filippin	45410	9.7	1%	53 : 47
96	University of Ulsan	Cənubi Koreya	13523	12.3	4%	46 : 54
97	Hunan University	Çin	42692	22.5	2%	45 : 55
98	Universiti Teknologi Petronas	Malayziya	6448	16.5	21%	33 : 67
=99	East China Normal University	Çin	25237	11.5	17%	66 : 34
=99	University of Kashan	İran	7844	25.7	4%	55 : 45

"Kimya-biologiya fənn aylığı"

Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə "Kimya-biologiya fənn aylığı"nın yekununa həsr olunmuş tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, rayon məktəblərinin direktorları və təcrübəli müəllimlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra rayonun kimya və biologiya müəllimlərinin hazırladıkları nümunəvi dərslər dinlənilib.

"Deyirmi masa" formatında davam edən tədbirdə dinlənən dərslər müzakirə olunub. Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova çıxış edərək fənn ayılıqlarının əhəmiyyətindən söz açıb. Bildirib ki, ayılıqların keçirilməsində əsas məqsəd rayonun ümumtəhsil məktəblərində təlimin keyfiyyətini yaxşılaşdırmaq, fənlə-

rin tədrisinin keyfiyyətini yüksəltmək, müəllim və şagirdlərin təlimə olan marağını artırmaq və qabaqcıl müəllimlərin iş təcrübəsini yaymaqdır.

Tədbirdə aylıq çərçivəsində görülmüş işlər barədə məlumat verilib. Qeyd olunub ki, aylıq müddətində fənn müəllimləri "açıq dərslər" təqdim edib, şagirdlər fənn bülletenləri və divar qəzetləri hazırlayıb, məktəblərdə sərgilər təşkil olunub, kimya-biologiya guşələri yaradılıb, bilik yarışları və viktorinalar keçirilib. Həmçinin şagirdlərin Zoologiya muzeyinə, Zooloji parka, Polietilen zavoduna, Nəbatət bağına, Neft Emalı Zavoduna ekskursiyaları təşkil olunub.

Aysel TAHİROVA,

Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

"Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq"

Cəlilabad rayonu Boyxanlı kənd tam orta məktəbində "Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq" və "Erkən nikah və onun fəsadları" mövzusunda tədbir keçirilib.

Təhsil şöbəsindən redaksiyamıza daxil olan məlumatlara görə, tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev narkomaniyanın hazırdə bəşəriyyəti düşündürən və narahat edən ən ağır problemlərdən biri olduğunu bildirib. Şöbə rəisi ağı ölümün səbəb olduğu dəh-

şətli nəticələrdən, ölkəmizdə bu ağır bəlaya qarşı aparılan mübarizədən danışaraq narkomaniyanın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılmasının vacibliyini vurğulayıb.

Sonra Dövlət Təhlükəsizlik Xidmətinin Cəlilabad Rayon Şöbəsinin rəisi Mehman Qasimov, Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının narkoloji şöbəsinin hakimi Hilal Quliyev bu cür görüşlərin əhəmiyyətindən danışdılar.



"Şagirdlərimin bilikli olması üçün əlimdən gələni edirəm".

Ailə-məktəb münasibətləri

Qax Rayon Təhsil Şöbəsinin ümumtəhsil məktəblərində sağlamlıq məsələləri və təhlükəsiz mühitin yaradılması, təhsil alanlarda müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə RTŞ-nin rəhbərliyi, ümumtəhsil məktəblərinin direktorları, praktik psixoloqlar və rayonda fəaliyyət göstərən "Eİ" məktəbəqədər təhsil müəssisəsinin əməkdaşları, ailə-uşaq psixoloqu, psixoloq-pedaqoq, Rusiya Federasiyasında "Ana və Uşaq Mərkəzi"nin beynəlxalq şöbəsinin psixoloqu Ruhiyə Rüstəmovə iştirak edib.

Tədbiri giriş sözü ilə RTŞ-nin müdiri Əvəzi Babək Heydərov açaraq tədbirlər planına əsasən görülmüş işlər barəsində ətraflı məlumat verib. Həmçinin ailə-məktəb münasibətləri, valideynlərlə mütəmadi görüşlərin və maarifləndirmə tədbirlərinin keçirilməsi, məktəb rəhbərliyinin və müəllim kollektivinin məsuliyyətinin artırılması istiqamətində həyata keçirilməli olan zəruri tədbirlər, məktəblərdə psixoloji xidmətin təşkili vəziyyəti, təhsilalanların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsinin vacibliyini qeyd edib.

Daha sonra Ruhiyə Rüstəmovə tədbir iştirakçıları ilə təlim-tərbiyəsində və sosiallaşmasında, psixoloji durumunda, təhsil mühitində və

kollektivə uyğunlaşmasında, əhatə olunduğu insanlara qarşı münasibətdə çətinlikləri olan şagirdlərlə bağlı müzakirə aparıb. Məktəb rəhbərləri və psixoloqlar müzakirədə fəal iştirak edərək qarşılaşdıqları çətinliklər, müşahidə etdikləri hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda risk qrupuna daxil olan uşaqların daim diqqətdə saxlanılması, onların valideynləri ilə mütəmadi olaraq əlaqə yaradılması, onlarla aparılan işin səmərəliliyinin artırılması üçün mütəxəssis tərəfindən tövsiyələr verilib.

Günay MAHMUDOVA,

Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

"Hər dərs müəllimin pedaqoji əsəridir"

Elnur Nəbiyev: "Müəllim olaraq şagirdlərə yalnız təhsil verməklə kifayətlənmək olmaz"

Elnur Nəbiyev 1988-ci ildə Şəki şəhərinin Aşağı Kümçüt kəndində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya və biologiya fakültəsini bitirib. 2018-ci ildə Gəncə Dövlət Universitetində üzvi kimya üzrə magistr təhsili alıb. 2017-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 59 balla Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə kimya müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.


- Elnur müəllim, deyilənə görə "Kimya möcüzələr yaradır", bəs siz kimya müəllimi olaraq dərslərinizdə nəyi möcüzə hesab edirsiniz?

- Mənim fikrimcə, ən gözəl möcüzə müəllimin tədris etdiyi hər 45 dəqiqəlik dərslərdir. Çünki hər dərs müəllimin pedaqoji əsəridir. Hansı əsər ki, arzular, ümidləri, işiqli gələcəyi formalaşdırır. Bundan başqa dərslərin içində həm öyrənmək var, həm də öyrətmə var və bunların birləşməsindən fəndən asılı olmayaraq sevgi dolu nəsil yetişir. O nəsil ki, təhsilli olub, dövləti və milləti üçün çalışan, əsl vətənpərvər, hər zaman inkişafda olan gənclər olaraq formalaşsınlar.

- Şagird-müəllim-valideyn üçlüyü tədrisin keyfiyyətində mühüm məsələdir. Bu məsələnin dinamik cəhətdən inkişaf etməsi üçün siz nə edirsiniz?

- Müəllim gəmiyi idarə edən kapitan, şagirdlər o gəminin səyahətçiləri, valideynlər isə o gəminin mühərriki rolundadır. Bunlardan biri düzgün işləməzsə, o gəmi batır. Məhz bu baxımdan dediyiniz üçlük vəhdət təşkil etməzsə, təhsilin inkişafından söhbət gəmə bilməz. Müəllim olaraq şagirdlərə yalnız təhsil verməklə kifayətlənmək olmaz. Onların problemlərini dinləmək, müəyyən situasiyalarda kömək etmək lazımdır. Belə olan halda tam formalaşmış şəxsiyyət yetişdirmək mümkündür.

- Tədrisin keyfiyyətinin yaxşılaşdırılması



üçün müəllim daim inkişaf etməlidir, yoxsa, əsas məsələ müəllimin bildiklərini düzgün şəkildə öyrətməkdir?

- Müəllim axar su kimi hər zaman təzələnilir, yenilənir və saflaşır. Əgər su durarsa, axmazsa, dərhal köhnələr, sağlığı itirir. Fikrimcə, bu məsələdə hər bir müəllim mərhum şairimiz B.Vahabzadənin "Mən də bu eşq dünyasının qırıq telli sazıyam, Bircə ondan razıyam ki, özümdən narazıyam" fikrinə sadiq qalmalıdır.

- 2017-ci ildən Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə çalışırsınız. Məktəbə və kollektivə uyğunlaşmaqda problem yaşamırmı?

- Əlbəttə ki, xeyr, mən yüksək balla bu məktəbə qəbul olduğdan sonra buradakı kollektivlə bir ailə kimi olmuşam. Xüsusilə direktorumuzun formalaşdırdığı səmimi şəraitdə, demək olar ki, hamı bir-birindən hər zaman öyrənir və təcrübə mübadiləsi edir. Bir müəllimin inkişafı onun təhsil səviyyəsinə nisbətən nə qədər asılıdırsa, eyni zamanda motivasiya olmaq, komanda şəklində çalışmaqdan da bir o qədər asılıdır. Bunun

üçün də çalışdığım ümumtəhsil müəssisəsi mənim inkişafım üçün stimullaşdırıcıdır.

Məktəbimiz Gəncə şəhərində cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa açılışını etdiyi təhsil müəssisələrindən biridir. Bura, həqiqətən, paytaxtdan yüz kilometrə uzaq olmasına baxmayaraq, maddi-texniki bazası zəngin olan məktəblər sırasındadır.

- Müəllim olmaq istəyənlərə və həmkarlarınıza nə demək istərdiniz?

- Ümummilli liderimizin belə bir kəlamı var: "Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram". Bu fikir bizləri həqiqətən daim ruhlandırır və stimullaşdırır. Mən müəllimlərlə və müəllimlik ixtisasını seçməyə istəyən gənclərə demək istəyirəm ki, bu peşə yaşatmaq arzusu ilə yaşamaq deməkdir. Sizlər də əbədi yaşamaq istəyirsinizsə, müəllimliyi seçin və sevin.

Raminə MƏMMƏDOVA,

Gəncə Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

"Coğrafiya gecəsi"

Şəki şəhər Çeşməli kənd tam orta məktəbinin coğrafiya müəllimi Turanə Məmmədovanın təşkilatçılığı ilə "Coğrafiya gecəsi" keçirilib. Fənn gecəsində təhsil şöbəsinin nümayəndələri, fənn müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər.

Qeyd edilib ki, fənn gecələri tədris prosesinə maraq oyadır, şagirdlərin dünyagörüşünü, düşüncə qabiliyyətini, yaddaşını və diqqətini

ni artırır.

Şagirdlər tədbirdə maraqlı viktorinalarda, sual-cavablarda iştirak edib, coğrafiya fənni üzrə biliklərini də nümayiş etdiriblər.

Daha sonra şagirdlər tərəfindən rəqslər, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Mahal MƏMMƏDOVA,

Şəki Şəhər Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

"Dilimiz varlığımızdır"

Ağstafa rayonu Dağ Kəsəmən kənd I nömrəli tam orta məktəbində "Dilimiz varlığımızdır" adlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi və doğma dilimizdəki əsərlər barədə şagirdləri daha çox məlumatlandırmaq, ana dilimizi gələcək nəsillərə ötürmək üçün onlarda dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Şagirdlərə öz doğma dilinin varlığını hiss etmək,

onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı tövsiyələr verilib. Qeyd edilib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır.

Bundan əlavə, şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Nəcibə VƏLİYEVA,

Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

Məktəblər arasında mini-futbol

Daşkəsəndə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ümumtəhsil məktəbləri arasında mini-futbol üzrə rayon birinciliyi keçirilib. Yarışın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinə əbədiləşdirmək, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev irsinin təbliği, rayonda idmanın kütləviyyəsinin təmin olunması və bu idmanın inkişaf etdirilməsi olmuşdur.

Yarışda 9 komanda olmaqla

ümumilikdə 76 nəfər iştirak edib. Keçirilən yarışda Quşçu kənd Ə.İsmayilov adına tam orta məktəbin komandası I, A.Mürşəlov adına 2 nömrəli tam orta məktəbin komandası II, İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin komandası isə III yerlərə layiq görüldü.

Qalib komandalar rayon gənclər və idman idarəsi tərəfindən kubok və diplomla təltif olunub.

Mikayıl MİKAYILLI,

Daşkəsən Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

Səhifəni hazırladı: Şakir CƏFƏROV

Şəxsiyyətin kamillik dərəcəsi, onun bu istiqamətdə formalaşması prosesi öz-özünə yaranır. İnsanın mənəvi tərbiyəsi ailədə, məktəbəqədər tərbiyə müəssisələrində, məktəbdən başlayır, sonralar təhsilin yüksək pillələrində möhkəmləndirilir, daha sonralar isə özünütəkmilləşdirmə, ümummədəni səviyyəni artırmaqla davam edir, zənginləşir, mükəmməlləşir. Mənəvi kamilliyin belə yüksələn xətlə inkişafı prosesində məktəbin yeri və rolu böyükdür.

Ümummillilərimiz, dahi şəxsiyyət Heydər Əliyev məktəbin mənəviyyətə təməl, Vətən və xalq qədrini bilən, mədəniyyətini, milli adət-ənənələrini, tarixini, elmini dərindən öyrənən gənclər yetişdirmək vəzifəsini çox aydın və konkret şəkildə müəyyənləşdirərək deyirdi: “Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.

Birmənalı şəkildə qeyd olunmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənası və məzmunu yetişən nəslin milli-mənəvi dəyərlərimizi dərindən mənimsəməsinə bağlıdır. Təsədüfi deyildir ki, dünya şöhrətli siyasi xadim, ulu öndərimiz Heydər Əliyev Azərbaycan gəncliyinin, hər bir ölkə vətəndaşının milli ruhda tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimiz əsasında formalaşmasını bütün mənəvi həyatı boyu diqqət mərkəzində saxlamış, bu istiqamətdə dövlət strukturları, tərbiyəçilik təsisatları və institutları, təhsil işçiləri qarşısında böyük və məsuliyyətli vəzifələr qoymuşdur. Ümummillilərimiz Azərbaycan Respublikası Gənclərinin Birinci forumundakı “Müstəqil Azərbaycanın gələcəyi gənclərdir” proqram sənədi nitqində göstərdirdi ki, “Gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri mənəvi tərbiyə məsələsidir. Bilirsiniz, indi maddi cəhətlilik, maddi ehtiyaclar, şübhəsiz ki, cəmiyyətdə cürbəcür mənfəi halların meydana gəlməsinə gətirib çıxarınc. Ancaq gənclərimiz də bilməlidirlər ki, vətəndaşlarımız da bilməlidirlər ki, bu dövrün müvəqqəti cəhətliliklərinə dözmək lazımdır, mənəvi tərbiyəni daim aparmaq lazımdır və gənclərimizi yüksək mənəviyyət ruhunda tərbiyələndirmək lazımdır. Ümum-bəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyət olmayan yerdə heç bir şey ola bilməz...”.

Məlum olduğu kimi, insanın yüksək mənəvi keyfiyyətləri onun fəaliyyəti prosesində daha müvəffəqiyyətə formalaşır. Məktəbli üçün fəaliyyətin əsas növü isə təlimdir.

Görkəmli pedaqoq V.A.Suxomlinski də mənəvi, ideya-əxlaqi və itizam tərbiyəsində fənlərin tədrisinin böyük imkanlara malik olduğunu göstərərək yazırdı ki, təlim, konkret olaraq dərs, hər şeyi bilmək və əxlaqi əqidə məşəlini yandıran qütbləkdir. Təlim prosesində əqli əmək tərbiyəsi böyük əhəmiyyətə malikdir. Bu zaman uşaqlar dünyanı dərk etməklə, həm də özlərini dərk etmiş olurlar. Bilik əldə etməklə “Təbiətin və cəmiyyətin qanunauyğunluqlarını dərk edərək yeniyetmə möhkəm qənaət gəlməlidir ki, o, tekeca nə isə yeni bir şey öyrəndiyi üçün deyil, ümumiyyətlə daha ağıllı olduğu üçün irəliyə addım atır. Biliklərə yiyələnmək həvəsi olmadan tam qiymətli mənəvi həyat, deməli həm də əmək həyatı, yarıdırı həyat yoxdur”.

Bütün bunlar hər bir pedaqoq-müəlliməndən təlim tərbiyəçidi və inkişafədirici funksiyasını rəhbər tutmaqla yanaşı, gənc nəslin daxili mənəvi inkişafının qayğısına qalmıdığı da tələb edir. Müəllim keçdiyi fənnin və mövzunun xüsusiyyətlərindən asılı olaraq ümumbəşər və milli əxlaqın hansı ideya və keyfiyyətlərini əşləyəcəyini əvvəlcədən bilməlidir.

Bu gün “Həyatın astanasında” dayanan yuxarı sinif şagirdlərinə aşılması zəruri olan mənəvi anlayışlar çərçivəsində onların mənəvi dünyagörüşünün formalaşdırılması xüsusi yer tutur. Bu isə tələb edir ki, ümumtəhsil məktəbi bu yaşda uşaqlar XXI əsrin ən qabaqcıl ideyaları ilə silahlandırılır, yeni elmi-texniki biliklərə yiyələnməmiş, gələcək həyat nailiyyətlərində, istehsalatda həmişə yeni, daha səmərəli yollar axtarsın, milli mədəniyyətini daim inkişaf etdirərək özünü xalqın layiqli övladı olmağa yüksək say və əzmlə hazırlaya bilsin. Bu mühüm işdə şagirdlərdə elmi dünyagörüşünün, mənəvi əqidənin formalaşmasında təbiət və riyaziyyat fənlərinin tədrisi mühüm rol oynayır.

Ümumtəhsil məktəbində tədris olunan hər bir fənn şagirdlərin mənəvi tərbiyəsi məsələlərinin yerinə yetirilməsi üçün bu və ya digər dərəcədə əhəmiyyətlidir. Burada riyaziyyat fənninin yeri və rolunu unutmamaq olmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, təsəüf ki, bu fənlər məcmuəsinin (riyaziyyat, fizika, hündəse, astronomiya) şagirdlərin mənəvi tərbiyəsində əhəmiyyət dərəcəsi bəzi müəllimlərimiz tərəfindən qiymətləndirilir. Bir qisim müəllimlər isə riyaziyyatın uşaqların mənəvi tərbiyəsi ilə bağlı olmadığı iddiası ilə çıxış edir. Onların fikrincə, riyaziyyat fənninin başlıca vəzifəsi yalnız bilik vermək olmalıdır. Təhlil və müşahidələrimiz göstərir ki, belə bir arzuolunmaz vəziyyətin yaranma səbəblərindən biri də bu fənn müəllimlərinin müvafiq pedaqoji-metodik maarifləndirmə mənbələri ilə əhatə olunmamasıdır.

Əlbəttə, biz o fikirdə deyilik ki, riyaziyyat fənninin emosional təsir imkanları tarix, ədəbiyyat, musiqi, rəsm və digər fənlərlə bərabər tutulmalıdır. Lakin hər halda riyaziyyat müəllimi də insanın, konkret olaraq yuxarı sinif şagirdlərinin mənəvi insan kimi yetişməsinə, hazırlanması işində iştirakçısıdır. O da şagirdlərin mənəvi tərbiyəsi üzrə tədris etdiyi fənnin daxili imkanlarını, konsepsiyasını aşkarlamağa və ondan səmərəli şəkildə istifadə et-

Şagirdlərin mənəvi tərbiyəsi

Riyaziyyat fənninin tədrisi prosesində vacib amil kimi

Rövşən VƏLİYEV,

Naxçıvan Müəllimlər İnstitutunun

Təbiət və incəsənət fakültəsinin dekani, dosent

məyə borcludur. Belə bir baxışdan ümumtəhsil məktəbinin riyaziyyat müəllimlərinin pedaqoji-metodik məlumatlandırılması günümüzdün reallığı kimi dəyərləndirilməlidir.

Aparadığımız təhlil və müşahidələrimiz, ümumtəhsil məktəbində riyaziyyat fənninin tədrisi üzrə topladığımız uzunmüddətli təcrübələrimiz sübut edir ki, şagirdlər fənnin öyrənilməsi prosesində bir sıra çətinliklərlə qarşılaşırlar. Bütün bunları aradan qaldırmaqla yanaşı proqram materialının öyrədilməsi zamanı bu və ya digər anlayışı izah edərkən şagirdləri riyaziyyatın ayrı-ayrı yeni sahələri ilə tanış etməli, dünya və Azərbaycan riyaziyyat məktəblərinin nailiyyətləri və bu məktəblərin görkəmli şəxsiyyətləri haqqında məlumat verməyi bacarmaq lazımdır ki, bunun da şagirdlərin üzərində tərbiyəvi təsiri danılmazdır. Bu isə ona bağlıdır ki, müəllim öyrətdiyi materialı yalnız bilik vermək, şagirdlərin başını yalnız “biliklər yığını” ilə doldurmaqla yox, tərbiyə məqsədləri üçün də istifadə etməyi bacarmalıdır.

Riyaziyyat müəllimi praktik işdə pedaqogika elminin, riyaziyyat fənni üzrə pedaqoji texnologiyaların, psixologiyanın nailiyyətlərindən faydalanmalı, istifadə etməyi bacarmalıdır. Pedaqoq-müəllimlər öz qarşısında başlıca və mühüm bir məqsəd də qoyurlar: Riyaziyyat dərslərində şagirdlərin mənəvi keyfiyyətlərini formalaşdırmaq. Təcrübə və müşahidələrimizə əsasən, biz riyaziyyat dərslərində konkret olaraq aşağıdakı mənəvi keyfiyyətlərin aşılmasını mümkün sayırıq:

1) Müəyyən bir işin icrasına səy və çalışqanlıq; 2) səliqəlilik, diqqətlilik, dürüstlük, müntəzəmlik və davamlılıq; 3) qənaətcilik, ehtiyatlılıq, üsulçuluq; 4) özünü təşkil edə bilmək; 5) prinsipiallılıq, ciddiyyət və qətiyyətçilik; 6) məqsədəcanatma, yönəlliklik; 7) əməksevərlik, dözümlülük, zəhmə-tə qatlaşma, səbrlilik; 8) inandırılılıq, səbatlılıq, mətanət və möhkəmlik; 9) itizamlılıq, qayda-qanunlara dəqiq və vaxtında əməl etmək; 10) ardıcılılıq, təkmlililik və qərarlılıq; 11) həssaslılıq, voldaşlılıq və dostluq; 12) həqiqətpərəstlik, doğrudluq və düzlük; 13) çalışqanlılıq, işgüzarlılıq; 14) ətrafdakı insanlara hörmətlə yanaşmaq; 15) öz biliklərini həmişə müntəzəm şəkildə artırmaq söyləri və s.

V-XI siniflərdə riyaziyyat fənni üzrə proqram, dərslilik və dərs vəsaitlərinin mənəvi tərbiyə imkanlarını üzə çıxarmaq məqsədilə aparadığımız təhlillər göstərir ki, əksər nəzəri materialların məzmunu şagirdlərin mənəvi tərbiyəsini formalaşdırılması üçün müəyyən imkanlara malikdir. Hər bir riyaziyyat müəllimi bu aydın həqiqəti bilməlidir ki, riyaziyyat elmlərin inkişafı, tərəqqisinə kömək etdiyi kimi, insanları da inkişafına xidmət edir. Ona görə də riyaziyyat dərslərində proqram materialları üzrə elm xadimlərindən, bəşəriyyətin istedadlı və əməksevər insanlarından da söhbət açmaq zəruridir. Uşaqları başa salmaq lazımdır ki, riyaziyyat elmi ömrünü elmə həsr edən, yüzlərlə elm fədailərinin söyləri, əməyi sayəsində inkişaf etmişdir. Riyaziyyatçı alimlərin həyatı və elmi fəaliyyəti ilə tanış etmək onların mənəvi tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Məsələn, ədədlər nəzəriyyəsinə öyrənən Pifaqor, Diofant, Eratosfen, Ferma, Eylər, Qauss, P.L.Çebısev kimi riyaziyyatçıların həyat və fəaliyyəti, iş xüsusiyyətləri haqqında ətraflı məlumat vermək şagirdlərin həm bilik səviyyəsini genişləndirir, həm də onlar bu riyaziyyatçı alimlərlə məxsus mənəvi keyfiyyətlərin, necə dəyərlər, “təsir selinə” düşürlər.

Bildiyimiz kimi, ədədlər nəzəriyyəsi riyaziyyatın bölmələrindən biri olub, tam ədədlərin xassələrini öyrənir. Hazırda bu nəzəriyyənin əsas problemləri kimi ədədlərin xassələrini öyrənir. Bu nəzəriyyənin əsas problemləri kimi ədədlərin xassələrini (düzlüklüyü), qeyri-müəyyən tənliklərin həlli, verilən ədədlərin müəyyən sayda sadə ədədlərin qüvvələrinin cəmi şəklində göstərilməsi və s. məsələləri qeyd etmək olar. Bu məsələlərə dair aparılan tədqiqatlar nəticəsində ədədlər nəzəriyyəsi bir neçə sərbəst bölməyə ayrılır ki, bunlar aşağıdakılardan ibarətdir: ədədlərin analitik və additiv nəzəriyyələri, cəbri və transsendent ədədlər nəzəriyyəsi və s. Bütün



bunlar haqqında məlumatlı və geniş biliyə malik olan müəllim uşaqlara milli iftixar hissi doğura biləcək bir cəhəti də öyrətməlidir ki, dünya dahilərindən biri olan Nəsirəddin Tusinin verdiyi ədəd anlayışı müasir təsəvvürə uyğun gəlir və o, bu sahədə Avropa riyaziyyatçılarını 400 il qabaqlamışdır. Nəsirəddin Tusi dünya riyaziyyat elminin tarixində ilk dəfə olaraq tam ədəddən ixtiyari dərsədən kökalma əməlini izah etmiş, binomial əmsalları və onlar arasındakı qanunauyğunluqları göstərmiş, Nyuton binomunu sözlə ifadə etmişdir.

Göründüyü kimi, şagirdlərin təqlidi üçün çoxlu layiqli nümunələr vardır.

Bu nümunələr yuxarı sinif şagirdlərinin mənəvi tərbiyəsi üçün olduqca vacib vasitələrdir. Riyaziyyat elminin tarixindəki maraqlı kəşflər, bir çox riyazi anlayışların inkişaf tarixinin uzun və müəkkəb yolu haqqında maraqlı elmi söhbətlər çox güclü tərbiyəvi təsirə malik olur, öyrənmələrin intellektual səviyyəsinin inkişafına, onların emosional mədəniyyət tərbiyəsində, mənəvi-iradi keyfiyyətlərin formalaşmasına imkan yaradır.

Təcrübə göstərir ki, riyaziyyat dərslilikləri üzrə müstəqil işlərin təşkili şagirdlərin mənəvi-iradi keyfiyyətlərini tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Bunun üçün şagirdlərdə güclü motivlər yaratmaq lazımdır. Məsələn, dərsdə şagirdlərin öyrənəcəyi, tanış olacağı mövzudan əvvəl, onlara kitabdan öyrənəcəyi yeni biliklərin müstəqil əldə etmək bacarıqlarının insanın həyatında necə bir əhəmiyyət daşıdığını aydınlaşdırmaq lazımdır. Uşaqların qarşısında yalnız bir riyazi faktları öyrənmək vəzifəsini qoymaqla kifayətlənmək olmaz, onları həmçinin riyaziyyat dərslilikləri üzrə müəyyən bacarıqlara yiyələnmək işinə cəlb etmək lazımdır. Toplanmış təcrübəyə və müşahidələrimizə əsasən tədris ili ərzində şagirdlərin dərslilik üzrə müstəqil işlərinin aşağıdakı növlərinin təşkili məqsədəuyğun bilirik;

- * Mövzuya aid müəllimin izahından sonra şagirdlərin kollektiv şəkildə plan tərtib etməsi;
- * Müəllimin izahından sonra şagirdlərin fərdi qaydada plan tərtib etməsi;
- * Müəllimin izahı, dərslinin və əlavə materialların müstəqil şəkildə öyrənilməsi əsasında plan tərtib edilməsi;
- * Qarşıya qoyulmuş məsələlərin həlli, alınan nəticələrin təsdiqi üçün dərslindən faktik materialların seçilməsi və s.

Göründüyü kimi, riyaziyyat dərsliliyi və əlavə materiallar üzrə müstəqil işlərin düzgün təşkili qaydalarını bilmək və ondan bacarıqla istifadə etmək yuxarı sinif şagirdlərinin bir çox iradi keyfiyyətlərini formalaşdırması, inkişafında əhəmiyyətli rol oynaya bilər. Beləliklə, şagirdlərin mənəvi tərbiyəsində riyaziyyat dərslərinin verdiyi imkanların aşağıdakı istiqamətlərini müəyyən-ləşdirmək olar:

1. Siniflər üzrə riyaziyyat dərslərinin proqram materiallarının daxili imkanlarından istifadə etməklə; 2. Görkəmli riyaziyyatçı alimlərin həyat və fəaliyyətinə aid əlavə fakt və hadisələrdən istifadə etməklə; 3. Riyazi anlayışların, termin və simvolların meydana gəlməsi və inkişaf tarixinə aid fakt və məlumatlarla; 4. Riyaziyyat elminin predmetinin spesifik xüsusiyyətləri ilə; 5. Biliklərin mənimənilməsi prosesində müstəqil işlərin, ümumiyyətlə, idrak fəallığının yüksəldilməsi ilə; 6. Müəllimin şəxsi nümunəsinin şagirdlərin üzərində güclü mənəvi təsiri ilə.

Məlumdur ki, mənəvi tərbiyə anlayışının mahiyyətində yuxarıda sadalanan fəaliyyətlərlə yanaşı, millətsevərlik, öz soyköünə bağlılıq, milli ruh və psixologiyasını qoruyub saxlamaq, vətənpərvərlik və vətəndaşlıq key-

fiyyətləri də çox mühüm kateqoriyalardır. Azərbaycan Respublikasının Təhsil Qanununda göstəriləyi kimi, məktəblinin mənəvi simasının formalaşdırılmasında başlıca məqsəd “Azərbaycan xalqının dostluq və demokratiya ənenələrinə bağlı olan, xalqın milli, əxlaqi, humanist, mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən, onu qoruyan və daim inkişaf etdirən, ailəsini, Vətənini, millətini sevan və daim ucaltmağa çalışın, ümumbəşəri dəyərlərə yiyələndən, onun hüquq və azadlıqlarına hörmət edən...” insan yetişdirməkdən ibarətdir.

Digər fənlərin tədrisi prosesində olduğu kimi, riyaziyyat fənninin öyrədilməsi prosesində də şagirdlərdə milli iftixar duyğusu, vətənpərvərlik hissləri aslamaq mümkündür. Az öyrənilmiş olsa da, elm tariximizin dünyə elminin şanlı səhifələrini təşkil etdiyini qürur hissi ilə qeyd etmək olar. Azərbaycanda elmin qədim tarixi var. Bəhmənyar, Fəridəddin Şirvani, Xaqani Şirvani riyaziyyatla məşğul olmuşlar. Nəsirəddin Tusinin elmimizin tarixi dəhası kimi nənki Şərq, həmçinin Qərb elmi fikrinin ən güdrətli dühalarından biri olmuşdur. Dünya elm tarixini öyrənən məşhur ingilis alimi Corc Çarton “Elm tarixinə giriş” əsərində elm tarixini yarım əsrlik dövrlərə bölməli. Bu dövrlərdən hər biri bu və ya digər görkəmli şəxsiyyətlərə bağlıdır. Məsələn, eramızdan əvvəl 450-400-cü il Platon yarım əsri (yüzlüliyi) hesab edilir. Sonralar Aristotel, Evklid, Arximed dövrləri oldu. Eramızın 600-700-cü illəri Çin alimləri Suan Tozan və U.Çinlə bağlıdır. Sonralar isə 800-cü ildən 1100-cü ilə qədər 350 illik müsəlman alimləri dövrü gəlir. Bu dövrlər milliyyətcə ərəb, türk, əfqan, fars olan kimyaçı, təbib, coğrafiyaçı, riyaziyyatçı, fizik və astronomlar - Cabir, Xərrəzmi, Razi, Məsudi, Vəfa, Biruni və Ömər Xəyyamin adı ilə dəyərləndirilir. Yalnız 1100-cü ildən etibarən elm tarixində ilk Avropa adlarına - Herard, Kremonluya, Rocer Bekona və b. rast gəlmək olar. Lakin hələ 250 ildə avropalıların elmin dəfnə çələngini İbn Rəşid, Nəsirəddin Tusi, İbn Nəfis (bu sonuncu Harveydən çox öncə qan dövranı nəzəriyyəsini yaratmışdır) kimi alimlərlə bölüşdürməli olmuşlar.

Şagirdlərə öyrədilməlidir ki, elmin tarixi - ümumi tariximizin, mədəniyyətimizin, sənətimizin çox parlaq və çox mühüm səhifəsidir. Elmin tarixi - xalqımızın tarixidir. İnsan tərəfindən təbiətin qanunauyğunluqlarını öyrənmək, onun sirlərini açmağa kömək edən nəhəng bir qüvvənin tarixidir. Elmin tarixi xalqın dünyagörüşünün inkişaf mərhələlərinin güzgüsüdür.

Hazırkı şəraitdə dünya elminin karifeylərindən biri, məşhur riyaziyyatçı Lütfi Zadənin həyat fəaliyyəti, mənəvi keyfiyyətləri gənclərimizə böyük örnək, nümunədir. Onun haqqında hər bir xoş xəbər qəlbimizdə iftixar hissi doğurur, vətənpərvərlik hisslərini gücləndirir. Lütfi Zadənin doğulduğu doğma Bakı şəhərinə bağlılığı, Azərbaycan alimləri ilə sıx dostluq əlaqələri və elmi əməkdaşlığı tədris prosesində şagirdlərə çatdırılmalı, elmi yaradıcılığı haqqında şagirdlərdə aydın təsəvvür yaradılmalı, elmi kəşfləri haqqında onlara elmi biliklərə aslanmalıdır.

Ümumiyyətlə, təcrübə və müşahidələrimiz göstərir ki, yuxarı sinif şagirdlərində milli iftixar və vətənpərvərlik duyğularının inkişaf etdirilməsində riyaziyyat fənninin tədrisi prosesində aşağıdakı mövcud imkan və yolları göstərmək olar.

1. Şagirdlərə elmin, konkret olaraq riyaziyyat elminin tarixi, müasir vəziyyəti, bu sahə üzrə ixtira və kəşflərdə ilkinlik, birincilik haqqında. Şagirdlərə öyrətmək lazımdır ki, Evklidin postulatlarının şəhri işində N.Tusinin xidmətləri əvəzsizdir. Müasirlərimiz olan görkəmli alimlərdən İ.İ.İbrahimov, Lütfi Zadə kimi alimlərin elmə əldə etdikləri nailiyyətlər və Azərbaycan riyaziyyat elminin inkişaf perspektivləri, həmçinin məktəbdə riyaziyyat, həssaslılıq, fizika, astronomiya fənlərinin tədrisi ilə bağlı dərslərin meydana gəlməsi və hazırkı vəziyyəti haqqında məlumatlarla silahlandırılan şagirdlər milli iftixar hissi keçirər və beləliklə onlarda mənəvi əqidə formalaşmış olar.

2. Görkəmli alimlərin vətənpərvərlik duyğuları və əməlləri haqqında məlumatlar da şagirdlərin mənəvi aləminə təsir göstərməkdən ötrü təsirli vasitədir. Şagirdlər bilməlidirlər ki, L.Pasterin obrazlı şəkildə dediyi kimi “Elmin vətəni yoxdur, alimin vətəni var”.

3. Şagirdlərin ölkədə, yaşadığı şəhərdə və rayonda avtomatikanın inkişafı, kompüterləşmə və s. ilə tanışlıq da onların mənəvi tərbiyəsində təsir göstərir.

4. Görkəmli riyaziyyatçıların respublikanın və xarici ölkələrin yüksək dövlət mükafatlarına, orden və medallarına layiq görülməsi, xarici ölkə elmi cəmiyyətlərinə və akademiklərə üzv olmaları, beynəlxalq elmi kürsülərdə - konfrans, simpoziumlarda çıxışlarına da diqqət yetirmək lazımdır.

5. Xarici ölkə alimlərinin Vətən elminin görkəmli nümayəndələri haqqında maraqlı fikirləri də uşaqlarda vətənpərvərlik və milli iftixar hissi oyadır.

6. Görkəmli elm xadimlərimizin xarici ölkə alimləri ilə əməkdaşlığı və inkişaf etməkdə olan ölkələr üçün kadr hazırlığına aid məlumatların da şagirdlərə çatdırılması vacibdir və s.

Beləliklə, riyaziyyat müəllimi ümumtəhsil məktəbinin başlıca vəzifələrindən birinə - şagirdlərin mənəvi tərbiyəsi işinə əhəmiyyətli töhfələr verməmiş olar. Ümumtəhsil məktəbinin riyaziyyat müəllimi şagirdlərin riyazi qabiliyyətlərini inkişaf etdirməyə borcludur. O, yeni təlim metodları vasitəsilə şagirdlərdə nəzəri məsələlərin dərindəşdirilməsinə, həlli yollarının tapılmasına bilavasiyyətlə məsuliyyət daşıyır. Lakin bir də belə bir müqəddəs vəzifənin daşıyıcısıdır ki, tədris etdiyi fənlə, şəxsi nümunəsi ilə gələcəyimiz olan yuxarı sinif şagirdlərinin mənəvi kamilliyinə və tərbiyəsi qayğısına qalmış olsun.

"Dahi şəxsiyyətin çoxşaxəli fəaliyyəti haqqında fikirlərimi bölüşmək qürurvericidir"

Samirə KƏRİMOVA

Ulu öndər Heydər Əliyevin zəngin irsi, çoxşaxəli fəaliyyəti haqqında müxtəlif peşə adamları, ziyalılarımız fəxarətlə danışır, mötəbər kürsülərdə bu əvəzədləməz insan hər zaman ehtiramla anılır.

Dahi şəxsiyyətin xalqına, vətəninə duyduğu sevgi, müəllifi olduğu Müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə gördüyü işlər müasir tariximizin şərəfli səhifələrindən hesab olunur.

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsi də məhz məktəblilərin ulu öndərə olan hörmət və ehtiramlarını özlərinə məxsus bir tərzdə, ədəbi-bədii dillə ifadə etmələrinə imkan yaradan ən nüfuzlu tədbirlərdən biridir. Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən artıq neçə ildir ki, təşkil olunan müsabiqənin əsas məqsədi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsildən öyrənilməsi, gənc nəsildən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir. Hər il keçirilən artıq ənənəyə çevrilən bu müsabiqəyə paytaxt məktəblilərinin şagirdləri ilə yanaşı, respublikanın bütün bölgələrinin şagirdlərinin də böyük həvəslə qatıldığına şahid oluruq.

Bu ilki "Ən yaxşı təqdimat" müsabiqəsi də növbəti dəfə təhsil tariximizdə öz möhtəşəmliyi ilə yadda qaldı. Neçə-neçə məktəblinin həyatında uğurlu bir başlanğıc, dönüş nöqtəsi sayılan bu nüfuzlu yarışın mükafatçılarından biri də Qusar məktəblisi Aynur Seyidova oldu.

Fərqli təqdimat etmək, seçilmək...

"Çoxlu sayda şagirdin arasından fərqli təqdimat etmək, seçilmək çox çətin bir iş idi" - həmsöhbətim olan Aynur deyir. Qusar rayonu Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbinin X sinifində oxuyan bu yeniyetmə qız təhsil aldığı müddətdə müxtəlif məktəb və rayon tədbirlərinin iştirakçısı və qalibi olub. 2012-ci ildə Qusar rayonunda təhsil almış qızın və bədii quraat müsabiqəsində II yerə layiq görülüb. "Ən yaxşı təqdimat" müsabiqəsində iştirak etməyi ona təhsil aldığı məktəbin direktoru Babacan Zəkiyev

"Ən yaxşı təqdimat" müsabiqəsinin mükafatçılarından biri - Aynur Seyidova



məsləhət görüb: "Bu müsabiqədə iştirak etmək mənim ən böyük arzumdur. İlk başdan tərəddüd etmədən direktorumuzun məna olan etimadından ruhlandım. O, məhz mənə inam yaratdı ki, yaxşı nəticə əldə edə bilərəm. Müsəbiqə elan olunandan qeyd olunmuş başa çatmasına qədər sayılı çalışdım. Rayon turunda I yeri tutaraq respublika mərhələsinə çıxanda artıq özümə inanırdım".

Müsəbiqənin ölkə mərhələsi yaxınlaşdıqca həyəcanın daha da artdığını söyləyən Aynur əvvəlki illərdən fərqli olaraq bu il vahid mövzu üzərində deyil, tələb olunan 12 mövzu üzərində çalışdığını deyir: "Müsəbiqənin şərtləri ilə tanış olanda gərginlik hissi artıq məni bürümüşdü. Söhbət ümummilli liderdən gedəndə istər-istəməz özündə məsuliyyət hiss edib həyəcanlanırsan. Düşünürdüm, necə edim ki, müsəbiqənin tələblərinə uyğun verilən qısa bir vaxt ərzində dahi şəxsiyyət Heydər Əliyevin zəngin fəaliyyəti barədə dolğun bir biliyə malik olduğumu göstərə bilim. İşin digər önəmli tərəfi isə bunu maraqlı formada təqdim etmək idi. Deyəcəyim hər bir fikir faktla söykənən, nitqimin səlissliyinə diqqət vermək, söylədiklərimin təsir gücünü artırmaq üçün ədəbi-bədii nümunələrdən yerli-yerində düzgün istifadə etməyə mənə qalibiyyətə aparan şərtlər idi. Onu da yaxşı anlayırdım ki, nitqin gücü az sözdə çox şeyi ifadə etməkdir".

Müsəbiqəyə olduqca məsuliyyətə hazırlaşdığını söyləyən həmsöhbətim final mərhələsində

"Heydər Əliyevin Azərbaycanda milli təhsil sisteminin formalaşması və inkişafı sahəsində xidmətləri" mövzusunda təqdimatını edəndə həyəcanını dəf etməyi bacarıb. Respublikanın tanınmış alim və mütəxəssislərindən ibarət münəfiqlər heyətinin qarşısında etdiyi təqdimatı sonda bəyənilib. Müsəbiqənin ölkə mərhələsində uğurlu iştirak edərək tərifnamə ilə təltif edilməsi Aynur çox sevindirir: "Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə pərəstiş edən bir şagird olaraq deyirdim ki, əvəzolunmaz liderimiz Azərbaycanı bütün dünyada tanıtmağa müvəffəq oldu. Dahi şəxsiyyət, onun həyat və çoxşaxəli fəaliyyəti haqqında fikirlərimi bölüşmək, gördüyü işlərə toxunmaq, əsas məqamları diqqətə çatdırmaq şagird kimi mənə böyük şərəf və qürur hissi verdi. İlk növbədə tədbirin təşkilatçılarına təşəkkür edirdim ki, şagirdlər üçün belə nüfuzlu müsəbiqələr təşkil edir və bizi ictimaiyyətə tanıdır. Müsəbiqənin mükafatçıları arasında özümü görməkdən olduqca məmnunam. Üzərimdə əməyi keçən hər bir kəsə başda məktəbimizin direktoru Babacan Zəkiyev olmaqla Azərbaycan dili və ədəbiyyat müəllimim Məsumə Rəsulovaya və tarix müəllimim Ceyhun Ağabəyova öz minnətdarlığımı bildirirəm".

Hər bir zəhmətin sonu uğurla nəticələnir

Bu xoş hadisənin sevincini yaşıyanlardan biri- Aynurun təhsil aldığı

Qusar rayonu Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbinin direktoru Babacan Zəkiyev bizimlə söhbət zamanı bildirdi ki, rəhbərlik etdiyi ümumi təhsil müəssisəsi 1934-cü ildən fəaliyyət göstərir. Qəzalı vəziyyətdə olan məktəb 2008-ci ildə Heydər Əliyev Fondunun "Yenilənən Azərbaycana yeni məktəb" programı çərçivəsində yenidən tikilərək müəllim və şagirdlərin ixtiyarına verilib. Həmin məktəbin açılışında ölkə başçısı İlham Əliyev iştirak edib. Burada təhsil alan uşaqlar, eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər hər zaman dövlət başçısının diqqət və qayğısını hiss edirlər. Rayonun ümumtəhsil müəssisələri arasında uğurları ilə seçilən məktəb fəaliyyəti dövründən bu günə qədər respublika miqyasında tanınan məzunları ilə fəxr edir: "Şagirdlərimiz müxtəlif rayon və zona miqyasında təhsil, idman, mədəniyyət sahələrində keçirilən yarış və müsəbiqələrin qalibləri olurlar. Məktəbimizin Aynur Seyidovanın təhsilində qazandığı nailiyyət isə bunların arasında ən alisi oldu. Düşünürəm ki, bu həm də birlikli direktorluq fəaliyyətimdə mənim üçün ən gözəl hədiyyədir. Müsəbiqənin hələ rayon mərhələsində Aynurun potensialına yaxından bələd olduğumdan yer tutacağına əmin idim. O, öz çalışqanlıqla seçilir. Onun istər məktəb, istərsə də rayon təbirlərində fəallığı bir direktor kimi hər zaman məni sevindirir. Aynurun digər yaşlarından fərqli cəhəti də məhz özünə qarşı inamlı, məqsədinə çatmaq üçün olduqca əzmkar olmasıdır. Onu yaxından tanıdığımdan "Ən yaxşı təqdimat" müsəbiqəsində özünü sınamağı məsləhət gördüm.

İxtisasca Azərbaycan dili və ədəbiyyat müəllimi olduğum üçün müsəbiqəyə hazırlıq dövründə onu bir neçə dəfə dinləmişəm və müəyyən məsələlərin üzərində birlikdə çalışmışıq. İnanırdım ki, müsbət nəticəyə nail olacağım. Və nəhayət final mərhələsində ölkə üzrə mükafatlandırılan şagirdlər arasında Aynur Seyidovanın da adı qeyd olunanda sevincimin hədd-hüddu yox idi. Bir daha əmin olmaq ki, hər bir zəhmətin sonu uğurla nəticələnir".

Bəli, Aynur Seyidova "Ən yaxşı təqdimat" müsəbiqəsinin seçilənələrindən biri oldu. Təhsil nazirinin imzası ilə tərifnaməyə layiq görülən bu yeniyetmə qız böyüyüb boya-başa çatdığı doğma rayonuna, eyni zamanda Balaqusar kəndinə bir başucalığı, sevinc gətirdi.

9 may - faşizm üzərində qələbə günüdür

Bu gün II Dünya müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü tamam olur. Bu qələbənin qazanılmasında Azərbaycanın da böyük payı var. Bu payı artıran ürəkli oğulları, cəsarətli qızları idi. Müharibə başlayanda peşəsindən, vəzifəsindən asılı olmayaraq əli silah tutan hər kəs savaşa getdi. Onların arasında müəllimlər lap çox idi. Göyüş müəllim də onlardan biri oldu. Beləcə, ucaq kənd məktəbinin müəlliminin parta arxasında oturan uşaqlara rus dilində çoxlu sözlər öyrətmək cəhdi yarımçıq qaldı.

Döyüşçü müəllim

Göyüş Bəylərov:
"Vidəmə dərslər keçirəm"



Günəl ƏHMƏDOVA

Müəllimlikdən komandirliyə

Göyüş Oruc oğlu Bəylərov orta ixtisas təhsil müəssisəsini bitirmişdi. Laçın rayonu, Mişni kənd orta məktəbində təzəcə rus dili müəllimi kimi fəaliyyətə başlamışdı. Uşaqlara rus dilində "mir" sözünün mənasını öyrətməyə fürsət tapmadan uşaqlar "voyna" sözünü öyrəndilər. Özü də ona ehtiyac qalmadan.

Yaxşı deyiblər, sən saydığını say, gör fələk nə sayır. Müharibənin başlaması ilə bir də baxıb gördü ki... O bir batalyonun önündə rus dilində hücum əmri verir. Verdiyini hər əmr isə hansısa dostunun ölməsi, silahdaşının yaralanması ilə nəticələnə bilər. Ancaq başqa çarəsi də yox idi. Hər döyüş müəllim olmaq istəyən bir gəncin ürəyində dərin iz buraxırdı. Bu iz illər sonra da sağalmadı. Elə bunun nəticəsidir ki, müharibə qəhrəmanı uzun zaman xatirələrini danışarkən ən çox döyüşlər zamanı dostlarının yanından necə öldüyünü, yaralandığını xatırlayıb, gördüklərindən az qala ürəyinin parçalandığından söz açırdı. Azərbaycanlı döyüşçü bir gün özü də yaralandı. Çoxlu qan itirdiyindən yaşamasına ümid az idi. Elə ona görə də onu ölü sanıb morqa qoydular. Təsədüfən tibb bacılarının biri onun üzərində həyata dair bir işarə gördü. Hələ sağ olduğunu bilən kimi ona yardım əlini uzatdı. Milliyyətə rus olan tibb bacısı yaralı əsgəri öz evində uzun müddət müalicə etdi.

Sağ ikən "qara məktub"

Müalicənin davam etdiyi həmin müddətdə əsgərin ailəsinə "qara məktub" da göndərilib. Ancaq bu məktub ailyə yetişməyib. Müharibə dövrünün ənənəvi halı Bəylərovların da başına gəlib. Ailəsinin yeganə oğlu olduğu üçün kəndin poçtalyonu məktubu Sovet döyüşçüsü Göyüş müəllimin anasına verməkdən çəkinib. Bəlkə o poçtalyon kəndə gələn nə qədər "qara xəbəri" verməkdən imtina etmişdi, bunu bilmirik. Müharibənin qarışıq dövründə, gərəksən, nə qədər insan ailəsinə yollanan o məktublara çatmadığına sevinib? Göyüş müəllim də onlardan biridir. Niyə də sevinməsin. Axi, anası bircə balasının ölmünə dözməzdi!

Tibb bacısı sovet əsgəri olan Göyüş müəllimi sağaldıb ayağa qaldırır. O da vətənə olan borcunu tamamlamaq üçün yenidən müharibəyə qayıdır. Döyüşdən-döyüşə atılır, qələbədə-qələbəyə gedir. Axır müharibə bitir və o, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medali ilə təltif edilərək kəndə qayıdır. Müharibə iştirakçısı Göyüş Bəylərov yenidən müəllim olur.

Komandirlikdən yenidən müəllimliyə

Həmin illərdə Pircahan kəndinin ağır günləri çox olur. Müharibə dövrünün ağır çətinliyini aşmamış kənddə qış ayları da ağır keçir. Çox vaxt uşaqları məktəbə götürmək mümkün olmur. Amma hər gün məktəbin qapıları açıdır, müəllim sinifə girir...

Qışın yonə səxtalı günlərindən biri idi. Bakıdan Laçın rayon Pircahan kənd məktəbinə nümayəndələr göndərmişdilər. Bakıdan təxminən 450-500 km. uzaqlıqda yerləşən ucaq kənd məktəbində tədrisin vəziyyəti, məktəbin şəraiti yoxlanılırdı. Güclü qar kəndin onsuz da gediş-gəlişi az olan yollarını daha da keçilməz eləmişdi. Nə 2 metrərdək hündürlükdə yağan qarın, nə səxtalı qış günü bu kəndin sakinləri üçün təəccüblü deyildi. Hər qış günnü olduğu kimi, bu gün də heç kim uşağını məktəbə buraxmamışdı. Hər tərəf ağappaq qarla örtülmüş, ətrafda bir insan henirtisi belə hiss olunmurdu. Bakıdan gələn qonaqlar məktəbə gedib çıxmıyadı. Məktəbə gedən yolda, sadəcə bir çüt ayaq izi vardı. Bu izlə kəndin qonaqları da məktəbə gedib çıxdı. Məktəbə xas olmayan sakitliyi bir səs yarıb ətrafa yayılırdı. Kimsə çox həyəcanla danışır, sual verir, cavabını gözləmir, yenidən davam edirdi. Yavaş-yavaş səs gəldiyi tərəfə gedən bakılı qonaqlar gördüklərindən təəccüblənir, bir-birinin üzünə baxırdılar. Gələnlərə fikir verməyənlər müəllim isə danışır, dərsləri yarımçıq saxlamaq istəməzdi. Axi, onun dərsləri müharibə uzun müddət kəsmiş, onu müəllimliyə ara verməyə məcbur eləmişdi. Daha fasilə verəcək vaxt yox idi. Göyüş müəllimin hələ öyrədəcəyi çox söz vardı, axı.

Təəccüblü baxışlarını Göyüş müəllimə zilləyən qonaqların ilk ağlına gələn müəllimin psixoloji probleminin olması idi. Onu dəli sanıb, "Sinifdə şagird yoxdu, kimə dərslər keçirirsiniz?", - deyər soruşdular. Özünü çox gözlətməyən cavab düşüncələrindən keçən fikri bir andaca darmadağın edir: "Vidəmə dərslər keçirəm".

Məktəblilərarası breyn-ring yarışması

Məktəblilərarası "Gənc istedadlar" breyn-ring bilik yarışının növbəti mərhələsi keçirilib.

Yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin "Zirvə", "Əlaçılar", "Zəfər", "Bilik", "İntellekt", "Lider" komandaları iştirak edib.

Bilik yarışının V mərhələsi Bakı mövzusunda həsr olunub. Bu mərhələdə komandalar Bakının tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadət gahları, adət-ənənələri və tanınmış şəxsiyyətlərinə aid sualları cavablandıraraq biliklərini sınaqdan keçiriblər.

Mərhələnin sonunda 21 nömrəli tam orta məktəbin "Zirvə" və 113 nömrəli tam orta məktəbin "Bilik" komandaları 17 xal toplayaraq digər komandalardan üstün olub.

Qeyd edək ki, bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, mütakirə, təhlil etmə, nitq, özünü təqdim etmə, kollektiv təmsil etmə qabiliyyətinin



inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasından ibarətdir.

Onu da qeyd edək ki, "Gənc istedadlar" breyn-ring bilik yarışının final mərhələsi

ümummilli lider Heydər Əliyevə həsr olunacaq.

Yarışın bütün mərhələləri üzrə komandalara aylıq topladığı xallar hesablanaraq sonda qalib məktəb seçiləcək.

“Məktəb ailələr üçün müqəddəs ocaq olmalıdır”

Rəhilə Abbasova: “Valideynlərim bütün övladlarını təhsilli görmək arzusunda idilər”

Jalə MÜTƏLLİMOVA

Maraqlı həmsöhbət görəndə sevinir adam. Çünki qarşıdakı insan həm mütəxəssis, həm də insan olaraq zəngindir. Sözü o mənasında ki, yaşantıları, həyat yolu, bir sözlə, deməyə sözləri var. Bu gün sizə elə bir insanı təqdim edirik, 183 nömrəli tam orta məktəbin direktoru Rəhilə Abbasovani.

Öncə qısaca onu bildirək ki, Rəhilə Abbasova 1960-cı ildə Füzuli şəhərində anadan olub. BDU-nun filologiya fakültəsini bitirib. 1995-ci ildə pedaqoji fəaliyyətə başlayıb. 2009-cu ilin fevralından isə 183 nömrəli məktəbə rəhbərlik edir.

Bizim AİLƏ...

Atam işləyib, anam evdar qadın olub. İkisi də sadə, zəhmətkeş adamlar olublar. Biz ailədə doqquz uşaq idik, yeddi bacı, iki qardaş. Düzdür, hər kəs üçün öz ailəsi daha üstündür. Amma bizim ailə gerçək-dən nümunə olub. Valideynlərimiz son dərəcə məsuliyyətli, tələbkar idilər. O zamankı uşaq ağımlıya yanaşdıqda bu durum bizi qane etmirdi. İllər ötdü, özümüz də valideyn olduq, onda anladığ ki, bəli, onlar sonuna kimi haqlı idilər. Yoxsa biz başqa cür olacaqdıq.

Oktyabr müəllimin sinfi...

1967-ci ildə birinci sinfə getmişəm. Qonşumuzda bir müəllim var idi. Maraqlı adı vardı, Oktyabr müəllim. Onun sinfinə düşmək son dərəcə çətin mümkün olurdu. Özü isə tələbkar müəllim idi. Onun verdiyi tapşırıqları yerinə yetirmək olmazdı.

Atamın övlad SEVGİSİ...

Uşaqlıqda mənə qəribə gələn bir şey var idi. Atam öz atasını o qədr erəkən itirmişdi ki, onu həтта xatırlamırdı da. Yəni ata sevgisi görməmişdi. Ancaq ata olaraq övladlarına o qədr böyük sevgisi var idi. Elə bilirdin bunu haradasa xüsusi dərəcə olaraq keçiblər ona. Son dərəcə zəhmətkeş adam idi. Yaxşı meyvə bağı salmışdı bizim üçün. Onun bağına qış tədarüki bir başqa idi. İlin istənilən fəslində bizim fəslə uyğun olmayan meyvələrimiz olurdu. Atamın onları necə tədarük etmək kimi bir istedadı var idi. O, ehtiyatından hər kəsə eyni qaydada pay bölərdi. Lap tutaq ki, bir alma doğrayırdı, onun dilimini bir-bir özü hamımıza yedizdirirdi. Anamızdan daha çox, atamıza sığmırdıq. Anamı sərt bilirdik. Sonra ana olanda anladığ ki, əslində, yeddi qızı olan ana başqa cür ola bilməzdi. Mütədq sərt olmalı idi. Olmasaydı, biz belə, yəni indiki qızlar olmazdıq. Bizim şeir əzbərləmək üçün hazırlaşmağımızı sevirdi. Həmişə dərsi ucadan oxumağı tövsiyə edirdi. Deyirdi dərs ucadan oxunanda həm yadda qalır, həm də nitqiniz gözəl olur.

Doqquzun yeddiyə nisbəti...

Yenə də gördüyüm nümunə üzrə danışacağam sizə. Baxın, mən dedim ki, valideynlərimin hər ikisi sadə adam olublar, təhsil almayıblar. Ancaq bütün övladlarını təhsilli görmək arzusunda idilər. Bilmirəm niyə, o zaman demək olar ki, çoxluq belə idi. Hər kəs övladını təhsilli görmək arzusu ilə yaşayırdı. Üst-

lik, bizim ailənin uşaqları məktəbin hər işinə yarayırdı. Divar qəzeti buraxılırdı, biz Muradovlar ailəsi orada var idik. Hansısa tədbir keçirilirdi, biz orda olmalı idik. Həm təşkilati işlərdə kömək edirdik, həm də tədbirdə iştirakçı olurduq. Şəklimiz şə-rəf lövhəsində olub. Doqquz uşaqdan yeddininin şəkli bir dəfə də olsun şərəf lövhəsindən düşmədi. Hərdən deyirdilər bu uşaqlar kimə oxşayıb? Yaxın-uzaq qohumlarda, düzdür, təhsili olmasa da, sayılıb-seçilən adamlar sırasında atam, anam, xalam, bibim var idi, amma niyəsə bizim uşaqlar başqa idi. Bir sözlə, soyadımızı deyən kimi “Əvəz kişinin Muradovundansan?” - deyə soruşurdular. Biz də fəxrəli hə, deyirdik.

O vaxt bir keyfiyyəti var idi uşaqların, söz deyəndə toxunurdu. İndkilərə sərt söz deyəndə toxunmur. Düşünür ki, insanların qarşısında ona söz deyildi. Məktəb ailələr üçün müqəddəs ocaq olmalıdır. Qəribədir, bizim birimizin üzü danlananda günlərlə özümüzə gələ bilmirdik. İndi bu, tamamilə yoxdur.

Suğra ANAM...

Bu gün anandan səndə nə qalıb soruşan olsa, dinmədən deyəcəyim sözlər sevgisi, məsuliyyəti, diqqəti. Mənim Suğra anam belə xanım idi. Hər şeyə ağılla, soyuqqanlı, amma sevgi ilə yanaşa bilirdi. Ən xırda səhvimi də düzəldir, başa salırdı. Elə bilirdik bizdən həmişə narazıdır. İndi övladlarım hərdən mənə deyirlər ki, ana, nə ediriksə, səni razı salmaq olmur. Əslində, razı oluram, sadəcə, daha yaxşı etməyini yollarını da bilmələrinə istəyirəm.

Yeddinci...

Anam yeməyimizi hazırlayıb, süfrəmizi salır, üst-başımızın səli-qəsi ilə məşğul olurdu. Bizim iş bölgümüz belə idi: süfrədə yerini bilirdin, o yer dəyişməz idi. Süfrədə oturanda bütün gigiyenik qaydalara əməl olunurdu. Sonda süfrə yığışdırılarda anaya kömək etməliyidin. Kimin həddi nə idi qızlardan, övladlardan qayda poza. Biz süfrədə boy sırası oturmalı idik. Mənim yerim yeddinci idi.

Qorxurdum...

O vaxt bir keyfiyyəti var idi uşaqların, söz deyəndə toxunurdu. İndkilərə sərt söz deyəndə toxunmur. Düşünür ki, insanların qarşısında ona söz deyildi. Məktəb ailələr üçün müqəddəs ocaq olmalıdır. Qəribədir, bizim birimizin üzü danlananda günlərlə özümüzə gələ bilmirdik. İndi bu, tamamilə yoxdur.

Hələlik məktəb!

1977-ci ildə orta məktəbi bitirdim. Ondan sonra həyatın tam fərqli tərəfi başlayır insan üçün. Ali təhsil almaq üçün getməli idim. Atamın məsləhəti ilə Pedaqoji İnstitutun regional şöbəsinə sənəd verdim. İki dörd, iki üç aldım, müsabiqəni keçə bilmədim. O an üçün çox pis olmuşdum. Sonra həyatımda elə şeylər baş verdi ki, nə yaxşı ki, müsabiqəni keçə bilmədim dedim. Səhhətimdə müəyyən problem yaranmışdı. Bakıya gəlməli oldum. Çünki mənəndə böyük bacım səkkizinci sinifdən, fərqlənmə ilə Yüngül Sənaye Texnikumuna daxil olmuşdu. Mən iki il səhhətimlə məşğul oldum. Sonra sə-nədlərimi BDU-nun filologiya fakültəsinə verdim, axşam şöbəsinə qəbul oldum. Bacımsa BDU-nun hüquq fakültəsinə sənəd verirdi. İsrarlı idi Bahar, amma zamanı da uzatmağa dəyməzdi. Bunu düşünüb filologiyaya sənəd verdi o da. Qəbul oldu. Sonra isə ikinci dəfə hüquq təhsili aldı. Sonra o biri bacılar da oxumaq üçün Bakıya gəldi. O mə-qamda mən ailə qurdum. Deyim ki, ailədə yeniliklərin əksəriyyətini elə mən etmişəm.

VƏTƏN nisgiline qarşısında söz tapılmırdı. Gözəl avazı var idi, hərdən oxuyurdu. Peşəkar səviyyədə bildirdi muğamlarımızı, amma heç zaman oxumadı. Füzulidən sonra, ümumiyyətlə, zümzümə etmədi... bacım oğlunun toyuna qədər. Tək orda oxudu. İndi mənim üçün o səs də çatırmır. Biz uşaq olanda oxuduğu muğamları, mahınları eşitmək kimi bir arzum yaranır hərdən...

Atamdan ən çox yadımda qalan onun səsidir. Gözəl ifaçı idi mənim atam. “Segah”, “Rast” oxuyardı. Həzindən, sakit və çox ürəyə yatımlı. Məzar daşında da bu misralar yazılmışdı:

Burda hər gül, hər çiçək, cənnət kimi qoxuyur, Təbiətin qoynunda, Əvəz segah oxuyur...

Böyük bacımın oğlunun toyunda da oxuyub. Toyun video yazısında hələ də qalır o ifa. Bizim üçün əvəzsiz kadrlardır. Darıxanda dinlə-yə bilirik. Sevinirəm, deyirəm nə yaxşı ki, oxuyub, nə yaxşı ki, çəkilib o video. Hansı yaşda olursaq olaq, atamızın ifasını dinləmək imkanımız olacaq.

Müəllim kimi ilk pedaqoji fəaliyyətə başladığım yer...

Xəzər rayonu 92 nömrəli məktəb olub. Ancaq pedaqoji fəaliyyətə başlayana qədər başqa işlərlə də məşğul idim. Son kursda oxuyanda “Elm və həyat” jurnalında korrektura işi ilə məşğul olmuşam. Yəni sizin peşəyə də yaxın adamam, jurnalistikaya. Bu işdə çalışanda ailə həyatı qurdum, övladlarım dünyaya gəldi. İkinci qızım on aylıq idi, işlə-mək barədə düşündüm. Çünki evdə şərait var idi, uşağa baxılması problem deyildi. O üzəndə düşündüm ki,

...işləmək lazımdır!

Evdə də işləmək istədiyimi bildirdim. Etiraz edilmədi. Mən Xəzər rayon icra başçısının qəbuluna yazıldım. İndiyə kimi yadımdadır, həftənin ikinci günü idi, başçı məni qəbul edib göndərdi o vaxtkı rayon təhsil şöbəsinin müdiri İlham müəllimin yanına. Yeri gəlmişkən deyim ki, İlham müəllim çox də-yərli təhsil adamı idi. O zaman adamlar onu öz aralarında Xəzər rayonu təhsil işçilərinin mənəvi atası bilirdilər. Dedi ilin ortasıdır, sənə başqa iş təklif edə bilmirəm, Qala qəsəbəsində 92 nömrəli məktəbə göndərə bilərəm ancaq. Üçüncü rüb başlamışdı. Mən səkkiz dərəcə saatı aldım və Qala məktəbin-də müəllim fəaliyyətimə başladım. Füzulinin “Leyli və Məcnun” əsəri olub ilk dərəcə. İki ay işlədim, sonra eşitdim ki, Mərdəkandakı 183 nömrəli məktəbdə yer boşalıb. Rəhbərlik də gördü ki, məktəbdə ehtiyac var, məni burda işə götür-dülər. O zamandan elə bu məktəb-dəyəm.

Qala məktəbində “hay-küy”...

Qalının yolu çox uzaq idi. Uc-qar məktəb sayılırdı, çox adam əziyyətə görə gəlmək istəmirdi. Düzdür, mənə orada yaxşı dərəcə

“Məktəb illəri”



ti verildi. Sınıf rəhbəri, baş müəllim oldum. Yeni çox uğurla fəaliyyətə başladım. İndi haqqın rəhmətində-dir direktorumuz İlyas müəllim, iş-ləməyimi üçün nə lazımdırsa edirdi. Təkcə mənim üçün yox, məktəbdə çalışan hər kəs üçün. Eşidəndə ki, mən evimə daha yaxın məktəbə tə-yinat almışam, xoşuna gəlmədi. Dedi bu işlərin hamısını, yeddinci sinif uşaqlarını yarıda qoyub hara gedirsən. Gedişimlə bağlı məktəb-də mənim gözləmədiyim ajiotaj ya-ranmışdı. Neyləyəcəyimi bilmirdim. Uşaqları sinfə yığdım, izah et-məyə çalışdım vəziyyəti, baxdım ki, anlamaq istəmirlər. İnanmazsı-nız, mənim o məktəbdə işdən ayrıl-mağım əməlli-başlı drama idi. Məktəbin binasından ayrılıb daya-nacağa çatanda gördüm uşaqlar mənəndə qabaq ordadırlar, bu dəfə oğlanlı-qızlı ağlayırdılar. Düzü, bu dəfə mən də kövrəldim. Nəşə bir-təhər edib uşaqlarla anlaşıdıq. Am-ma İlyas müəllim sonra bir xeyli mənimlə danışmadı. Uşaqlara da dedi ki, elə müəllimin arxasınca ağ-lamayın, o bizi atıb getdi. Ancaq

tədbirlərin birində çıxış edib, mək-təbdən danışana qədər.

Niyə qalmadım?

O illər həm də Füzulinin işğalı ili idi. Bizim evdə ailə üzvlərimiz-dən başqa, on iki məcburi köçkün var idi, iki də azyaşlı övladımız. Üstəgəl, iş yerinin yoluna görə ev-dən azı iki saat qabaq çıxmalı idim. Yəni vəziyyət dözülməz və çıxıl-maz idi. İş yerimi dəyişməyə ger-çəkdən məcbur qaldım.

Müəllim-jurnalist...

Həyatımın maraqlı mərhələləri olub. Mən müəllim kimi fəaliyyət göstərsəm də, keçmişdən bir ənənə qalmışdı. Həm də qəzetçilikdən başlamışdım axı müəllim kimi fəa-liyyətdə. Müəllim kimi işləyə-işləyə “İki sahil” qəzetinin bölgə müxbiri kimi fəaliyyət göstərdim. Bu da məktəbdə xeyrimə olan iş idi. Məktəbə jurnalist gələn kimi məni çağırırdı direktorumuz ki, gəl, sənin sahəndir, mənim yazı-pozu ilə işim yoxdur.

SON: *Hər insan bir kitabdır. Rəhilə müəllimin məktəb, peşə, ailə, vətən, insan sevgisi haqda dediklərini eşitmək qədər, qələmə almaq da maraqlı idi. Bir az populist arzudur, amma diləyirəm ki, günlərin birində Füzuli geri alınsın, Əvəz kişinin səs yazısını ordakı evlərində səsləndirib, “biz gəlmişik, evimizdəyik, burda hər şeyi sən tikmişdin ATA, rahat uyu” demək kimi imkanları olsun.*

Bu məqaləni yazmaq fikrində deyildim o baxımdan böyük şairimiz, mərhum Məmməd Araz haqqında monoqrafiyanı oxumasaydım. Kafedrada idim, bəzi kitabları vərəqləyirdim. Qapı açıldı, gələn mənim köhnə dostum, məndən həmişə xəbər tutan, tanınmış pedaqoq – alim, analitik qələm sahibi Allahverdi Eminov içəri girməyəydi və “Məmməd Arazın poeziyası” (Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2018. 366 səhifə) kitabını avtoqrafı ilə bağışlamasaydı... Oxuyur, uzaq illərə qayıdıram. Xüsusilə, atalı vaxtlarıma. Atam Manaf müəllimin lirik şairimiz Məmməd Arazla və onunun böyük qardaşı İbrahimmə – onlar institutda bir yerdə oxumuşdular – səmimi dostluğu vardı. Məmməd Arazın dərin fəlsəfi şeirlərini, lirikasını çox bəyəndirdi, onunun şeirləri dilinin əzbəri di.

*Azərbaycan, qayalarda bitən bir çiçək,
Azərbaycan, çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eyləyərkək,
Azərbaycan dünyasından baxar dünyaya.*

*Azərbaycan, mayası nur, qayası nur ki
Hər daşından alov dilli ox ola bilər.
Azərbaycan deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.*

Atam böyük fəxrlə dostunun poetik şeirini əzbərdən söylər, sonra da üzünü mənə tutub deyirdi:

– Nizami, Məmməd Arazın şeirləri mənə ona görə doğmadır ki, onun gözib dolaşdığı yerləri mən də qarış-qarış gəzmişəm, onun sonsuz məhəbbətlə vəsf etdiyi bulaqları, meşələri, dağları, dərələri, qayaları, yamacları mən də dayınca seyr etmişəm. Mənim şair dostum Vətən sevgisini oxucusuna hər kəsin dəyə bilmədiyi tərzdə çatdırır. Onun Vətən sevgisi, onun bu sevgini oxucuya aşılamaq qabiliyyəti bənərsizdir. Görünür, Məmməd Araz kimi şair olmaq üçün xalqın bütün maddi, mənəvi sərvətlərini təkə bilmək yox, həm də incədən-incəyə duymaq, sevmək lazımdır.

*Səndən ötən mənə deydi,
Məndən ötən sənə deydi.
Səndən, məndən ötən zərbə,
Vətən, Vətən, sənə deydi...*

Vətən sevgisini hər bir insan öz taleyi ölçüsündə: sənətində, peşəsində, əməlində, bir sözlə, duyğularında, hissiyatında yaşayır və yaşadır. Belə düşünürəm ki, orijinal qələm, tematikasına malik ədəbiyyatşünas, pedaqoq S.Vurğun, Musa Yaqub, Adil Cəmil haqqında sanballı monoqrafiyalar müəllifi Allahverdi Eminovu nədənsə lazımcına tanınırıq, qiymətləndirmirik. Çünki o, son dərəcə təvəzükar insandır, onu yaxından tanıdığım üçün israrımda qalırəm. Xüsusən, Məmməd Arazın poeziyasının poetikasına dərinliyi ilə, estetik meyarı ilə yanaşan müəllif tamam fərqli üslubda mövzunu araşdırmışdır. Bunu mənə kitabına yazdığı ön sözümdən hiss etmək çətin olmadı mənim üçün. M.Arazın şeir dünyasının mühüm çarətlərini: gözənilməz məqamları, sətirləri nüansları, poetik “kodu”nu və sairə açıqlayır, sanki deyəcəyinin fabulası hesab edir: “Məmməd Arazın poeziyasında zamanın nəbzi döyünür, onunla dövr arasında adekvatlıqla qeyri – adekvatlıq arasında bir harmoniya qurulur, öz yaradıcılığını subyektiv illüziyalardan kənarında saxlayır. Əlbəttə, belə hallarda şeir janrına xas rəmzləşdirmə daha qarışıq üzə çıxır...”

Mən mərhum şairimiz Əli Kərimin “Vəsiyyət” şeirini dəfələrlə oxumuşam, bir insan itkininin ağırlığını dadmışam. Şairin uşaqlarına öyüdüdür. Atam ağır xəstə olanda, son daqiqələrində bizə vəsiyyət elədi. Müəllim – pedaqoq vəsiyyəti idi. Məmməd Arazın “Vəsiyyət”ində fəlsəfi motiv qara rəngi işıqlandırır, kədər bu rəngə boyanır və elə bil şairin ömründən keçmişdir. Allahverdi Eminov sual verir: – Bəs nə üçün qara rəng? Bəlkə rəmzləşdirmişdir bu rəngi? Bəlkə qara torpağa haçansa qovuşacağı üçündür? Həqiqətən, bu sualların mənə yükü vardır.

*...Mən o rəngi sevardım,
Boynu bükülü dərdim,
Pardaxlı sevincim
O rəngdə geyinirdi.
Mən o rəngi sevardım.*

Rəngdən danışan A.Eminov şairdə “gəcə” məfhumuna öz münasibətini bildirir və yazır ki, Məmməd Araz poeziyasında “gəcə” nə sirdir qırmızı xətlə keçir? Gündüzlər daim hərəketdə, insanlar qaçınmadada, beynlər düşüncədə – bu “üçlük”dən sonra gəcə həyatı başlayır. Gecə növbəsində çalışanlar üçün nə fərqi: qaralıqdakı ulduzlar, bədirlənmiş Ay, haralardasa ucan quşların mürğüsü hey təkrarların, şairin gecəsi isə romantik ovqat gətirir, qələm vərəqləri görüşə çağırır...

Allahverdi müəllimin fikirləri oxucunun

beynində sərt ovqat yaratmış, əksinə, ədəbiyyatçı əhvalı sənə də həzinləşdirir. Oxuyuruq: “Daha bir gecə şairin qonağıdır, bəli, şairin qonağıdır. Bu xəyali – romantik gecədə oxucusunun düşüncələrini dinləyir. İlahi, nə söyləmir, özünəməxsus obrazlıqla”.

*Bu gecə, gecənin son qatarındayam,
Bu gecə, bir qəndil qanadındayam.
Sağımda bir dərə – qara hörükdür,
Solumda bir dərə – qara hörükdür.
Dövrəmdə buludlar böyük-böyükdür,
Dünyanın damına çıxmışam nədir?*

“Məmməd Arazın poeziyası”nda birinci fəslə müəllif “Məmməd Araz: şeirdən poeziyaya yol” adlandırmışdır. Belə təxmin elədim ki, şeir ayrılıqda, ümumi kontekstdə

“Məmməd Arazın poeziyası”

Nizami XUDİYEV,
professor, Əməkdar elm xadimi

götürəndə hələ poeziya deyil. Poeziya öləri hissələrin misralarda inikası deyil – bu, şeir nümunələridir. Poeziya bütöv ədəbiyyatın tərkib hissəsidir, ən kübar sənətdir. Allahverdi Eminov Məmməd Araz poeziyasında bu nüansı axtarmışdır, yazmışdır: “Məmməd Araz üçün həqiqəti poetik təfəkkürlə əks etdirən, insan hissələrinə hörmətlə yanaşan, habelə axtarışları irəlidi. Effemer, imperativ və vizioner olmamalıdır, dəcəl, mürtəd, məzhəbsiz təsiri oymamalıdır. Belə vəziyyət dünya poeziyasında da yaxşı qarşılanmamışdır”. Bu analitik fikrin fonunda

Kafedrada idim, bəzi kitabları vərəqləyirdim. Qapı açıldı, gələn mənim köhnə dostum, məndən həmişə xəbər tutan, tanınmış pedaqoq – alim, analitik qələm sahibi Allahverdi Eminov içəri girməyəydi və “Məmməd Arazın poeziyası” (Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2018. 366 səhifə) kitabını avtoqrafı ilə bağışlamasaydı... Oxuyur, uzaq illərə qayıdıram. Xüsusilə, atalı vaxtlarıma. Atam Manaf müəllimin lirik şairimiz Məmməd Arazla və onunun böyük qardaşı İbrahimmə – onlar institutda bir yerdə oxumuşdular – səmimi dostluğu vardı.


“Ömür” şeirini xatırladım. İnsanın ən yaralı yeridir, xəyali mübbem uzaqlara çəkmək hissələri oyadır. Və onu da xatırladım ki, Məmməd Araz əz yaşadı, bu ömürdə çox poeziya nümunələri yaradardı. Digər tərəfdən ədəbiyyatçı – müəllif oxucunu kövrək bir ovqata da aparmaq istəyir.

*Bir gün həyatımda yellər qopacaq,
Ömür öz tağından salacaq məni.
Neçə il üstündə gəzdiyim torpaq
Bir gün qoyunma alacaq məni.*

*Qəbrimdə göyərən otları külək,
Yayıb göyərəcəyə dərdə, düdədə.
Bəlkə sənəm üstə bitən bir çiçək,
Gəzəcəyə nə qədər sinələr üstə.*

*Ömür də bir borcudur əlli il, yüz il,
Bədbəxtidir əz yazıb, çox yaşayanlar.
Şair dost, ömrünü yaşında deyil,
Yazdığı nəğmənin özündə axtar.*

Məmməd Araz poeziyasını öz tənqidi – analitik üslubunda təhlil edən müəllif şeirdə assosiasiyanın əsas psixoloji faktor olduğunu nümunələrlə oxucuya çatdırır: bu cəhətə hər ədəbiyyatşünas diqqət yetirmir, ona görə ki, poetik qavrayışın tələbindən əz məlumatlıdırlar, yaxud xəbərsizdirələr. Allahverdi Eminovun qeydi: “Bu amil keçmişə xatırladır, qavrayış zamanı qonşuluq, oxşarlıq, əksilik bağlılıqların formalaşması təşkil edir. Şübhəsiz, poetik qavrama aparıcıdır. Belə ki, poetik qavrayışın məzmunundan asılı olaraq faktlar, hadisələr başqa bir cismillərə,



əhvalatlarla qarşılaşdırılır, müqayisələr aparılır”. Və şairin “Mən tələsmirəm”, “Undulmuş tək məzar”, “Şair, nə tez qocaldın sən” kimi – unikal Səməd Vurğun poeziyasından təsirlənmiş, gözəl şeirlər qələmə almışdır. “Sən tələsmədin”, “Müqəddəs məzar” şeirləri bu gün də poetikliyi saxlamışdır.

Məmməd Araz təbiəti sevirdi, onun qoynunda özünü rahat və sərbəst hiss edirdi, bu baxımdan o, gözəl şairimiz Musa Yaqub

*Mən öz keçmişimə heykəl yonmağı
Alınma yazdıran oğullardanam...*

Şeiri oxudum A.Eminovun təhlilindən sonra. Mən onu da sezdim ki, Məmməd Arazı ən çox narahət edən tariximizə qara yaxan tarixçilərdir və quraşdırılan “tarix-çə”dir ki, məsələ beynəlxalq səviyyəyə qaldırılmışdır. 1983-cü il, daşnak xüyləri hələ ortaya atılmamışdı, amma iş qeyri-leqal formalaşdı, “sapı özümüzdən olanlar” da yox deyildi. Şair Məmməd Araz elmi və poetik proqnozla duymuşdu ki, dırnaqarası ziyalıları, istedadsız bəstəkarları, tarixi olmayan tarixçiləri altdan-altdan iş görürlər. Şeir çapdan çıxdı, ciddi reaksiya olmadı, çünki titullu professorlarımız, şöbə rəislərimiz, “kafedra” müdirlərimiz və b. yalmanrıdılar, “yuxarılara” saxta məlumatları ötürürdülər. Xatirələrimizi “yeniləşdirirdilər”. Al-ban kilsələrimizi uçururdular, ulu abidələrimizi yerlə-yeksan edirdilər. Şair isə ayaqlığa səsleyir:

*... Dünəki tarixi bugünkü daşa,
Yamayıb basdıran əməllərdən qorun.*

Allahverdi Eminov kütləviləşən bigənəliyin Məmməd Arazın poeziyasında tənqi

Bir monoqrafiyanın təəssüratı

bun vurğunu idi. O, Məmməd Arazə şeirlər həsr etmişdir. Belə bir misraları vardır:

*Bir eşqimə hicran möhrü basılmış,
Heç bilmirəm necə yazmış yazanım?
Söhbət var ki, bəxtimə də yazılmış
Daha onu poza bilməz pozanım.*

Hər iki şairin münasibətlərinə (M.Yaqub bir müddət Bakıda yaşamış, Yazıçılar İttifaqında işləmişdir, M.Araz isə “Ulduz”

dini qabarıq verib, şairin “Bigənələr iqlimində”, “Məndən ötdü, qardaşıma deydi”, “Ərim gəldi qalası”, “Ağ səhərlə qapılar” və s. şeirlərinin poetikasına varır.

Monoqrafiya müəllifinin Məmməd Araz yaradıcılığına verdiyi qiymət obyektivdir, bəzi ədəbiyyatşünaslar kimi tərəfkarlıq yoxdur: “Məmməd Araz üçün poeziya bir tələd, ürəyinə sirlərin açmasıdır, əməniyyəti mənada istiladlı! Poeziya insanla dünya, kainat və təbiəti oyadan möcüzədir. Poeziya insanları insanlığa çağırır” – yazır və şairdən “Bir axşamın balladası” şeirindən son misraları nümunə gətirir:

*Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər.
Mənə məhəbbətli bir nəğmə gətir,
Məhəbbət imzalı bir namə gətir.
Oxuyum, oxuyum, o yarım üçün,
Onu cehiz verim qızlarım üçün.
İlahi, qəlbimə bir sevgi göndər,
İlahi, yazıqdır məni sevnələr...*

“Bu hissi necə verər adı bir şair? Mümkünsüzdür! Bu şeirin “xasiyyəti” elə səslənir – o, oxucuları ilə sərt davranmağı bacarmaz, hakimiyyətinə diqqət etməz. Şeir bitirməyi, son nöqtə formaldır, keçmişini dərtdir gətirir və gələcəyə aparır” – A.Eminovun poeziyaya həssas münasibəti. Xatırlayıram ki, yalnız bu şeirin poetikası haqqında bir neçə il əvvəl o, “Ədalət” qəzetində silsilə məqaləsini çap etdirmişdi. Bu, o deməkdir ki, Allahverdi müəllim böyük şairimizin poeziyası ilə çox-çox əvvəllər də maraqlanmış, nəhayət, “Məmməd Arazın poeziyası” fundamental monoqrafiyasını hasilə gətirmişdir.

Allahverdi Eminovun elmi təhkiyyəsi orijinal üslubu ilə seçilir, bir şeirin fəlsəfəsinin incəliyinə qədər gedir, hər halda oxuyuruq. Eləsi də olur ki, gücü çatmayan şairdən kiçik məqalədə 80-100 və daha çox misralar verir, bəs tənqidi sözü? Məncə, birinci olaraq şairin xarakterini, mövzunu, üslubunu “tutasan” ki, obyektiv fikir deyəsən. Sonra paralellər aparasan. Yeri gəlməşən A.Eminovun S.Vurğun, Musa Yaqub, Adil Cəmil kimi istedadlı şairlərin poeziyası haqqında monoqrafiyalarını oxuyanda bu məziyyəti duymuşam. Mənim tədqiqat səhəmə dilimiz tarixindən müasir dövrümüzə qədər poeziya nümunələrilə tutuşdurmalar zəminində aldığım nəticələrdir. Şairlərin poetikasını fərqləndirirəm. Belə yanaşma imkan verir ki, poeziyanın ilahi vəh oldu-

ğunu fikrən təsdiq edəsən. Məsələn, tənqidi – müəllif Məmməd Arazda insan konsepsiyasına şairin fəlsəfi yanaşması baxış ilə yanaşır və yazır: “Məmməd Arazın poeziyasında insan konsepsiyasını yaratmaq (elmi aspektdə yox) arzusu (məqsədi) ilk yaradıcılığında özünü göstərmişdi və çalışmışdı insan davranışının məntiqini daha yaxşı dərək etsin, amma o da bəllidir – bu, başdan-ayağa sirdir, xislətdən doğulur. Şair insanı dünyəvi dəyərlərdə: xeyirxahlıq, səmimiyyət, nəfəsi tox... kontekstində görürdü”. Və şairin poeziyasının bəzi nüanslarını açıqlayır: “Mən sənə taparam”, “Professor Gilə məktub”, “Nobel mükafatı”, “Qarabağ düzü”, “Araz üstə Çinar görürəm”, “Azərbaycan dünyam mənim” və sair şeirlərin nümunələrində Babaların uzaq əsrlərdən gələn həyqurtısını əsdiririk:

*Qoy bu günüm düşməni də
At çapmasın harın-harın.
Torpaq altı gizləmişik,
Gur səssini babalarım.*

Monoqrafiyada Allahverdi Eminovun Məmməd Arazla bağlı bir ədəbi təzislə qarşılaşdım: “Məmməd Arazın poeziyası polifonik olduğu qədər də “modern”dir, əgər sənət və ədəbiyyat ölməzdirsə, onun bir qolu – budəyi olan poeziyaya da həmin səlahiyyət verilmişdir... Şair onun üçün gərək, gözəl və ölməzlik pəncərəsindən görürmüşdür. Belə baxış heç zaman “modern” naminə əsər üçün darıxmamışdır. Şeirdirsə insan adına, cəmiyyət adına, inkişaf adına yazılmalıdır. Başqa necə olardı, əgər poeziya sənət üçündürsə cəmiyyətdən, insan fenomenindən bəhs etməməlidir, reallıqdan uzaq olmamalıdır. Belə əsərlər dövrlər üçün moderndir” – tamamilə haqlıdır.

Müəllif hər iki anlayışla əlaqədar ədəbi mübahisə açmış, lakin şairin yaradıcılıq mizanlarını təhlil edə bilmir. “Şeirəm”, “Şeire gətir”, “Şair vüqar”, “Poeziya, poeziya”, “Mən bir zaman şair idim” və s. şeirləri gəniş, poetik aspektdə təhlil edir. Mən bu şeirlərdə onu da hiss etdim ki, poeziyanın poetik obrazı şairdir, şairin “Məni”dir. Və Allahverdi Eminov bu şeirlərin poetikasını belə ümumiləşdirmişdir: “Hadisələrin və əhvalatların poetik faktada inikası, mənəvi varlığın duyulması və məftunluğu, ideya və bədii obraza müəllifin münasibəti, habelə bədii obrazın mahiyyətindən doğan təzahürlər: dünyanı və insanı əks etdirən ifadə üslubu, inkişafın əsas meyl və istiqamətliyi, xalqın və dövrün ideallarının təcəssümü”.

*Poeziya, poeziya!
Ey qələm qardaşım!
Mənimlə düz-düzə,
Üz-üzə oturan
Sirdaş bacım,
Həmdəm qardaşım!
Bu dünya yolunda
Sən ömrü karvanım!
Haradasa bədrəyib
Əbdi yuxalard
Sarıbanım,
Tufanlar səhrası
Boranlar gədiyi allayan,
Böhtanlar atəyi qatlayan
Cürətlin olarmı?
Qüvvətin olarmı?*

Ədəbiyyatşünaslıqda bu cür yanaşmalar, həqiqi poeziya ilə şeir xətrinə yazılan poeziyanın fərqi oxucular üçün bir “seçim” vəsiyyəti olur, poeziyanın fəal estetik və intellektual qüvvəsinə bürzə verir: “Poeziyanın hər bir şairə verilmiş ünvanı var, bunun köməyi ilə oxucu arasında vasitəçilik var” – yazır.

Allahverdi Eminov Məmməd Arazın poeziyasının dili və üslubu haqqında, mövzu dairəsi barədə geniş danışıq, orijinallığını xüsusi vurğulamışdır. Plastiklik, proporsiyalıq xüsusi səslənir. İlk dəfə olaraq şairdə “patetiklik” anlayışının mahiyyətini müsbətə əsaslandırır: “Patetiklik estetik kateqoriya və həyəcanlı, ehtiraslı mənanı verir, həyatın dönüş anında mühüm qərar etməsilə bağlı yaranan güclü hissələrin təsir bağışlaması kimi də səciyyəolənir”. Bu qənaətlə bir dilçi olaraq razılıq edirəm, alimin ədəbi-bədii dünyagörüşünün üstünlüyü ilə əlaqələndirmək istərdim.

“Məmməd Arazın poeziyası” monoqrafiyası şairin yaradıcılığı haqqında ilk geniş tədqiqat əsəridir, ümumiyyətlə, şairin poeziyası kontekstində atılan layiqli addımdır. İntəhasız və gərgin zəhmətin nəticəsidir. Etiraf edirəm ki, son illərdə bəzə səpgili monoqrafiya oxumamışam, yazılanlar da seyrəci, qeyri-estetik, biçimsiz əsərlərdir.

İndi, həqiqəti deyən yaşımız və zövqümüzüzdür.

Smartfonların tez sıradan çıxmasına səbəb olan 8 istifadəçi səhvi

Samirə KƏRİMOVA



www.ferra.ru saytınn məlumatında qeyd olunur ki, smartfonun heç vaxt söndürülməməsi onun vəziyyəti üçün çox təhlükəlidir. Gecə-gündüz rejimində işləmək akkumulyatorun işinə mənfəi təsir göstərir, buna görə həftədə ən azı bir dəfə telefonu söndürmək lazımdır.

"Bluetooth" və "Wi-Fi" modulunu həmişə işlək vəziyyətdə saxlamaq batareya üçün zərərliyə.


Telefonun enerjisi tam bitdikdən sonra onu 100 faizədək enerji ilə doldurmaq zərərliyə. Qeyd edilir ki, belə olan akkumulyator tez bir şəkildə sıradan çıxacaq. Bu səbəbdən telefonu gecə vaxtı enerji ilə doldurmaq məsləhət görülür və onu 95-97 faizədək enerji ilə doldurmaq yaxşıdır.

Həmçinin telefonun yaxşı vəziyyətdə saxlanması üçün saxtali havada və ya istidə ondan istifadə etmək tövsiyə edilmiş. Telefon su keçirməyən deyilsə, yağışlı havada onu cibdə saxlamaq lazımdır.

Telefonun uzun müddət işləməsi üçün onu müntəzəm olaraq toz və çirkəndən təmizləmək vacibdir, eyni zamanda kənar enerjiləndirmə qurğusundan istifadə etmək lazım deyil.

Bundan əlavə, bütün mobil təbii və "push" bildirişlər üçün geomekan funksiyasının deaktiv edilməsi haqqında məsləhət verilir, çünki əks halda daimi məlumat mübadiləsi tələb olunur.

Robot-cərrah müstəqil ürək əməliyyatı həyata keçirir



Boston Uşaq Xəstəxanasının əməkdaşları bədəndə müstəqil yerləşən tibbi və texniki səhvlərin ehtimalını azaldan avtonom kateter sistemini təqdim ediblər.

www.ferra.ru saytınn məlumatına görə, artıq naviqasiya sistemini heyvanlar üzərində müvəffəqiyyətlə yoxlayıblar.

Gələcəkdə bu sistem sayəsində insan müdaxiləsi olmadan əməliyyatların əksəriyyətini həyata keçirmək mümkün olacaq. Yüksək dəqiqliyi ilə fərqlənən robot-cərrah kamera və sensorlar sayəsində işi görür.

Ətraf mühit haqqında sensor informasiya real zaman rejimi ilə yığılır və təsvirlərin bazası ilə müqayisə edilir. Bu da robota öz yerini düzgün müəyyən etməyə kömək edir.

ABŞ-da havanın təmizlənməsi üçün süni ağaclar yaradılıb



ABŞ-da yaradılmış süni ağaclar havanın çirkənlənməsinin qarşısını ala bilər. Yeni texnologiya havanın mexaniki sorulması prosesi olmadan atmosferdən karbonu çəkməyə imkan verir.

www.belta.by saytınn məlumatına əsasən, küləyin axınlarını filtrdən keçirən texnologiya karbonun molekullarını özünə çəkir və onu yenidən istifadə etməyə imkan verir. Texnologiya CO2-nin atmosferdən çəkilməsinin ən ucuz üsulunu təklif edir: 1 ton üçün 100 dollardan az vəsait tələb olunur.

Sistem eksperimental fermada sınaqdan keçiriləcək. Alimlər əmindirlər ki, karbonun atmosferdən çəkilib saxlanması global istilənmə və ətraf mühitin çirkənlənməsi ilə mübarizədə kömək edəcək.

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Lənkəran Dövlət Universiteti

vakant yerlər üzrə aşağıdakı qeyd olunan vəzifəni tutmaq üçün müsabiqə

ELAN EDİR:

“Humanitar fənlər” kafedrası üzrə:
professor – 0,25 ştat – 1 yer

Ərizələrin qəbulu bu elan dərc edildikdən sonra 1 ay müddətindədir. Əsasnaməyə uyğun olaraq sənədlər (kadrın şəxsi qeydiyyat vərəqəsi, tərcümeyi-hal, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surəti, dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı) rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvanə göndərilməli və ya şəxsən təqdim edilməlidir.

Ünvan: Lənkəran şəhəri, H.Aslanov xiyabanı – 50.
www.lsu.edu.az, E-mail: office@lsu.edu.az

Telefon: (02525) 5-25-88 (daxili – 105)

REKTORLUQ

“AZƏRBAYCAN MÜƏLLİMİ”

Qəzet 1934-cü ildən çıxır

Baş redaktor
Nurəddin Heydərov 538-21-66

Mühasibatlıq
539-67-74

Reklam və elanlar
539-20-77 (tel./faks)

Ünvan: AZ-1100, Bakı şəhəri, Mətəbat prospekti, 529-cu məhəllə 23 M, Mətəbat Evi, 5-ci mərtəbə

Qəzet “Azərbaycan müəllimi”nin kompüter mərkəzində yığılır və “Azərbaycan” nəşriyyatında çap olunur

Qəzet hər həftənin cümə günü çıxır

Bank hesabımız
Azərbaycan Beynəlxalq Bankı 5 saylı “Mətəbat şöbəsi”
Kodu: 805142 VÖEN: 9900001881
M/h: AZ 03 NABZ 013501000000002944
S.W.I.F.T.: IBAZAZ 2X

“Azərbaycan müəllimi” qəzeti redaksiyası
Hesab № AZ80 IBAZ38060019443164986350
VÖEN: 1300397831

Lisensiya № 022327, İndeks: 0003, Tiraj 7079, Sifariş 1583

Məsul nəvbətçi: Ş.Cəfərov

Etibarsız sayılır

Qəzənfər oğluna verilmis AB-023703 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən 2004-cü ildə İsmayilov Mikayıl İsmayıl oğluna verilmis AB-1-083538 nömrəli fərqlənmə diplomu itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 265 nömrəli tam orta məktəbi 1994-cü ildə bitirmiş Mehdiyev Asif Mehdi oğluna verilmis 2145 nömrəli attestat əvəzi arayıf itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 322 nömrəli tam orta məktəbi 2008-ci ildə bitirmiş Bayramlı Badam (Selcan) Məmmədəli qızına verilmis BN-493692 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kolleci tərəfindən 2016-cı ildə Cavadzadə Hafiz Rafiq oğluna verilmis tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2016-cı ildə Zamanov Elvin Samir oğluna verilmis tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 299 nömrəli məktəb-liseyi 2005-ci ildə bitirmiş Quliyev Babək Zakir oğluna verilmis B-185593 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən 1999-cü ildə Quliyev İsmayıl Əhliman oğluna verilmis EY N-0442 nömrəli baş elmi işçi attestatı itdiyi üçün etibarsız sayılır.

Bakı Dövlət Universiteti tərəfindən 2016-cı ildə Nadirzadə Nicat Tofiq oğluna verilmis tələbə bileti itdiyi üçün etibarsız sayılır.

C.Naxçıvanski adına Hərbi Liseyi 1995-ci ildə bitirmiş Vəzirov Minc Seyidgül oğluna verilmis AN-017274 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbi 2007-ci ildə bitirmiş Məmmədov Rəhim Rzaxan oğluna verilmis 446711 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (keçmiş Bakı Sənaye Pedaqoji Kolleci) tərəfindən 2016-cı ildə Məmmədova Çinara Bəylər qızına verilmis AA-087218 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.

Ağstafa rayon Sadiqlı kənd tam orta məktəbini 2004-cü ildə bitirmiş Rəhimov Rəhman Kərim oğluna verilmis B-054130 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Ağstafa rayon Qırılı kənd tam orta məktəbinin IX sinfini 2006-cı ildə bitirmiş Süleymanov Süleyman Razim oğluna verilmis A-308426 nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Gəncə şəhər 23 nömrəli tam orta məktəbi 2005-ci ildə bitirmiş Əxilova (Sadıxova) Aynurə Namiq qızına verilmis B-137699 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Gəncə şəhər 15 nömrəli tam orta məktəbi 2002-ci ildə bitirmiş Əliyeva Şəbnəm Elşad qızına verilmis A-028259 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Gəncə şəhər 19 nömrəli tam orta məktəbi 2011-ci ildə bitirmiş Əliyeva Şəbnəm Elşad qızına verilmis A-028259 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Gəncə şəhər 10 nömrəli tam orta məktəbi 2016-cı ildə bitirmiş Mehdiyev Elşad Ramazan oğluna verilmis A-540213 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Gəncə şəhər 40 nömrəli tam orta məktəbi 2004-cü ildə bitirmiş Məmmədova (Abbaszadə) Sevinc Azər qızına verilmis B-116954 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

14 nömrəli Bakı Peşə Liseyi (keçmiş 80 nömrəli peşə məktəbi) tərəfindən 1988-ci ildə Məmmədova Tərgül İslam qızına verilmis 096056 nömrəli attestat və diplom itdiyi üçün etibarsız sayılır.

Respublika Olimpiya İdman Liseyini 2013-cü ildə bitirmiş Məlikov Cavidan Salman oğluna verilmis A-210583 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Laçın rayon Quşçu kənd tam orta məktəbini 2010-cu ildə bitirmiş İsmayilov Turan Ələsgər oğluna verilmis B-719024 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti tərəfindən 1984-cü ildə Abdullayeva Yaquət İmran qızına verilmis IB-047293 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.

Xaçmaz rayon Köhnə Xaçmaz kənd tam orta məktəbini 2010-cu ildə bitirmiş Məmmədova Albina İsmayil qızına verilmis B-740047 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən 2018-ci ildə Həsənova Lamiyə Zülfiqar qızına verilmis tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Masallı rayon Kəlbəhüseynli kənd tam orta məktəbini 2002-ci ildə bitirmiş Əliyev Məzahir Əli oğluna verilmis A-637593 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Masallı şəhər 7 nömrəli tam orta məktəbi 2010-cu ildə bitirmiş Əliyeva Güllən Telman qızına verilmis B-721717 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Bakı Dəmir Yolu Texnikumu tərəfindən 1990-cı ildə Nəzərov Şamil Bəbə oğluna verilmis HT-I-562582 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.

Şamaxı rayon Mədrəssə qəsəbə tam orta məktəbini 1993-cü ildə bitirmiş Dusaliyev Zeynalı Kürşumoviçə verilmis A-065047 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Şamaxı rayon M.Hadi adına 9 nömrəli tam orta məktəbin IX sinfini 1996-cı ildə bitirmiş Dursunoviçə Pərvin Dursunəli oğluna verilmis B-131927 nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Tovuz rayon Y.Sadiqov adına Bozalqanlı kənd tam orta məktəbini 2008-ci ildə bitirmiş Hacızadə Cavid Azər oğluna verilmis B-558600 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Tovuz şəhər A.Qasimov adına tam orta məktəbi 2006-cı ildə bitirmiş Abbasova Bahar Əli qızına verilmis 224218 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 53 nömrəli tam orta məktəbi 1997-ci ildə bitirmiş Mahmudova Rövşanə Novruz qızına verilmis A-169790 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Beyləqan rayonu şəhər 2 nömrəli tam orta məktəbi 2009-cu ildə bitirmiş Həsənova Xəyalə Vilayəddin qızına verilmis B-644454 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci tərəfindən 2009-cu ildə Qəniyev Ərəstun Vidadi oğluna verilmis BB-II-089022 nömrəli diplom və əlavəsi itdiyi üçün etibarsız sayılır.

İmişli şəhər 3 nömrəli tam orta məktəbi 1985-ci ildə bitirmiş Rüstəmovə Məryam Şahqasım qızına verilmis AK-022448 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Bakı şəhər 26 nömrəli tam orta məktəbi 1997-ci ildə bitirmiş Əsgərova Sima Əsgər qızına verilmis A-216729 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Beyləqan rayonu şəhər 2 nömrəli tam orta məktəbi 2009-cu ildə bitirmiş Həsənova Xəyalə Vilayəddin qızına verilmis B-644454 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Odlar Yurdu Universiteti tərəfindən 2015-ci ildə Kazımlı Sadiq Kazım oğluna verilmis tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən 2015-ci ildə Türkmən Ali Han Halil oğluna verilmis tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Balakan rayon Tülü kənd 1 nömrəli tam orta məktəbin IX sinfini 1993-cü ildə bitirmiş Telliyyə (Nəbiyyə) Gülnarə Kamaldin qızına verilmis A-122058 nömrəli şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2018-ci ildə Kərimli Ləman Rəsim qızına verilmis tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Respublika İncəsənət Gimnaziyasını 2005-ci ildə bitirmiş Quliyeva Elnarə Ramiz qızına verilmis B-122495 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.



Sifai SƏFƏROVA



Beynəlxalq müsabiqələr qalibləri olan yeniyetmə rəssamlar Surə Dadaşzadənin və Abdülrahim Bağırının sevinci yerə-göyə sığmırdı. Onlar bir az da qayğılı və həyəcanlı görünürdülər. Əlbəttə, bu da səbəbsiz deyildi, çünki artıq yarım saatdan sonra Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin gəniş zalında bu gün onların ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr etdikləri sərgiyə müəllimləri, şagird dostları, qohumları, ümumiyyətlə, rəsm sənətinə həvəs və maraqla baxan müxtəlif peşə sahibləri baxıb qiymət verəcəkdilər. Tədbirə təşrif buyuranlar səlhiyə ilə düzülüb və divardan asılmış rəsmləri seyr edərək rəsm müəlliflərinə yaxınlaşıb, onların yaradıcılıq nümunələrindən aldıcıları təəssüratları bölüşməklə bərabər arzu və istəklərini, fikir və mülahizələrini də söyləyirdilər. Rəsmləri seyr edənlerin üzərindən razılıq əlaməti olan xoş təbəssüm yağırdı. Mövzular rəngarəng, rəsmlər bir-birindən məzmunlu və mənə çalır idi. Rənglərdən o qədər məhəratla istifadə olunmuşdu ki, artıq-əskik heç nə nəzərə çarpırdı. Rəsm seyrçilərini də valeh edən elə bu idi. Sərginin sanbalı bir də ona görə fərqli idi ki, əvvəlcə söylədiyim kimi Azərbaycanın xilaskar oğlu, müasir Azərbaycanın yaradıcısı və qurucusu olan ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuşdu. Yeri gəlmişkən qeyd edirəm ki, sərgiyə dəvətli olan qonaqlar da Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin kollektivi və üzvləri ilə bərabər öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra isə bu əlamətdar günə həsr olunan yeniyetmələrin yaradıcılıq sərgisinə toplaşmışdılar. Tədbir bir də onunla əlamətdar idi ki, görkəmli elm xadimləri, Xalq artistləri, Xalq şairləri, böyük bir jurnalist ordusu da Heydər Əliyevin xatirəsini ehtiramla yad etdikdən sonra hədsiz həvəs və maraqla bu sərgiyə qatılmışdı. Münasib bir məqam yaranantək mən də fürsəti əldən verməyərək yeniyetmə dostlarımla görüşüb həm sərgi haqqında, həm də ölkədəxali və beynəlxalq rəsm yarışmalarında qazandıqları uğurlar barədə təəssüratlarını dinləyə bildim. İlk həmsöhbətim də elə Sura Dadaşzadə oldu.

Sərgidə 20 rəsmi nümayiş olunur

İnsan bütün çətinlikləri adlaya bilər, bütün arzularını gerçəkləşdirə bilər, əgər onda əzmkarlıq, zəhmətsevərlik varsa. Bu gün fərdi sərgim keçirilir. Çox həyəcanlıyam. Tamaşaçılar və sərgiyə dəvət olunan qonaqlar tərəfindən necə qarşılanacağımı bilmirəm, ona görə də nə qədər özümə güvənli olsam da, həyəcanımı da gizlədə bilmirəm. Zövqlər müxtəlif, baxışlar fərqli olduğundan rəsmlərimi kimse bəyənəməyə də bilər. Amma düşünürəm ki, bu sıxıntı sadəcə ötəri bir hissidir və sonda sevinc göz yaşları ilə əvəzlənər. Bu gün burada 20 rəsmi nümayiş olunur. Məktəbimiz

bimizin direktoru Aytən Əhmədova öz çıxışında rəsmlərim haqqında xoş sözlər söylədi və mənə yeni-yeni yaradıcılıq uğurları arzuladı. Bu sözlər mənə hədsiz ruh yüksəkliyi bəxş elədi.

Məktəbimizin "ulduz"u

2006-cı ildə Bakı şəhərində anadan olmuşam. Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasının 6-cı sinfində təhsil alıram. Dərslərimi yaxşı oxuyuram. Məktəbimizdə keçirilən bütün tədbirlərdə iştirak edirəm. Müəllimlərimin sevimliyəm. Əbəs yəni məktəbin "ulduzu" adlandırılmır ki! İki il ərzində kətan və kağız üzərində 30 rəsm çəkib 20 diploma layiq görülmüşəm. Milli və müasir üslubda işlədiyim kompozisiyalar, təbiət tabloları həmişə tamaşaçılarda xoş ovqat yaradıb. Əlbəttə, rəsm müəllimim Qəniyə Əsgərovanın əməyi sayəsində bu uğurlara nail olmuşam. Sevimli müəlliminin haqqı boyununda böyükdür. Nə mən, nə də həmkarım olan məktəbimizin şagirdi Abdülrahim Bağır bir-dən-bir əllərimizə firça alıb tablolar, peyzaqlar yaratmamışıq. Qazandıqımız bütün uğurlar sevimli müəllimimiz Qəniyə xanımın üzərindəki zəhmətinin bəhrəsidir.

Hər kəs bacardığı peşəyə yiyələnməlidir

2013-cü ildə mədəni-kütləvi tədbirlərdə fəal iştirakıma görə, 2014-cü ildə isə Respublika üzrə məktəb şagirdləri arasında aparılan istedad və bilik sorğusuna görə fəxri fərmanlara layiq görülmüşəm. Hər gün mənə belə bir sual düşürdür. Hansı peşənin ardınca getməli? Bu, çox məsuliyyətli bir seçimdir. İnsan elə sənət, elə peşə seçməlidir ki, həm özünü bu peşəyə sevgisi, məhəbbəti olsun, həm də bu sənət və peşə ilə xalqına, cəmiyyətə xeyir verə bilsin. Hər kəs bacardığı işdən ayrışmalı, gücü çata biləcəyi sənətə, peşəyə yiyələnməlidir. Bütün arzulara qovuşmaq üçün əziyyət çəkmək, ağır zəhmətə qatılmaq, ən əsası isə yaxşı oxumaq lazımdır.

Göz yaşlarını rənglərə qarışdır

"Ana fəryadı", "Müharibə qorxusu", "Ana beşik başında", "Sülh səhifəsi" rəsmlərimi işləyərək məşələrdə, dağlarda donan uşaqların harayını eşidirdi qulaqlarım, sanki onlar dil açıb mənimlə danışırdılar, fəryad qoparırdılar. Şəhidlərimizə həsr olunan rəsmlərimə hələ

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şagirdlərin rəsm sərgisi keçirilib



də qanı qurumayan yaralarımızın sızdırtıları ilə doludur. Xocalı fəryadını əks etdirən rəsmlərimdə ağ vərəqlərin üstündə hələ dünyanın acısını-şirini dadmayan bir yeniyetmələrin kövrək, həssas qəlblərinin sızdırtıları eşidirdim. Bu əsərlər həyəcanı yarandırdığı kimi onlara həyəcanı da baxmaq mümkün deyildi. İnanmı ki, göz yaşlarını rənglərə qarışdırı onları çəkəndə. Əsərlərim ilk qiymət verənlər isə valideynlərim olub. Bu cür əsərlərimlə onları da çox kövrəltmişəm.

Mövzu üzərində düşünürəm

Əlimə firça alıb nəşə bir rəsm çəkəndə onu əvvəlcə öz fantaziyanın süzgecindən keçirirəm, mövzu üzərində kifayət qədər düşünürəm. Bu gün sərgilənən müxtəlif boyalarla işlədiyim rəsmlərim "Təbiət mənzərəsi", "Payız mənzərəsi", "Köhnə Bakıdan müasir Bakıya keçid", "Qış nağılı", "Azərbaycanda çay süfrəsi", "İçəri şəhər", "Rəngli natürmort", "Gün batımı", "Balıqlar", "Yanğın zamanı", "Bahar qızı", "Qış", "Çiçək tarlası", "Akademik rəsm" və digər rəsmlərim beynəlxalq miqyaslı müsabiqələrdə yüksək qiymətlərə layiq görülməklə. Müxtəlif illərdə beynəlxalq rəsm müsabiqələrinə qatılaraq birincilik qazanıb diplomlara layiq görülmüşəm.

"Sən artıq püxtələşmişən"

Qeyd edirəm ki, evdəki otağım lap emalatxanaya bənzəyir. Böyük bir rəsm stolum var.

Bankalarda da rənglər, 4-5 dənə politra, fırçalar, flomasterlər və s. var. Bəzən saatlarla işləyirəm. Çünki başladığım bir əsəri bitirməmiş rahat ola bilmirəm. Qəniyə müəllim, sən artıq püxtələşmişən, fərdi sərgini keçirmək olar, söyləyəndə qanad açıb uçmaq istəyirdim. Bu, sevimli müəllimim tərəfindən yaradıcılığımıza verilən ən vacib qiymət idi mənim üçün.

Parisdə I yeri tutdum

Təsviri incəsənət kursunda fəal iştirakıma görə, "Fövqəladə hallar uşaqların gözü ilə" VII Respublika uşaq yaradıcılıq müsabiqəsində "Bahar çiçəkləri" adlı rəsm müsabiqəsində, Caspi ART uşaqların sənət yarışmasında, Uşaq və gənclər arasında rəsm müsabiqəsində fəal iştirakıma görə, "Qış nağılı" mövzusunda ən gözəl rəsm nümayiş etdirdi-

tələyirdi. Bu da çox gözəl idi və yeniyetmə rəssamın özünəgüvənliyini birə-beş artırır. Abdülrahim də sərgiyə təqdim olunan əsərlərinin bir-birindən məzmunlu yaradıcılıq nümunələrinin ərsəyə gəlmə tarixləri, necə deyərlik, təvəllüd günləri barədə ətraflı məlumat verdi. Öyrəndik ki, yeniyetmə rəssamın bir-birindən maraqlı rəsm nümunələri ölkəmizin hüduqlarından kənar - Türkiyədə, Çexiyada, Yaponiyada, Bolqarıstanda və Sloveniyada keçirilən rəsm müsabiqələrində də yüksək qiymətləndirilərək diplom və fəxri fərmanlara layiq görülməklə. Demək olar ki, eyni yaradıcılıq yarışmalarının istər ölkədəxali formatlarında, istərsə də beynəlxalq səviyyəli müsabiqələrdə gimnazianı və ölkəmizi beynəlxalq müsabiqələrdə cəsarətlə təmsil edən və qazandıqları uğurlarla kollektivə hədsiz sevinc hissləri yaşadan Abdülrahimin də parlaq gələcəyinə böyük ümidlər var. Bu fikirləri təhsil ocağının rəhbəri Aytən Əhmədovanın və hər iki yeniyetmə istedad sahiblərinin rəsm müəllimi olan Qəniyə Əsgərovanın dilindən eşitmək nə qədər xoş idi!

Gimnazianın direktoru Aytən Əhmədovanın söylədikləri

Sura qızımız da, Abdülrahim oğlumuz da çox istedadlı, çox çalışqan yetimlərimizdir. Bir çox respublika və beynəlxalq müsabiqələr laureatları olan şagirdlərimizdə yaradıcılıq potensialı çox güclüdür, gələcəklərinə də çox inanıram, məşallah yorulmaq bilmirlər. Hər ikisi xüsusi bacarığı, qabiliyyəti və istedadı ilə seçilir. Bir də ki, mən kabinetdə oturmuram. Müəllimlərimizin peşəkardıma zərəcə şübhəm olmasa da, xarakterimə uyğun olaraq bütün dərnəklərə başçılıq, yetimlərimizin dərs zamanı fəallıqlarını, məşğələlərin gedişini izləyirəm. Bu, həm uşaqların məsuliyyətini artırır, həm də müəllimlərimizin. Biz, necə deyərlik, öz işimizi vahid ailə şəraitində nizamla salırıq. Əgər belə olmasaydı, hər bir istedadlı yetirməmiz bir kitab sığmayan uğurlara necə imza ata bilərdi? Bu gün də məktəbimizin fəxri olan yaradıcı şagirdlərimizin sərgisində müəllimlərimizin əməyi sayəsində qazanan uşaqların şahidi olduq. Bu, mənim üçün də, kollektivimizin hər bir üzvü üçün də, bütövlükdə təhsil ocağımız üçün də qürurverici, fəxredici haldır. Bu gün bu hissləri mən böyük məmnuniyyətlə yaşayıram. Bir məqamı da xüsusilə vurğulamaq istəyirəm ki, keçirdiyimiz sərgini seyr edənlərin hamısını hər iki yeniyetmə rəssamımızın ulu öndər Heydər Əliyevin uşaqlarına hədsiz məhəbbətini əks etdirən rəsmləri hədsiz kövrəltirdi və bu məhəbbət hissinin əbədliliyini bir daha təsdiqlədi.

Hər iki şagirdimlə fəxr edirəm

Qəniyə Əsgərova, AMK tərkibində İncəsənət Gimnaziyasının təsviri və təbiiqi şöbəsinin müəllimi: - Sərgisi keçirilən hər iki şagirdimlə fəxr edirəm. Hər ikisi ilə də ilk dəfə tanış oldum, onlarla söhbət edərkən, istedadlı şagird olduqlarını keşf etdim. Sakit, mülayim, məntiqi, fantaziyası güclü, təbiət mənzərələrindən zövq alan istedadlı uşaq təəssüratı yaratdırlar mənə və sonralar öz qonağımda yandıqlarından da şahidi oldum. Onların hər biri ilə məşğul olarkən öz uşaq-illərimi xatırlayıram. Tez-tez müxtəlif mövzularda rəsm sərgilərimin keçirdiyi yadına düşür. Müəllimlərim mənim də əl işlərimə baxıb sevinirdilər, neçə ki, mən indiki onların uğurlarına sevinirəm. Mən özüm də gimnaziyada təhsil almışam. Xoşbəxtəm ki, mənə dərs deyən müəllimlərlə çiyin-çiyinə çalışıram, onlardan bəhrələndiyimi şagirdlərimə ötürürəm.

Tədbirin sonunda Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti Rasim Məmmədov sərgi müəlliflərinə diplom və fəxri fərman təqdim etdi.

Musiqi Kollecinin tələbələrindən konserti

Niyazi RƏHİMOV

Mayın 6-da Rəşid Behbudov adına Dövlət Mahni Teatrında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələrindən ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konserti olub. Nəsimi Rayon İcra Hakimiyyəti və Musiqi Kollecinin birgə təşkil etdiyi konsertdə kollecin professor-müəllim heyəti, tələbələr, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti, professor Siyavuş Kərimli, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da iştirak edib.

Tədbiri giriş sözü ilə açan Musiqi Kollecinin direktoru Nazim Kazımov ümummilli lider Heydər Əliyevin təhsil və müəllim

haqqında səsləndirdiyi fikirlərdən sitat götürüb. Dahi şəxsiyyət Heydər Əliyevin təhsil, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan söhbət açan Nazim Kazımov ümummilli liderin anadan olması ilə bağlı kollecdə hər il olduğu kimi bu il də silsilə tədbirlər keçirdiyini diqqətə çatdırıb. Bildirilib ki, Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsində misilsiz xidmətlər göstərüb. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Heydər Əliyev dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandıqı bir dövrdə xarici və

daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraiti yaratmışdır. A.Əsgərov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olduğunu və qədrilən xalqımızın qəlbində daim yaşayacağını bildirib.

Çıxışının sonunda A.Əsgərov kollecin apreyl ayında müxtəlif beynəlxalq müsabiqələrdə qalib olmuş tələbələrini təbrik, qaliblərə diplom təqdim olunub.

Konsert proqramına kollecin tələbələrindən ibarət, bədii rəhbəri və dirijoru, Əməkdar incəsənət xadimi Əlibala Rzaev olan Estrada simfonik orkestrinin ifasında Fikrət Əmirovun "Aşıqsayağı" kompozisiyası ilə başlanmış. Sonra tələbələrindən ifasında



Azərbaycan və dünya bəstəkarlarının bir-birindən maraqlı əsərləri səsləndirilib. III kurs tələbəsi Rəqsanə Ağayevanın ifasında səsləndirilən Şahnaz tənifi, tələbələrin müxtəlif alətlərdə solo ifaları iştirakçılarda

xoş ovqat yaradıb. Konsert proqramının sonunda kollecin xor kollektivinin ifasında Qara Qarayevin "Xoşbəxtlik məhəbbət", Üzeyir Hacıbəylinin "Ey Vətən" əsərləri səsləndirilib.